

0705y_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 0705y Dünya iqtisadiyyatı**

1 2008 dünya maliyyə böhranı hansı sektordan başlamışdır?

- ☐ hamısı
- ☐ Texnoloji sektordan
- ☐ Neft sektorundan
- ☒ Bank sektorundan
- ☐ Avtomobil sektorundan

2 Neftin dünya bazarında ucuzlaşması şəraitində dünyadakı əsas neft ölkələrində hansı ortaq iqtisadi proses müşahidə olunur

- ☐ Heç biri
- ☐ Sosial problemlərini daha tez həll edirlər
- ☐ Bu ölkələrin inkişafı sürətlə davam edir
- ☒ Neft ölkələrinin milli valyutası devalvasiyaya uğrayır
- ☐ hamısı

3 1980-ci il borc böhranında ABŞ-ın müəyyən etdiyi əsas məqam hansı idi?

- ☐ Zəngin ölkələrin daha da varlanması
- ☐ İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafının ləngiməsi
- ☐ İnkişaf etmiş ölkələrdə inkişafın daha da artması
- ☒ İnkişaf etməkdə olan dünyanın çiçəklənməsində real fayda var
- ☐ Yoxsul ölkələrin daha da yoxsullaşması

4 Dünyanın əsas problemlərindən biri nədir?

- ☐ hamısı
- ☐ Yoxsulluğun az olması
- ☐ Toplumsal bərabərlik
- ☒ Yoxsulluq
- ☐ Təbii resurslardan düzgün istifadə

5 İqtisadi inkişafın topluma əsas təsir siyasəti hansıdır?

- ☐ Hərbi sahəyə ayrılan miqdarın çoxaldılması
- ☐ Heç biri
- ☐ hamısı
- ☐ Bərabərsizliyin aradan qaldırılması
- ☒ Uğurlu sosial siyasət

6 "Qlokallaşma" nədir?

- ☐ Heç biri
- ☐ Qloballaşma prosesində yuxarı doğru yüksəliş
- ☐ Qloballaşmanın aşağı trendə doğru getməsi
- ☒ Qloballaşma və lokal müxtəlifliklərin bir yerdə mövcud olacağı və bir-birini formalaşdıracağı vəziyyət
- ☐ hamısı

7 Dünya üzrə kommunikasiyanın güclənməsi qloballaşma prosesinə necə təsir edir?

- ☐ hamısı
- ☐ Qloballaşmanı zəiflədir
- ☐ Qloballaşmanı stabil saxlayır

- ☒ Qloballaşmanı daha da sürətləndirir
☐ Qloballaşmada yeni trendlər yaradır

8 Dünya üzrə turizm sektorunun əsas xüsusiyyətlərini seçin: 1. Sürətlə inkişaf edir 2. Zəif inkişaf edir 3. Dünya ÜDM-in təxminən 12%-ni təşkil edir. 4. Dünya ÜDM-də çox kiçik paya sahibdir 5. Bu sektor üçün siyasi sabillik çox mühimdir

- ☐ 1, 2
☐ 1, 3, 4
☐ 1, 2, 3
☒ 1, 3, 5
☐ 1, 2, 4

9 TMKların əsas satınalmalarını hansı xidmət növü təşkil edir?

- ☐ heç biri
☐ Təhsil xidmətləri
☐ Turizm xidmətləri
☒ Biznes xidmətləri
☐ Mədəniyyət xidmətləri

10 Bu gün dünyada əzələ gücünü əvəzləyən əsas güc hansıdır?

- ☐ heç biri
☐ İqtisadi bərabərlik
☐ Milliləşmə
☒ Beyin gücü
☐ hamısı

11 Qloballaşma şəraitində ixtisaslaşmaya aid olanı seçin

- ☐ heç biri
☐ İxtisaslaşmada şirkətlərin zəif rolu
☐ İxtisaslaşmanın zəifləməsi
☒ Məkanal ixtisaslaşma
☐ hamısı

12 Qloballaşma şəraitində dünya iqtisadiyyatında xüsusi böyük paya sahib olanı seçin

- ☐ Heç biri
☐ Regional qurumlar
☐ Lokal Şirkətlər
☒ Transmilli şirkətlər (TMK)
☐ hamısı

13 Dünya iqtisadiyyatının idarə olunduğu əsas mərkəzi regionları seçin: 1.Qərbi Avropa 2. Şimali Afrika 3. Orta Asiya 4. Şimali Amerika 5. Yaponiya və Sakit Okean ölkələri

- ☐ 1, 3
☐ 1, 3, 4
☐ 1, 2, 3
☒ 1, 4, 5
☐ 1, 3, 5

14 Dünya iqtisadiyyatının idarə olunduğu 3 başlıca şəhər hansılardır?

- ☐ Sındey, Tokyo, Pekin
☐ Berlin, Paris, London
☐ Pekin, Tokyo, London

- ☒ Nyu York, London, Tokyo
☐ Vaşinqton, Tokyo, Berlin

15 İnkişaf etməkdə olan ölkələrin birbaşa xarici investisiya siyasətlərinin son dövrünə xas olan xüsusiyyəti seçin

- ☐ Heç biri
☐ Periferiya ölkələrə yönləndirilən investisiyanın həcmi artırılır
☐ İnkişaf etmiş ölkələrə investisiya yatırılır
☒ Artıq daha çox bir birinə investisiya yatırılır
☐ Afrika regionuna investisiyanı artırılır

16 ABŞ-ın bəzi böyük şirkətləri öz istehsallarını hansı regiona köçürmüşlər?

- ☐ Avstraliya
☐ Avropa
☐ Afrika
☒ Asiya
☐ Orta Asiya

17 ABŞ-ın əsas maliyyə mərkəzi hansı ştatdır?

- ☐ Florida
☐ Çikaqo
☐ Vaşinqton
☒ Nyu York
☐ Alyaska

18 1990-cı illərdə maliyyə axını hansı istiqamətdə hərəkət etməyə başlamışdır?

- ☒ Yoxsul ölkələrdən zəngin ölkələrə
☐ Zəngin ölkələrdən yoxsul ölkələrə
☐ Şərq ölkələrindən qərb ölkələrinə
☐ Neft ölkələrindən qərbə
☐ Heç biri

19 1980-ci ildə yaşanan borc böhranında Beynəlxalq Valyuta Fondunun əsas məqsədi nə idi? 1. İqtisadi artımın bərpası 2. İqtisadi artımı ləngitmək 3. Hökumətin iqtisadiyyatda rolunu artırmaq 4. borclu ölkələrin xarici gəlirlərini artırmaq 5. əmtəə və xidmət ixracını genişləndirmək

- ☐ Heç biri
☐ 1, 3, 4
☐ 1, 2, 3
☒ 1, 4, 5
☐ 1, 3, 5

20 1980-ci illərdə baş verən hansı hadisə dünyanın əsas ölkələrinin iqtisadi strategiyasında dəyişikliklər etdi?

- ☐ hamısı
☐ Sosial böhran
☐ Böyük müharibə bphranı
☒ Borc böhranı
☐ Demoqrafik böhran

21 Dünya iqtisadiyyatının əsas problemlərindən biri hansıdır?

- ☐ Heç biri
☐ İqtisadi bərabərlik
☐ İqtisadi strukturlarda oxşarlıqlar

- ☒ İqtisadi strukturlarla böyük fərqliliklər
- ☐ Həyat standartlarının yaxınlığı

22 Beynəlxalq Valyuta Fondunun əsas fəaliyyəti nədən ibarətdir?

- ☐ Heç biri
- ☐ Ölkələrin inkişaf tempinin sürətinin azalmasına
- ☐ Ölkələrin maliyyə institutlarının azaldılmasına
- ☒ Ölkələrə kreditlər ayırmaq
- ☐ hamısı

23 II dünya müharibəsindən sonra dünya ölkələrinin ÜDM-i necə dəyişmişdir?

- ☐ Cüzi şəkildə artmışdır
- ☐ Stabil qalmışdır
- ☐ Azalmışdır
- ☒ Kəskin artmışdır
- ☐ Cüzi şəkildə azalmışdır

24 Dünyada ən aşağı maaşla işləməyə məcbur olan region hansıdır?

- ☐ Mərkəzi Avropa
- ☐ Şimali Amerika
- ☐ Qərbi Avropa
- ☒ Afrika
- ☐ Mərkəzi Amerika

25 Uşaq ölümləri və aclıq kimi problemlər əsasən hansı regionlarda müşahidə olunur?

- ☐ Heç biri
- ☐ Avropa
- ☐ Şimali Amerika
- ☒ Afrika və Latın Amerikas
- ☐ Avstraliya

26 Dünyanın müqayisədə daha yaxşı yaşayan regionu hansıdır?

- ☐ Heç biri
- ☐ Cənubi Amerika
- ☐ Şimali Afrika
- ☒ Avropa Regionu
- ☐ Qafqaz regionu

27 Dünyanın ən yoxsul yaşayan regionu hansıdır?

- ☐ Orta Asiya
- ☐ Mərkəzi Avropa
- ☐ Qərbi Avropa
- ☒ Afrika regionu
- ☐ Şimali Amerika

28 Əsas inkişaf problemlərindən biri hansıdır?

- ☐ Heç biri
- ☐ Kiçik və orta sahibkarlığın yüksək inkişafı
- ☐ Gəlir bərabərliyi
- ☒ Kütləvi yoxsulluq
- ☐ hamısı

29 Atmosferdə yığılan çirkləndiricilər nəyi yaradırlar?

- ☐ Heç biri
- ☐ Dünyada temperaturun enməsinə
- ☐ Meşə sahələrinin artmasını
- ☒ İstixana effektini
- ☐ hamısı

30 Hindistan, Haiti, İndoneziya və s. Kimi kasıb əhalisi olan ölkələrdə meşələrin qırılması nə ilə əlaqədardır?

- ☐ Heç biri
- ☐ Kağız istehsalı
- ☐ Mebel istehsalı
- ☒ Odun tədarükü
- ☐ hamısı

31 Gələcəkdə iqtisadi artımı təhdid edəcək əsas komponentlər hansılardır? 1. Gəlirin bərabər paylanması 2. Enerji təklifindəki azalma 3. Resurs bolluğu 4. Resurs məhdudiyyəti 5. Ekoloji degradasiya

- ☐ 1, 4, 5
- ☐ 1, 2, 3
- ☐ 2, 3, 5
- ☒ 2, 4, 5
- ☐ 1, 2, 5

32 Dünya ekologiyası nəyi ifadə edir?

- ☐ Heç biri
- ☐ Hava və su
- ☐ Yalnız havanın çirklənməsi
- ☐ Yalnız meşəçilik
- ☒ Hava, su və həyatın təbii sistemləri arasındakı əlaqə

33 İnsanların həyat keyfiyyətinin ölçülməsi zamanı nəzərə alınan əsas sahələr hansılardır? 1. Təhsil 2. Səhiyyə 3. Şans oyunları 4. Sosial sferalar 5. Zəif nəqliyyat sistemi

- ☐ 1, 4, 5
- ☐ 1, 3, 5
- ☒ 1, 2, 4
- ☐ 1, 2, 3
- ☐ 2, 3, 4

34 Dünya iqtisadiyyatında inkişafın ən əsas məqsədi nədir?

- ☐ Bərabərsizlik yaratmaq
- ☒ İnsanların həyat keyfiyyətini artırmaq
- ☐ Heç biri
- ☐ hamısı
- ☐ Toplumsal fərqliliyi ortaya qoymaq

35 Əmtəə bazarı nələrdən ibarət olur?

- ☐ Böyük şirkətlər
- ☐ Yalnız alıcılardan
- ☒ Alıcı və satıcılardan
- ☐ Yalnız satıcılardan
- ☐ Heç biri

36 Resurs bazarı əmtəə və xidmət istehsalı üçün nələri təmin edir?

- ☐ Heç biri
- ☐ Yalnız kapital
- ☐ Yalnız torpaq
- ☐ Yalnız əmək
- ☒ Kapital, torpaq və əmək

37 Resurs bazarlarını başqa necə adlandırırlar

- ☐ Heç biri
- ☐ İstehlak bazarı
- ☒ İstehsal amilləri bazarı
- ☐ Qiymətli kağızlar bazarı
- ☐ Enerji bazarı

38 Ev təsərrüfatları ilə firmaları bir araya gətirən mexanizmlər hansılardır?

- ☐ Qiymətli kağızlar bazarı və banklar
- ☒ Resurs bazarı və əmtəə bazarı
- ☐ hamısı
- ☐ Heç biri
- ☐ Resurs bazarə və maliyyə institutları

39 Kültürün və istehlakın qloballaşmasına nələri misal gətirə bilərik?

- ☐ Heç biri
- ☒ ABŞ-in əksər qida şirkətlərinin dünya üzrə yayılması
- ☐ Musiqinin dünya üzrə yayılması
- ☐ Qərb mərkəzli məşhur restoran şəbəkələrin dünya üzrə yayılması
- ☐ hamısı

40 Dünya iqtisadiyyatını daha integrasiyalı edən proseslər necə adlanır?

- ☐ Heç biri
- ☐ Asılılıq
- ☐ Beynəlxalq Ticarət
- ☒ Qloballaşma
- ☐ Təmərküzləşmə

41 ABŞ hansı hadisələrdən sonra dünyanın tək supergücünə çevirildi?

- ☐ Heç biri
- ☐ İkinci dünya müharibəsindən sonra
- ☐ Birinci dünya müharibəsindən sonra
- ☒ Soyuq müharibə başa çatandan və Sovetlər İttifaqı dağılandıdan sonra
- ☐ Avropa Birliyi yaranandan sonra

42 Dünyanın ən böyük iqtisadiyyatına hansı ölkə sahibdir?

- ☐ Böyük Britaniya
- ☐ Çin
- ☐ Rusiya
- ☒ ABŞ
- ☐ Almaniya

43 Soyuq müharibənin bitməsi və ondan sonrakı hadisələr hansı dövrü əhatə edir?

- ☒ 1990-cı il və sonrası
- ☐ 1970-ci il və sonrası
- ☐ 1980-ci il və sonrası

- ☐ 1954-ci il və sonrası
- ☐ Heç biri

44 İkinci dünya əsasən hansı ölkələri əhatə edirdi?

- ☐ Orta şərq
- ☐ ABŞ və Qərbi Avropa
- ☐ Avstraliya və Afrika
- ☒ Sovetlər İttifaqı və Şərqi Avropa
- ☐ Orta Asiya və Afrika

45 Birinci qrup dünya ölkələrinin əhalisi əsasən hansı sinifə aid əhali təbəqəsidir?

- ☐ hamısı
- ☐ Yüksək sinif əhali
- ☐ Aşağı sinif əhali
- ☒ Orta sinif əhali
- ☐ heç biri

46 Birinci qrupa aid olan ölkələr hansı ölkələrdir?

- ☐ Heç biri
- ☐ Geri qalmış ölkələr
- ☐ İnkişaf etməkdə olan ölkələr
- ☒ İnkişaf etmiş dünya ölkələri
- ☐ Müstəmləkəyə çevirilmiş ölkələr

47 Soyuq müharibə dövründə dövlətlər təsnifatına görə neçə qrupa ayrılmışlar?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2
- ☒ 3
- ☐ 5.0

48 Kapitalist iqtisadi sistemi necə xarakterizə etmək olar?

- ☐ hamısı
- ☐ Kapitalist iqtisadi sistemdə bazar münasibətləri zəif inkişaf etmişdir
- ☐ Bu sistemdə mərkəzi zəngin ölkələrin periferiya ölkələri üzərində təsir yoxdur
- ☒ XVI əsrdə Qərbi Avropada yaranan və 400 illik inkişaf tarixinə malik olan çoxdövlətli iqtisadi sistemdir
- ☐ Çox az ölkə bu sistemə sahibdir

49 Beynəlxalq iqtisadi sistemi həm də necə adlandırmaq olar?

- ☐ Heç biri
- ☐ Beynəlxalq ticarət sistemi
- ☐ Beynəlxalq maliyyə
- ☒ Beynəlxalq siyasi sistem
- ☐ hamısı

50 Beynəlxalq iqtisadi sistem ümumilikdə nələri əhatə edir? 1. Kapital axını 2. Beynəlxalq ticarət 3. Texnologiyanın yayılması 4. İnformasiya axını 5. Əməyin bölgüsü

- ☐ Heç biri
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 3
- ☒ Hamısı
- ☐ 1, 2, 5

51 Dünya iqtisadiyyatındakı mövcud problemləri daha dərindən anlamaq və onların həlli yollarını tapmaq üçün dünya əhalisi əvvəla nəyi dərk etməlidir?

- ☐ Heç biri
- ☐ Beynəlxalq siyasi sistem
- ☐ Beynəlxalq maliyyə
- ☒ Beynəlxalq iqtisadi nizam
- ☐ Beynəlxalq ticarət

52 Aşağıdakılardan hansılar dünya iqtisadiyyatının hal hazırda üzləşdiyi əsas problemlərdəndir? 1. Borc 2. İşsizlik 3. Gəlirlərin tam bərabər paylanması 4. Hər kəsin işlər təmin olunması 5. Yoxsulluq

- ☐ hamısı
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 3
- ☒ 1, 2, 5
- ☐ 1, 3, 5

53 Hansı variant iqtisadi coğrafiyada beşinci analitik məsələ olan sosial əlaqələrin formalaşmasına aid edilə bilər?

- ☐ Heç biri
- ☐ Sosial münasibətlər dünyaya müxtəlif baxışların ən azı biri əsasında formalaşır
- ☐ Əhali, kapital və məhsullar hərəkət edir
- ☒ Sosial münasibətlər dünyaya müxtəlif baxışların ən azı biri əsasında formalaşır
- ☐ hamısı

54 Hansı variant iqtisadi coğrafiyada dördüncü analitik məsələ olan mədəniyyət və şüur formalaşmasına aid edilə bilər?

- ☐ hamısı
- ☐ Əhali, kapital və məhsullar hərəkət edir
- ☐ İnsan və təbiət əlaqəsi ikitərəfli yola malik küçəyə bənzəyir
- ☒ Mədəniyyət insanların "həyat yoludur"
- ☐ heç biri

55 Hansı variant iqtisadi coğrafiyada üçüncü analitik məsələ olan insan fəaliyyətinə aid edilə bilər?

- ☐ hamısı
- ☒ İnsan və təbiət əlaqəsi ikitərəfli yola malik küçəyə bənzəyir
- ☐ Mədəniyyət insanların "həyat yoludur"
- ☐ Əhali, kapital və məhsullar hərəkət edir
- ☐ heç biri

56 Hansı variant iqtisadi coğrafiyada ikinci analitik məsələ olan məkanlar sisteminə aid edilə bilər?

- ☐ Heç biri
- ☐ Bütün coğrafiyalar müəyyən tarixən inşa edilmişdir, bütün tarixlər də bəlli bir məkanda üzə çıxır
- ☐ İnsan və təbiət əlaqəsi ikitərəfli yola malik küçəyə bənzəyir
- ☒ Əhali, kapital və məhsullar hərəkət edir
- ☐ hamısı

57 Hansı variant iqtisadi coğrafiyada birinci analitik məsələ olan məkanın öyrənilməsinə aid edilə bilər?

- ☐ Heç biri
- ☐ Mədəniyyət insanların "həyat yoludur"
- ☐ Əhali, kapital və məhsullar hərəkət edir
- ☒ Bütün coğrafiyalar müəyyən tarixən inşa edilmişdir, bütün tarixlər də bəlli bir məkanda üzə çıxır
- ☐ Sosial münasibətlər dünyaya müxtəlif baxışların ən azı biri əsasında formalaşır

58 Əsas iqtisadi inkişaf problemlərini seçin: 1. Gəlir bərabərsizliyi 2. Ekoloji problemlər 3. Yoxsulluğun aşağı həddi 4. Sərvət bərabərsizliyi

- ☐ hamısı
- ☐ 1, 2, 3
- ☐ 1, 3, 4
- ☒ 1, 2, 4
- ☐ 1, 3

59 Dünyanın inkişafının əsas məqsədi nədir?

- ☐ heç biri
- ☐ Dünya ölkələri üzrə fərqi daha da artırmaq
- ☐ Yalnız böyük dövlətlərin maraqlarını təmin etmək
- ☒ Dünya üzrə insanların həyat səviyyəsinin yaxşılaşdırılması
- ☐ hamısı

60 Qloballaşmaya xas olmayanı seçin

- ☐ hamısı
- ☐ Telekommunikasiya
- ☐ Transmilli şirkətlər
- ☒ İnvestisiya fəaliyyətlərinin məhdudlaşdırılması
- ☐ Birbaşa xarici investisiyalar

61 Kapitalist iqtisadiyyatlarda ən mühim şərt nədir?

- ☐ Xidmətin effektivliyi
- ☐ Nəqliyyat vasitələri
- ☐ İstehsal vasitələri
- ☒ Mənfəət
- ☐ Resurs yığılımı

62 Kapitalist iqtisadi sistem nə zaman və hansı coğrafi bölgədə yaranmışdır?

- ☐ Heç biri
- ☐ XVII əsrdə Avropada
- ☐ XVIII əsrdə Amerikada
- ☒ XV və XVI əsrlərdə Qərbi Avropada
- ☐ XVII əsrdə Asiyada

63 Kapitalizmə xas olan xüsusiyyəti seçin

- ☐ Resurs bazarları (istehsal amilləri bazarı) əmtəə və xidmət istehsalı üçün kapital, torpaq və əməyi təmin edir
- ☐ Kapitalizm özəl mülkiyyətə əsaslanır
- ☐ Kapitalizm – iqtisadi, sosial, siyasi, coğrafi sistemdir
- ☒ Yuxarıdakıların hamısı
- ☐ Kapitalizmin əsas şərtlərindən biri mənfəətdir

64 Aşağıdakılardan hansı iqtisadi coğrafiya üçün 5 əsas analitik məsələlərdəndir? 1. Məkanın öyrənilməsi vacib deyil 2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır 3. İnsan fəaliyyətləri biofiziki məkanda ortaya çıxır 4. Mədəniyyət, şüur forması iqtisadi coğrafiya üçün fundamental deyil 5. Sosial əlaqələrin formalaşması coğrafiyaların başa düşülməsini tələb edir

- ☐ 3, 4, 5
- ☐ 1, 3, 5
- ☐ 1, 2, 4
- ☒ 2, 3, 5
- ☐ 1, 2, 5

65 İqtisadi coğrafiya nəyi öyrənir? 1. Dünya resurslarından istifadə 2. Dünyanın yaranma tarixi 3. İqtisadi fəaliyyətlərin məkan baxımından təşkilini 4. Dünya iqtisadiyyatının coğrafi köklərini

- ☐ yuxarıdakıların hamısı
- ☐ 1, 2, 3
- ☐ 1, 2
- ☒ 1, 3, 4
- ☐ 1, 4

66 Aşağıdakılardan hansı iqtisadi coğrafiya ilə əlaqədirlər?

- ☐ İstehlak
- ☐ Nəqliyyat
- ☐ İstehsal
- ☒ yuxarıdakıların hamısı
- ☐ Birbaşa xarici investisiyalar

67 Qloballaşma nəticəsində hansı sahə daha aşağı önəmə sahib olmuşdur?

- ☐ Beynəlxalq turizm
- ☐ Transmilli korporasiyalar
- ☐ Beynəlxalq maliyyə
- ☒ Dövlətlərarası sərhədlər
- ☐ Birbaşa xarici investisiyalar

68 Aşağıdakılardan hansı iqtisadi coğrafiya yanaşması üçün 5 analitik məsələlərdəndir? 1. Məkanın öyrənilməsi zamanın öyrənilməsi ilə eyni deyil 2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır 3. Mədəniyyət iqtisadi coğrafiya üçün mühim deyil 4. İnsan fəaliyyətləri biofiziki mühitdə ortaya çıxır 5. Sosial əlaqələrin formalaşması cəmiyyətlərin və coğrafiyaların başa düşülməsini tələb edir

- ☐ 1, 4, 5
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 3
- ☒ 2, 4, 5
- ☐ 2, 3, 5

69 Əsas iqtisadi inkişaf problemlərini seçin: 1. Gəlir bərabərsizliyi 2. Ekoloji problemlər 3. Yoxsulluğun aşağı həddi 4. Sərvət bərabərsizliyi

- ☐ 1, 3, 4
- ☐ 1, 2, 3
- ☐ hamısı
- ☒ 1, 2, 4
- ☐ 1, 3

70 Dünyanın inkişafının əsas məqsədi nədir?

- ☐ heç biri
- ☒ Dünya üzrə insanların həyat səviyyəsinin yaxşılaşdırılması
- ☐ Yalnız böyük dövlətlərin maraqlarını təmin etmək
- ☐ Dünya ölkələri üzrə fərqi daha da artırmaq
- ☐ hamısı

71 Qloballaşmaya xas olmayanı seçin

- ☐ hamısı
- ☐ Birbaşa xarici investisiyalar
- ☒ İnvestisiya fəaliyyətlərinin məhdudlaşdırılması
- ☐ Transmilli şirkətlər

- ☐ Telekommunikasiya

72 Kapitalist iqtisadiyyatlarda ən mühim şərt nədir?

- ☐ Xidmətin effektivliyi
☒ Mənfəət
☐ İstehsal vasitələri
☐ Nəqliyyat vasitələri
☐ Resurs yığılımı

73 Kapitalist iqtisadi sistem nə zaman və hansı coğrafi bölgədə yaranmışdır?

- ☐ Heç biri
☒ XV və XVI əsrlərdə Qərbi Avropada
☐ XVIII əsrdə Amerikada
☐ XVII əsrdə Avropada
☐ XVII əsrdə Asiyada

74 Kapitalizmə xas olan xüsusiyyəti seçin

- ☐ Kapitalizmin əsas şərtlərindən biri mənfəətdir
☐ Kapitalizm – iqtisadi, sosial, siyasi, coğrafi sistemdir
☒ Yuxarıdakıların hamısı
☐ Kapitalizm özəl mülkiyyətə əsaslanır
☐ Resurs bazarları (istehsal amilləri bazarı) əmtəə və xidmət istehsalı üçün kapital, torpaq və əməyi təmin edir

75 Aşağıdakılardan hansı iqtisadi coğrafiya üçün 5 əsas analitik məsələlərdəndir? 1. Məkanın öyrənilməsi vacib deyil 2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır 3. İnsan fəaliyyətləri biofiziki məkanda ortaya çıxır 4. Mədəniyyət, şüur forması iqtisadi coğrafiya üçün fundamental deyil 5. Sosial əlaqələrin formalaşması coğrafiyaların başa düşülməsini tələb edir

- ☐ 1, 3, 5
☐ 1, 2, 4
☐ 3, 4, 5
☒ 2, 3, 5
☐ 1, 2, 5

76 İqtisadi coğrafiya nəyi öyrənir? 1. Dünya resurslarından istifadə 2. Dünyanın yaranma tarixi 3. İqtisadi fəaliyyətlərin məkan baxımından təşkilini 4. Dünya iqtisadiyyatının coğrafi köklərini

- ☐ yuxarıdakıların hamısı
☒ 1, 3, 4
☐ 1, 2
☐ 1, 2, 3
☐ 1, 4

77 Aşağıdakılardan hansı iqtisadi coğrafiya ilə əlaqədirlər?

- ☐ İstehlak
☐ Birbaşa xarici investisiyalar
☒ yuxarıdakıların hamısı
☐ İstehsal
☐ Nəqliyyat

78 Qloballaşma nəticəsində hansı sahə daha aşağı önəmə sahib olmuşdur?

- ☐ Beynəlxalq turizm
☒ Dövlətlərarası sərhədlər
☐ Beynəlxalq maliyyə

- ☐ Transmilli korporasiyalar
- ☐ Birbaşa xarici investisiyalar

79 Aşağıdakılardan hansı iqtisadi coğrafiya yanaşması üçün 5 analitik məsələlərdəndir? 1. Məkanın öyrənilməsi zamanın öyrənilməsi ilə eyni deyil 2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır 3. Mədəniyyət iqtisadi coğrafiya üçün mühim deyil 4. İnsan fəaliyyətləri biofiziki mühitdə ortaya çıxır 5. Sosial əlaqələrin formalaşması cəmiyyətlərin və coğrafiyaların başa düşülməsini tələb edir

- ☐ 2, 3, 5
- ☒ 2, 4, 5
- ☐ 1, 2, 3
- ☐ 1, 3, 4
- ☐ 1, 4, 5

80 Mükəmməl rəqabətli bazara aid deyil:

- ☐ Oxşar növ məhsulların istehsalı
- ☐ Qiymətin bazar tələbi və təklifi əsasında formalaşması
- ☐ Bazara girişin azadlığı
- ☒ Assimetrik informasiya
- ☐ Satıcı sayının çoxluğu

81 Hansı sənaye inqilabının baş verdiyi ölkələrdə gətirdiyi dəyişikliyə aiddir?

- ☐ Heç biri
- ☐ Şəhərləşmənin azalması
- ☐ Əhali sayının azalması
- ☒ Səhiyyə və təhsil səviyyəsinin artması
- ☐ Ətraf mühitin çirklənməsinin azalması

82 Kapitalizm harada və nə zaman formalaşmışdır?

- ☐ 15-ci əsrin sonu, 16-cı əsrin əvvəllərində Qərbi Avropada
- ☐ 8-ci, 9-cu əsrlərdə Yaxın Şərqdə
- ☐ 19-cu əsrin sonlarında Cənubi Asiyada
- ☒ 13-cü əsrdə Şimali Amerikada
- ☐ 17-ci əsrin əvvəllərində Şimali Afrikada

83 Kapitalist münasibətlərinin ilkin formalaşdığı bölgə haradır?

- ☐ ABŞ
- ☐ Çin
- ☐ Orta Şərq
- ☒ Şimali İtaliya
- ☐ Hindistan

84 Sənaye inqilabı ilə bağlı hansı fikir doğru deyil?

- ☐ 3-cü Dünya ölkələri hələ də sənayeləşmə dövrünü tamamlamamışlar
- ☐ Böyük Britaniya sənaye inqilabının ilk baş verdiyi ölkədir
- ☐ Yaponiya ilk sənayeləşmə dövrünü yaşayan ilk şərq ölkəsidir
- ☒ Fikirlərin hamısı doğrudur
- ☐ Rusiya 1920-ci illərə qədər sənayeləşmə dövrünü tamamilə keçirməmişdir

85 Aşağıdakılardan hansı fikir müstəmləkəçiliyə aid deyil?

- ☐ Yerli (aborigen) millətlərin məhv edilməsi
- ☐ Müstəmləkələrdə ibtidai istehsal istiqamətlərinin formalaşdırılması
- ☐ Liman şəhərlərinin önəminin daxildəki şəhərlərdən yüksək olması

- ☐ İkili cəmiyyətlərin təşəkkülü
- ☒ Bütün cavablar müstəmləkəçiliyə aiddir

86 Müstəmləkəçiliyin süqutuna aiddir:

- ☐ Latın Amerikasında ilkin süqut
- ☐ Fərqli ölkələrə müstəqilliyə fərqli şəkildə nail oldular
- ☐ Mərkəz-periferiya modelində göstəriləndi kimi, hələdə qlobal olaraq Cənubun Şimaldan əmtəə bazarları baxımından asılılığı davam edir
- ☒ Hamısı
- ☐ I və II Dünya müharibələri sonrası dünyanın çox hissəsində müstəmləkəçiliyin süqutu

87 Hansı fikir yanlıştır?

- ☐ Bütün cavablar yanlışdır
- ☐ Latın Amerikasında müstəmləkəçiliyin ilkin süqutu
- ☐ Müstəmləkə sistemində olan ölkələr müstəqilliyə fərqli istiqamətlərdən nail oldular
- ☒ Bütün cavablar doğrudur
- ☐ Dünya müharibələrindən sonra müstəmləkəçiliyin süqutu

88 Hansı müstəmləkəçiliyin təsirlərinə aid edilə bilməz?

- ☐ Bütün cavablar doğrudur
- ☐ Milli dövlətlərin formalaşması
- ☐ İkili cəmiyyətlərin yaranması
- ☒ Beynəlxalq əmək bölgüsünün sürətlənməsi
- ☐ Mədəni Qərbləşmə

89 Hansı feodalizmə xas cəhətlərdən biri ola bilməz:

- ☐ Doğru cavab yoxdur
- ☐ Avropada kilsənin ictimai institut kimi yüksək təsir imkanları
- ☐ istehsalda və cəmiyyət həyatında ənənələrin üstün rol oynaması
- ☒ sənaye işçisi sinfi
- ☐ Təhkimçilik

90 Fikirlərdən hansı yanlıştır?

- ☐ Bütün cavablar doğrudur
- ☐ Kapitalizmə qədər barter ticarətin əsas forması idi
- ☐ Rəqabət və özəl sektor kapitalist münasibətlərinin əsas atributlarıdır
- ☒ Bazarlar kapitalist münasibətlərinin formalaşması ilə ortaya çıxan institutdur
- ☐ Kapitalist münasibətlərinin mərkəzində dursa da, pul kapitalizmə qədərki dövrlərdə də mövcud olub

91 Fikirlərdən hansı yanlıştır?

- ☐ Bütün cavablar doğrudur
- ☐ Bəzi tarixçilər sürətlə yayılan vəba xəstəliyini kapitalizmin yaranma səbəblərindən biri kimi qeyd edirlər
- ☐ Kapitalizmin ilkin formalaşma məskənləri kimi Şimali İtaliya şəhər-dövlətləri qeyd oluna bilər
- ☒ Kapitalist istehsal formasıyının hərəkətverici amili ənənəvi qaydalara əsaslanmasıdır
- ☐ Protestant dini cərəyanının kapitalist münasibətlərinin ortaya çıxmasında ideoloji rol oynamışdır

92 Fikirlərdən hansı yanlıştır?

- ☐ Bütün cavablar doğrudur
- ☐ İngiltərə sənaye inqilabının ilkin baş verdiyi ölkədir
- ☐ Vattın buxar maşını sənaye inqilabının əsas hərəkətverici qüvvəsi hesab etmək olar
- ☒ Sənaye inqilabı əhali artımını zəiflətdi
- ☐ Sənaye inqilabının nəticələri Maltusun tezislərini yanlış çıxartdı

93 Sənaye inqilabının daha erkən baş verdiyi bölgə hansıdır?

- ☐ Rusiya
- ☐ Almaniya
- ☐ Yaponiya
- ☒ İngiltərə
- ☐ İtaliya

94 Gildiya nədir?

- ☐ Doğru cavab yoxdur
- ☐ Orta əsr zadəganlarının siyasi titulu
- ☐ Orta əsrlərdə universitetlərin təmərküzləşdiyi bölgələr
- ☒ Orta əsr sənətkar ittifaqları
- ☐ Təhkimçi kəndli

95 Mükəmməl rəqabətli bazarlara aid deyil:

- ☐ Doğru cavab yoxdur
- ☒ Assimetrik informasiya
- ☐ Bazara girişin asan olması
- ☐ Satıcıların qiymət üzərində təsiri yoxdur
- ☐ İnformasiya əldə olunması problemsizdir

96 Monopsoniya nədir?

- ☐ Doğru cavab yoxdur
- ☐ İnhisarçı rəqabətin olduğu bazar
- ☐ Bir satıcının olduğu bazarlar
- ☒ Bir alıcı və çoxlu satıcının olduğu bazarlar
- ☐ İnhisarın olduğu bazar

97 Kapitalist münasibətlərinin ilkin formalaşdığı bölgə haradır?

- ☐ Orta Şərq
- ☒ Şimali İtaliya
- ☐ ABŞ
- ☐ Hindistan
- ☐ Çin

98 Sənaye inqilabı ilə bağlı hansı fikir doğru deyil?

- ☐ Yaponiya ilk sənayeləşmə dövrünü yaşayan ilk şərq ölkəsidir
- ☒ Fikirlərin hamısı doğrudur
- ☐ 3-cü Dünya ölkələri hələ də sənayeləşmə dövrünü tamamlamamışlar
- ☐ Rusiya 1920-ci illərə qədər sənayeləşmə dövrünü tamamilə keçirməmişdir
- ☐ Böyük Britaniya sənaye inqilabının ilk baş verdiyi ölkədir

99 Aşağıdakılardan hansı fikir müstəmləkəçiliyə aid deyil?

- ☐ Yerli (aborigen) millətlərin məhv edilməsi
- ☐ İkili cəmiyyətlərin təşəkkülü
- ☐ Liman şəhərlərinin önəminin daxildəki şəhərlərdən yüksək olması
- ☐ Müstəmləkələrdə ibtidai istehsal istiqamətlərinin formalaşdırılması
- ☒ Bütün cavablar müstəmləkəçiliyə aiddir

100 Müstəmləkəçiliyin süqutuna aiddir:

- ☐ Mərkəz-periferiya modelində göstərildiyi kimi, hələdə global olaraq Cənubun Şimaldan əmtəə bazarları baxımından asılılığı davam edir

- ☐ Fərqli ölkələrə müstəqilliyə fərqli şəkildə nail oldular
- ☐ Latın Amerikasında ilkin süqut
- ☒ Hamısı
- ☐ I və II Dünya müharibələri sonrası dünyanın çox hissəsində müstəmləkəçiliyin süqutu

101 Hansı fikir yanlıştır?

- ☐ Bütün cavablar yalnızdır
- ☒ Bütün cavablar doğrudur
- ☐ Müstəmləkə sistemində olan ölkələr müstəqilliyə fərqli istiqamətlərdən nail oldular
- ☐ Latın Amerikasında müstəmləkəçiliyin ilkin süqutu
- ☐ Dünya müharibələrindən sonra müstəmləkəçiliyin süqutu

102 Hansı müstəmləkəçiliyin təsirlərinə aid edilə bilməz?

- ☐ Bütün cavablar doğrudur
- ☐ Mədəni Qərbləşmə
- ☒ Beynəlxalq əmək bölgüsünün sürətlənməsi
- ☐ İkili cəmiyyətlərin yaranması
- ☐ Milli dövlətlərin formalaşması

103 Hansı feodalizmə xas cəhətlərdən biri ola bilməz:

- ☐ Doğru cavab yoxdur
- ☒ sənaye işçisi sinfi
- ☐ istehsalda və cəmiyyət həyatında ənənələrin üstün rol oynaması
- ☐ Avropada kilsənin ictimai institut kimi yüksək təsir imkanları
- ☐ Təhkimçilik

104 Fikirlərdən hansı yanlıştır?

- ☐ Bütün cavablar doğrudur
- ☒ Bazarlar kapitalist münasibətlərinin formalaşması ilə ortaya çıxan institutdur
- ☐ Rəqabət və özəl sektor kapitalist münasibətlərinin əsas atributlarıdır
- ☐ Kapitalizmə qədər barter ticarətin əsas forması idi
- ☐ Kapitalist münasibətlərinin mərkəzində dursa da, pul kapitalizmə qədərki dövrlərdə də mövcud olub

105 Fikirlərdən hansı yanlıştır?

- ☐ Protestant dini cərəyanının kapitalist münasibətlərinin ortaya çıxmasında ideoloji rolu olmuşdur
- ☐ Kapitalizmin ilkin formalaşma məskənləri kimi Şimali İtaliya şəhər-dövlətləri qeyd oluna bilər
- ☒ Kapitalist istehsal formasıyının hərəkətverici amili ənənəvi qaydalara əsaslanmasıdır
- ☐ Bəzi tarixçilər sürətlə yayılan vəba xəstəliyini kapitalizmin yaranma səbəblərindən biri kimi qeyd edirlər
- ☐ Bütün cavablar doğrudur

106 Fikirlərdən hansı yanlıştır?

- ☐ İngiltərə sənaye inqilabının ilkin baş verdiyi ölkədir
- ☐ Vattın buxar maşınını sənaye inqilabının əsas hərəkətverici qüvvəsi hesab etmək olar
- ☐ Bütün cavablar doğrudur
- ☒ Sənaye inqilabı əhali artımını zəiflətdi
- ☐ Sənaye inqilabının nəticələri Maltusun tezislərini yanlış çıxartdı

107 Sənaye inqilabının daha erkən baş verdiyi bölgə hansıdır?

- ☐ Rusiya
- ☒ İngiltərə
- ☐ Yaponiya
- ☐ Almaniya

☐ İtaliya

108 Gildiya nədir?

- ☐ Doğru cavab yoxdur
- ☐ Təhkimçi kəndli
- ☒ Orta əsr sənətkar ittifaqları
- ☐ Orta əsrlərdə universitetlərin təmərküzləşdiyi bölgələr
- ☐ Orta əsr zadəganlarının siyasi titulu

109 Mükəmməl rəqabətli bazarlara aid deyil:

- ☐ Doğru cavab yoxdur
- ☒ Assimetrik informasiya
- ☐ Bazara girişin asan olması
- ☐ Satıcıların qiymət üzərində təsiri yoxdur
- ☐ İnformasiya əldə olunması problemsizdir

110 Monopsoniya nədir?

- ☐ İnhisarın olduğu bazar
- ☒ Bir alıcı və çoxlu satıcının olduğu bazarlar
- ☐ Bir satıcının olduğu bazarlar
- ☐ İnhisarçı rəqabətin olduğu bazar
- ☐ Doğru cavab yoxdur

111 Demografik keçid nəzəriyyəsi aşağıdakılardan birini ilkin sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- ☐ Heç birini
- ☐ Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım
- ☐ Aşağı ölüm, aşağı doğum səviyyəsi, və azalan təbii artım
- ☒ Aşağı ölüm, yüksək doğum səviyyəsi, yüksək təbii artım
- ☐ Yüksək ölüm və yüksək doğum səviyyəsi

112 Əhali sıxlığı ilə bağlı fikirlərdən hansı yanlıştır?

- ☐ heç biri
- ☐ İqtisadi və siyasi sistemlər də əhali sıxlığını təsir edən amillərdir
- ☐ Ətraf mühit şəraiti əhali sıxlığına təsir göstərən amillərdən biridir
- ☒ Dünyanın 10 ən sıx məskunlaşmış ölkələrində kəskin ərzaq problemi mövcuddur
- ☐ Ölkələrin tarixi inkişafı da əhali sıxlığına təsir göstərir

113 Əməyin hərəkətinin xarici (çəkici) amildən təsirləndiyi real nümunəni göstərin:

- ☐ hamısı
- ☐ Suriyadan milyonlarla insanın Türkiyə ərazisinə köçü
- ☐ El-Salvadordan vətəndaş müharibəsi nəticəsində ABŞ-a əhali axını
- ☒ Türk işçilərinin Almaniyaya miqrasiyası
- ☐ Yüzminlərlə Kırım tatarlarının Özbəkistana köçürülməsi

114 Aşağıdakı fikirlərdən hansı miqrasiyanın neo-klassik nəzəriyyəsinin qlobal əmək haqqı səviyyəsi ilə bağlı iddiasının doğrulmamasını izah edir?

- ☐ heç biri
- ☐ real dünyada informasiya tamlığı yoxdur
- ☐ real dünyada əməyin azad hərəkətinə siyasi bariyerlər mövcuddur
- ☒ Hamısı
- ☐ mədəni fərqlilik və dil fərqliliyi əməyin hərəkətinə mane törədir

115 Miqrasiyanın neo-klassik nəzəriyyəsi ilə bağlı göstərilən hansı fikir doğrudur?

- ☐ heç biri
- ☐ İnkişaf etmiş ölkələrdə isə miqrasiya nəticəsində əmək təklifi artıdığından əmək haqqıların səviyyəsi artacaqdır
- ☐ Dünya üzərində əmək haqqı bərabərsizliyinin genişlənməyini iddia edir
- ☒ Dünya üzərində əmək haqqı bərabərsizliyinin azalacağını iddia edir
- ☐ Hamısı

116 Miqrasiya ilə bağlı fikirlərdən hansı yanlıştır?

- ☐ Bütün fikirlər yanlıştır
- ☐ Miqrasiya daxili (təkanverici) və xarici (çəkici) səbəblərdən təsirlənə bilər
- ☐ Miqrasiya nəticəsində sosial konfliktlər ortaya çıxma bilər
- ☒ Bütün fikirlər doğrudur
- ☐ Miqrasiya ölkələrin demoqrafik mənzərəsini dəyişə bilər

117 Hansı demoqrafik keçid nəzəriyyəsinə aiddir?

- ☐ heç biri
- ☐ Qərbin demoqrafik inkişaf xüsusiyyətlərini öyrənərək, eyni təcrübənin digər ölkələrdə də yaşanacağını iddia edir
- ☐ Demoqrafik inkişafı 4 mərhələ ilə izah edir
- ☒ Hamısı
- ☐ Post-industrial cəmiyyətlərə yaşlıların sayının çoxluğu, orta yaş həddinin yüksəkliyi, uşaqların isə azlığı xarakterikdir

118 Aşağıdakı ölkələrdən hansı demoqrafik keçid nəzəriyyəsindəki 4 mərhələyə uyğun gələn ölkədir?

- ☐ heç biri
- ☐ Azərbaycan
- ☐ Hindistan
- ☒ Niderland
- ☐ Əlcəzair

119 Aşağıdakı ölkələrdən hansında əhali sıxlığının daha yüksək səviyyəsi müşahidə olunur?

- ☐ Avstraliya
- ☐ Monqolustan
- ☐ Kanada
- ☒ Türkiyə
- ☐ Qazaxstan

120 Uşaq ölümü səviyyəsinin daha yüksək olduğu ölkəni seçin.

- ☐ Argentina
- ☐ Yaponiya
- ☐ Cənubi Koreya
- ☒ Myanma
- ☐ Avstraliya

121 İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yaş piramidasına xarakterikdir:

- ☐ Doğru cavab yoxdur
- ☐ Əhalinin yaş qrupları üzrə balanslı bölgüsü
- ☐ 65 yaşdan yuxarı əhalinin üstünlük təşkil etməsi
- ☒ Gənc əhalinin sayının üstünlük təşkil etməsi
- ☐ Doğulanların ölənlərdən az olması

122 “Beyin axını” problemi nədir?

- ☐ Doğru cavab yoxdur

- ☐ Varlı ölkələrin bacarıqlı işçi qüvvəsinin potensialından tam yararlanma bilməməsi
- ☐ Kasıb ölkələrə yüksək qabiliyyətli işçi qüvvəsinin axını və əmək bazarında rəqabətin güclənməsi
- ☒ Kasıb ölkələrin yüksək qabiliyyətli işçi qüvvəsinin xaricə axını və o ölkələrdə problemlərin dərinləşməsi
- ☐ Kasıb ölkələrdə yüksək qabiliyyətli işçi qüvvəsinin təklif artıqlığı

123 Ömür səviyyəsinin daha yüksək (75-dən yuxarı) olduğu ölkələri seçin.

- ☐ Əfqanıstan, Pakistan
- ☐ CAR, İsrail
- ☐ Rusiya, Hindistan
- ☒ İspaniya, Yaponiya
- ☐ Rusiya, Azərbaycan

124 Hansı müddədəki fikir doğrudur?

- ☐ Bütün fikirlər doğrudur
- ☐ Ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə təbii artım səviyyəsi düz mütənasibdir
- ☐ Qərbi Avropa ölkələrində əhəlinin sıxlığı Ərəbistan yarımadasındakı ölkələrdən daha çoxdur
- ☒ Suriyalıların Türkiyə və Avropa ölkələrinə axını məcburi miqrasiyaya nümunə göstərilə bilər
- ☐ Bir ölkəyə olan yüksək immiqrasiya səviyyəsi orada əmək haqqı səviyyəsini artıracaqdır

125 Təbii artım səviyyəsinin daha yüksək olduğu ölkələrə aiddir?

- ☐ Macarıstan, Yaponiya
- ☐ Portuqaliya, Rusiya
- ☐ Kanada, Türkiyə
- ☒ Misir, Səudiyyə Ərəbistanı
- ☐ Uruqvay, Argentina

126 Aşağıdakı bölgələrdən hansında orta ömür müddəti digərlərindən daha yüksəkdir?

- ☐ Hindistan
- ☐ Konqo
- ☐ Rusiya
- ☒ Kanada
- ☐ Azərbaycan

127 Demografik keçid nəzəriyyəsi aşağıdakılardan birini post-sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- ☐ Aşağı ölüm, yüksək doğum səviyyəsi
- ☐ Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım
- ☐ Yüksək ölüm və yüksək doğum səviyyəsi
- ☐ Heç biri
- ☒ Aşağı ölüm, aşağı doğum səviyyəsi, və aşağı təbii artım

128 Beynəlxalq miqrasiya ilə bağlı hansı fikir yanlısdır?

- ☐ Bütün cavablar yanlısdır
- ☒ Miqrasiyanın iqtisadi faydası yoxdur
- ☐ Miqrasiya əsasən az gəlirli ölkələrdən çox gəlirli ölkələrə doğru istiqamətlənir
- ☐ Miqrasiya sosial müdafiə sistemlərinin yükünü ağırlaşdırır
- ☐ Miqrasiya əmək haqqı səviyyələrinin yaxınlaşmasına təsir göstərir

129 Emiqrasiyanın müsbət səviyyəsinin olduğu ölkələri seçin:

- ☐ Türkiyə, Rusiya, Hindistan
- ☒ Efiopiya, Liviya, Meksika
- ☐ ABŞ, Kanada, Almaniya
- ☐ Avstraliya, Yeni Zelandiya, Yaponiya

- ☐ Rusiya, Çin, Cənubi Koreya

130 Aşağıdakı ölkələrin hansılarında immiqrasiyanın müsbət səviyyəsi müşahidə olunur? 1. Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), 2. Suriya, 3. Türkiyə, 4. Çin, 5. Rusiya

- ☐ Suriya, BƏƏ, Çin
☒ BƏƏ, Türkiyə, Rusiya
☐ BƏƏ, Çin, Rusiya
☐ Suriya, Türkiyə, Rusiya
☐ BƏƏ, Türkiyə, Çin

131 Klassik əmək miqrasiyası nəzəriyyəsini görə:

- ☐ Doğru cavab yoxdur
☒ Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası az gəlirli ölkədə işçi təklifini azaldaraq əmək haqqı səviyyəsini yüksəldir
☐ Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası hər iki ölkədə əmək haqqı səviyyəsini yüksəldir
☐ Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası hər iki ölkədə əmək haqqı səviyyəsini aşağı salır
☐ Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası çox gəlirli ölkədə işçi təklifini artıraraq əmək haqqı səviyyəsini yüksəldir

132 Fikirlərdən hansı doğru deyil?

- ☐ Dünya əhalisinin artım səviyyəsi getdikcə geriləyir
☒ İstisnasız olaraq bütün ölkələr üçün təbii artım səviyyəsi və adambaşına düşən gəlirlərin tərs mütənəsis asılılığı mövcuddur
☐ Heç biri
☐ Kəsib və inkişaf etməmiş ölkələrdə əhalinin yaş piramidasında gənclər üstünlük təşkil edir
☐ Dünya əhalisinin artımın əsas hissəsi inkişaf etməkdə olan ölkələrin hesabındadır

133 Fikirlərdən hansı doğru deyil?

- ☐ heç biri
☐ Sənaye inqilabından sonra əhalinin dünya əhalisinin yüksək artımı müşahidə olunmuşdur
☐ Miqrasiyanın iqtisadi nəticələri ilə yanaşı, sosial və demoqrafik nəticələri də mövcuddur
☐ Beyin axını inkişafdan qalmış ölkələrin problemlərini dərinləşdirən amillərdən biridir
☒ Demoqrafik keçid nəzəriyyəsi qlobal əhali artımının ərzaq çatışmazlığı və qlobal siyasi ziddiyyətlər doğuracağını proqnozlaşdırır

134 Ölüm səviyyəsinin daha yüksək olduğu ölkələr qrupu hansıdır?

- ☐ Argentina, Türkiyə
☐ Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi
☒ Anqola, Zambiya
☐ Avstraliya, Yeni Zenlandiya
☐ Kanada, ABŞ

135 Aşağıdakı ölkələrdən hansında yüksək əhali artımı səviyyəsinə baxmayaraq adambaşına düşən gəlirin də yüksək həddi müşahidə olunur?

- ☐ İsveçrə
☒ Birləşmiş Ərəb Əmirliyi
☐ Venesuela
☐ Rusiya
☐ Macarıstan

136 Bəndlərdən hansındakı fikir Demoqrafik keçid nəzəriyyəsinə aid deyil?

- ☒ Sənayedən öncəki dövr üçün əhali artımının yüksək səviyyəsi
☐ Demoqrafik təkamül 4 mərhələyə ayırır

- ☐ Sənayedən öncəki dövr üçün yüksək ölüm səviyyəsi
- ☐ Avropa və Şimali Amerika tarixinə əsaslanır
- ☐ Əhali artım sosial şərtlərlə müəyyən olunur

137 Maltusçu nəzəriyyə ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☒ Maltus sənayeləşmənin nəticəsində yüksələn urbanizasiyanın demoqrafik problemləri artıracağını düşünürdü
- ☐ hamısı
- ☐ Maltus yeni torpaqların məskuşlaşmasının ərzaq istehsalına olacaq təsirini nəzərə almamışdı
- ☐ Maltus məhsuldarlığın artı biləcəyini düşünmürdü
- ☐ Maltus doğum səviyyəsinin düşəcəyini proqnozlaşdırma bilməmişdi

138 Miqrasiyanın Cazibə modelinə görə aşağıdakılardan birini iddia etmək olar:

- ☐ İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələr arasındakı məsafə ilə düz mütənasibdir
- ☐ Heç biri
- ☒ İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələr arasındakı məsafə ilə tərs mütənasibdir
- ☐ İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələrin ticarət əlaqələrindən asılıdır
- ☐ İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələrin əhalisinin sayı ilə tərs mütənasibdir

139 Bu fikirlərdən hansı yanlıştır:

- ☒ Miqrasiya yalnız iqtisadi motivlərdən qaynaqlanan insan hərəkətidir
- ☐ Hamısı
- ☐ Kanada üçün net immiqrasiyanın yüksək səviyyəsi xarakterikdir
- ☐ Demoqrafik keçid nəzəriyyəsində post sənaye cəmiyyətlərinə aşağı əhali artımı xarakterikdir
- ☐ Əhalinin təbii artım səviyyəsi xəritəsi ilə bölgələrin iqtisadi inkişaf xəritəsi arasında uyğunluq var

140 Bu ölkələrdən hansı Demoqrafik keçid nəzəriyyəsindəki 4-cü mərhələyə uyğun gəlir?

- ☒ Yaponiya
- ☐ Argentina
- ☐ Mali
- ☐ Meksika
- ☐ Türkiyə

141 Demoqrafik keçid nəzəriyyəsində 3-cü mərhələyə xarakterikdir:

- ☐ Yüksək ölüm səviyyəsi
- ☐ Heç biri
- ☐ Post sənaye cəmiyyəti olması
- ☒ Yüksək əhali artımı
- ☐ Yeni sənaye cəmiyyəti olması

142 Təbii artım səviyyəsi nədir?

- ☒ Doğulanlarla ölənlərin sayı arasındakı fərq
- ☐ Ölənlərlərin və emiqrasiyanın cəmi
- ☐ Doğulanların sayı
- ☐ Doğulanlarla ölənlərin fərqi ilə immiqrasiya və emiqrasiyanın fərqi cəmi
- ☐ Doğulanlar və immiqrasiyanın sayının cəmi

143 Əhali artımının daha aşağı olduğu ölkəni seçin.

- ☐ Braziliya
- ☐ Argentina
- ☐ Pakistan
- ☐ Meksika
- ☒ Yaponiya

144 İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yaş piramidasına xarakterikdir:

- ☒ Gənc əhalinin sayının üstünlük təşkil etməsi
- ☐ Əhalinin yaş qrupları üzrə balanslı bölgüsü
- ☐ Doğulanların ölənlərdən az olması
- ☐ hamısı
- ☐ 65 yaşdan yuxarı əhalinin üstünlük təşkil etməsi

145 “Beyin axını” problemi nədir?

- ☐ Kasıb ölkələrdə yüksək qabiliyyətli işçi qüvvəsinin təklif artıqlığı
- ☒ Kasıb ölkələrin yüksək qabiliyyətli işçi qüvvəsinin xaricə axını və o ölkələrdə problemlərin dərinləşməsi
- ☐ Kasıb ölkələrə yüksək qabiliyyətli işçi qüvvəsinin axını və əmək bazarında rəqabətin güclənməsi
- ☐ Varlı ölkələrin bacarıqlı işçi qüvvəsinin potensialından tam yararlanma bilməməsi
- ☐ Heç biri

146 Müstəmləkə dövründə Afrikadan Amerika qitəsinə qul köçürmələri miqrasiyanın hansı formasına aiddir ?

- ☒ Qeyri-iradi (məcburi)
- ☐ Daxili miqrasiya
- ☐ heç biri
- ☐ İqtisadi məqsədli miqrasiya
- ☐ Könüllü miqrasiya

147 Hansı müddədəki fikir doğrudur?

- ☒ Suriyalıların Türkiyə və Avropa ölkələrinə axını məcburi miqrasiyaya nümunə göstərilə bilər
- ☐ Heç biri
- ☐ Bir ölkəyə olan yüksək immiqrasiya səviyyəsi orada əmək haqqı səviyyəsini artıracaqdır
- ☐ Ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə təbii artım səviyyəsi düz mütənasibdir
- ☐ Qərbi Avropa ölkələrində əhalinin sıxlığı Ərəbistan yarımadasındakı ölkələrədən daha çoxdur

148 Miqrasiyanın Samuelson modelinə görə aşağıdakılardan hansını A ölkəsinə əmək haqqı səviyyəsinin aşağı olduğu ölkələrdən olan miqrasiyanın doğura biləcəyi nəticələrə aid etmək olmaz?

- ☐ heç biri
- ☒ A ölkəsində iş təklifinin artımı
- ☐ A ölkəsində işçi təklifinin artımı
- ☐ A ölkəsində əmək haqqı səviyyəsində eniş
- ☐ A ölkəsində işsizliyin səviyyəsinin artımı

149 Bəndlərdən hansında miqrasiyanın “Cazibə modeli”-nə görə bölgələr arasındakı miqrasiya səviyyəsinə təsir göstərən amillər tam qeyd olunub? 1. Dini aidlik 2. Məsafə 3. İqtisadi sistem uyğunluğu 4. Təhsil səviyyəsi 5. Əhali sayı

- ☒ 2, 5
- ☐ 3, 4
- ☐ 1, 3
- ☐ 2, 3
- ☐ 1, 5

150 Emiqrasiyanın səviyyəsinin daha yüksək olduğu ölkə hansıdır?

- ☐ ABŞ
- ☐ Almaniya
- ☒ Meksika
- ☐ Rusiya
- ☐ Kanada

151 İmmiqrasiyanın daha yüksək olduğu ölkə hansıdır?

- ☐ Hindistan
- ☐ Çin
- ☐ Pakistan
- ☐ İndoneziya
- ☒ Avstraliya

152 Hansı məcburi miqrasiya nümunəsinə aiddir?

- ☒ Vətəndaş müharibəsi zamanı Nikaraquadan ABŞ-a olan miqrasiya
- ☐ ABŞ-ın cənub-qərbində meksikalıların məskunlaşması
- ☐ Neftlə zəngin Körfəz ölkələrinə xarici işçi axını
- ☐ hamısı
- ☐ Türklərin Almaniyaya mühacirəti

153 Təbii artım səviyyəsinin daha yüksək olduğu ölkələrə aiddir?

- ☐ Kanada, Türkiyə
- ☒ Misir, Səudiyyə Ərəbistanı
- ☐ ABŞ, Rusiya
- ☐ Uruqvay, Argentina
- ☐ Portuqaliya, Rusiya

154 Aşağıdakı bölgələrdən hansında orta ömür müddəti digərlərindən daha yüksəkdir:

- ☐ Rusiya
- ☐ Somali
- ☐ Azərbaycan
- ☐ Konqo
- ☒ Kanada

155 Demoqrafik keçid nəzəriyyəsi aşağıdakılardan birini post-sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- ☐ Aşağı ölüm, yüksək doğum səviyyəsi
- ☐ Yüksək ölüm və yüksək doğum səviyyəsi
- ☐ Heç biri
- ☐ Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım
- ☒ Aşağı ölüm, aşağı doğum səviyyəsi, və aşağı təbii artım

156 Aşağıdakı müddəalardan hansını Maltusçu nəzəriyyəyə aid etmək olmaz?

- ☐ Əhali artımı təbii amildir
- ☐ Hamısı
- ☐ Əhali həndəsi silsilə ilə artır
- ☐ Ərzaq istehsalı ədədi silsilə ilə artır
- ☒ Əhali artımı sosial-ictimai amildir

157 Aşağıdakı ölkələrdən hansında əhali sıxlığının daha yüksək səviyyəsi müşahidə olunur?

- ☐ Heç biri
- ☐ Kanada
- ☐ Avstraliya
- ☐ Qazaxstan
- ☒ Türkiyə

158 Uşaq ölümü səviyyəsinin daha yüksək olduğu ölkəni seçin.

- ☐ Argentina

- ☐ Yaponiya
- ☐ Cənubi Koreya
- ☒ Myanma
- ☐ Avstraliya

159 İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yaş piramidasına xarakterikdir:

- ☐ Doğru cavab yoxdur
- ☐ Əhalinin yaş qrupları üzrə balanslı bölgüsü
- ☐ 65 yaşdan yuxarı əhalinin üstünlük təşkil etməsi
- ☒ Gənc əhalinin sayının üstünlük təşkil etməsi
- ☐ Doğulanların ölənlərdən az olması

160 “Beyin axını” problemi nədir?

- ☐ Doğru cavab yoxdur
- ☐ Varlı ölkələrin bacarıqlı işçi qüvvəsinin potensialından tam yararlanma bilməməsi
- ☐ Kasıb ölkələrə yüksək qabiliyyətli işçi qüvvəsinin axını və əmək bazarında rəqabətin güclənməsi
- ☒ Kasıb ölkələrin yüksək qabiliyyətli işçi qüvvəsinin xaricə axını və o ölkələrdə problemlərin dərinləşməsi
- ☐ Kasıb ölkələrdə yüksək qabiliyyətli işçi qüvvəsinin təklif artıqlığı

161 Ömür səviyyəsinin daha yüksək (75-dən yuxarı) olduğu ölkələri seçin.

- ☐ Əfqanıstan, Pakistan
- ☐ CAR, İsrail
- ☐ Rusiya, Hindistan
- ☒ İspaniya, Yaponiya
- ☐ Rusiya, Azərbaycan

162 Hansı müddədəki fikir doğrudur?

- ☐ Bütün fikirlər doğrudur
- ☐ Ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə təbii artım səviyyəsi düz mütənasibdir
- ☐ Qərbi Avropa ölkələrində əhalinin sıxlığı Ərəbistan yarımadasındakı ölkələrdən daha çoxdur
- ☒ Suriyalıların Türkiyə və Avropa ölkələrinə axını məcburi miqrasiyaya nümunə göstərilə bilər
- ☐ Bir ölkəyə olan yüksək immiqrasiya səviyyəsi orada əmək haqqı səviyyəsini artıracaqdır

163 Təbii artım səviyyəsinin daha yüksək olduğu ölkələrə aiddir?

- ☐ Macarıstan, Yaponiya
- ☐ Portuqaliya, Rusiya
- ☐ Kanada, Türkiyə
- ☒ Misir, Səudiyyə Ərəbistanı
- ☐ Uruqvay, Argentina

164 Aşağıdakı bölgələrdən hansında orta ömür müddəti digərlərindən daha yüksəkdir?

- ☐ Hindistan
- ☐ Konqo
- ☐ Rusiya
- ☒ Kanada
- ☐ Azərbaycan

165 Demoqrafik keçid nəzəriyyəsi aşağıdakılardan birini post-sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- ☐ Heç biri
- ☐ Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım
- ☐ Aşağı ölüm, yüksək doğum səviyyəsi
- ☒ Aşağı ölüm, aşağı doğum səviyyəsi, və aşağı təbii artım

- ☐ Yüksək ölüm və yüksək doğum səviyyəsi

166 Beynəlxalq miqrasiya ilə bağlı hansı fikir yanlısdır?

- ☐ Bütün cavablar yanlısdır
☐ Miqrasiya sosial müdafiə sistemlərinin yükünü ağırlaşdırır
☐ Miqrasiya əsasən az gəlirli ölkələrdən çox gəlirli ölkələrə doğru istiqamətlənir
☒ Miqrasiyanın iqtisadi faydası yoxdur
☐ Miqrasiya əmək haqqı səviyyələrinin yaxınlaşmasına təsir göstərir

167 Emiqrasiyanın müsbət səviyyəsinin olduğu ölkələri seçin:

- ☐ Türkiyə, Rusiya, Hindistan
☐ Avstraliya, Yeni Zelandiya, Yaponiya
☐ ABŞ, Kanada, Almaniya
☒ Efiopiya, Liviya, Meksika
☐ Rusiya, Çin, Cənubi Koreya

168 Aşağıdakı ölkələrin hansılarında immiqrasiyanın müsbət səviyyəsi müşahidə olunur? 1. Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), 2. Suriya, 3. Türkiyə, 4. Çin, 5. Rusiya

- ☐ Suriya, BƏƏ, Çin
☐ Suriya, Türkiyə, Rusiya
☐ BƏƏ, Çin, Rusiya
☒ BƏƏ, Türkiyə, Rusiya
☐ BƏƏ, Türkiyə, Çin

169 Klassik əmək miqrasiyası nəzəriyyəsini görə:

- ☐ Doğru cavab yoxdur
☐ Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası hər iki ölkədə əmək haqqı səviyyəsini aşağı salır
☐ Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası hər iki ölkədə əmək haqqı səviyyəsini yüksəldir
☒ Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası az gəlirli ölkədə işçi təklifini azaldaraq əmək haqqı səviyyəsini yüksəldir
☐ Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası çox gəlirli ölkədə işçi təklifini artıraraq əmək haqqı səviyyəsini yüksəldir

170 Fikirlərdən hansı doğru deyil?

- ☐ Heç biri
☐ Dünya əhalisinin artımın əsas hissəsi inkişaf etməkdə olan ölkələrin hesabındadır
☐ Dünya əhalisinin artım səviyyəsi getdikcə geriləyir
☒ İstisnasız olaraq bütün ölkələr üçün təbii artım səviyyəsi və adambaşına düşən gəlirlərin tərs mütənəşib asılılığı mövcuddur
☐ Kasıb və inkişaf etməmiş ölkələrdə əhalinin yaş piramidasında gənclər üstünlük təşkil edir

171 Fikirlərdən hansı doğru deyil?

- ☐ heç biri
☐ Miqrasiyanın iqtisadi nəticələri ilə yanaşı, sosial və demoqrafik nəticələri də mövcuddur
☐ Sənaye inqilabından sonra əhalinin dünya əhalisinin yüksək artımı müşahidə olunmuşdur
☒ Demoqrafik keçid nəzəriyyəsi qlobal əhali artımının ərzaq çatışmazlığı və qlobal siyasi ziddiyyətlər doğuracağını proqnozlaşdırır
☐ Beyin axını inkişafdan qalmış ölkələrin problemlərini dərinləşdirən amillərdən biridir

172 Ölüm səviyyəsinin daha yüksək olduğu ölkələr qrupu hansıdır?

- ☐ Argentina, Türkiyə
☐ Kanada, ABŞ
☐ Avstraliya, Yeni Zelandiya

- ☒ Anqola, Zambiya
- ☐ Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi

173 Aşağıdakı ölkələrdən hansında yüksək əhali artımı səviyyəsinə baxmayaraq adambaşına düşən gəlirin də yüksək həddi müşahidə olunur?

- ☐ Venesuela
- ☐ Macarıstan
- ☐ İsveçrə
- ☒ Birləşmiş Ərəb Əmirliyi
- ☐ Rusiya

174 Bəndlərdən hansındakı fikir Demografik keçid nəzəriyyəsinə aid deyil?

- ☐ Demografik təkamül 4 mərhələyə ayırır
- ☐ Avropa və Şimali Amerika tarixinə əsaslanır
- ☐ Əhali artım sosial şərtlərlə müəyyən olunur
- ☒ Sənayedən öncəki dövr üçün əhali artımın yüksək səviyyəsi
- ☐ Sənayedən öncəki dövr üçün yüksək ölüm səviyyəsi

175 Maltusçu nəzəriyyə ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☐ hamısı
- ☐ Maltus məhsuldarlığın arta biləcəyini düşünmürdü
- ☐ Maltus doğum səviyyəsinin düşəcəyini proqnozlaşdırma bilməmişdi
- ☒ Maltus sənayeləşmənin nəticəsində yüksələn urbanizasiyanın demografik problemləri artıracağını düşünürdü
- ☐ Maltus yeni torpaqların məskunlaşmasının ərzaq istehsalına olacaq təsirini nəzərə almamışdı

176 Miqrasiyanın Cazibə modelinə görə aşağıdakılardan birini iddia etmək olar:

- ☐ Heç biri
- ☐ İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələri əhalisinin sayı ilə tərs mütənasibdir
- ☐ İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələr arasındakı məsafə ilə düz mütənasibdir
- ☒ İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələr arasındakı məsafə ilə tərs mütənasibdir
- ☐ İki ölkə arasındakı miqrasiyanın səviyyəsi bu ölkələrin ticarət əlaqələrindən asılıdır

177 Bu fikirlərdən hansı yanlıştır:

- ☐ Hamısı
- ☐ Demografik keçid nəzəriyyəsində post sənaye cəmiyyətlərinə aşağı əhali artımı xarakterikdir
- ☐ Əhalinin təbii artım səviyyəsi xəritəsi ilə bölgələrin iqtisadi inkişaf xəritəsi arasında uyğunluq var
- ☒ Miqrasiya yalnız iqtisadi motivlərdən qaynaqlanan insan hərəkətidir
- ☐ Kanada üçün net immiqrasiyanın yüksək səviyyəsi xarakterikdir

178 Bu ölkələrdən hansı Demografik keçid nəzəriyyəsindəki 4-cü mərhələyə uyğun gəlir?

- ☐ Mali
- ☐ Meksika
- ☐ Türkiyə
- ☒ Yaponiya
- ☐ Argentina

179 Demografik keçid nəzəriyyəsində 3-cü mərhələyə xarakterikdir:

- ☐ Heç biri
- ☐ Yüksək ölüm səviyyəsi
- ☐ Yeni sənaye cəmiyyəti olması
- ☒ Yüksək əhali artımı
- ☐ Post sənaye cəmiyyəti olması

180 Təbii artım səviyyəsi nədir?

- ☐ Ölənlərlərin və emiqrasiyanın cəmi
- ☐ Doğulanların sayı
- ☐ Doğulanlar və immiqrasiyanın sayının cəmi
- ☒ Doğulanlarla ölənlərin sayı arasındakı fərq
- ☐ Doğulanlarla ölənlərin fərqi ilə immiqrasiya və emiqrasiyanın fərqlərinin cəmi

181 Əhali artımının daha aşağı olduğu ölkəni seçin.

- ☐ Pakistan
- ☐ Braziliya
- ☐ Meksika
- ☒ Yaponiya
- ☐ Argentina

182 İnkişaf etməkdə olan ölkələr üçün əhalinin yaş piramidasına xarakterikdir:

- ☐ Doğulanların ölənlərdən az olması
- ☐ hamısı
- ☒ Gənc əhalinin sayının üstünlük təşkil etməsi
- ☐ 65 yaşdan yuxarı əhalinin üstünlük təşkil etməsi
- ☐ Əhalinin yaş qrupları üzrə balanslı bölgüsü

183 “Beyin axını” problemi nədir?

- ☐ Heç biri
- ☐ Varlı ölkələrin bacarıqlı işçi qüvvəsinin potensialından tam yararlanma bilməməsi
- ☐ Kasıb ölkələrə yüksək qabiliyyətli işçi qüvvəsinin axını və əmək bazarında rəqabətin güclənməsi
- ☒ Kasıb ölkələrin yüksək qabiliyyətli işçi qüvvəsinin xaricə axını və o ölkələrdə problemlərin dərinləşməsi
- ☐ Kasıb ölkələrdə yüksək qabiliyyətli işçi qüvvəsinin təklif artıqlığı

184 Müstəmləkə dövründə Afrikadan Amerika qitəsinə qul köçürmələri miqrasiyanın hansı formasına aiddir ?

- ☐ heç biri
- ☐ Könüllü miqrasiya
- ☐ Daxili miqrasiya
- ☒ Qeyri-iradi (məcburi)
- ☐ İqtisadi məqsədli miqrasiya

185 Hansı müddədəki fikir doğrudur?

- ☐ Heç biri
- ☐ Ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə təbii artım səviyyəsi düz mütənasibdir
- ☐ Qərbi Avropa ölkələrində əhalinin sıxlığı Ərəbistan yarımadasındakı ölkələrdən daha çoxdur
- ☒ Suriyalıların Türkiyə və Avropa ölkələrinə axını məcburi miqrasiyaya nümunə göstərilə bilər
- ☐ Bir ölkəyə olan yüksək immiqrasiya səviyyəsi orada əmək haqqı səviyyəsini artıracaqdır

186 Miqrasiyanın Samuelson modelinə görə aşağıdakılardan hansını A ölkəsinə əmək haqqı səviyyəsinin aşağı olduğu ölkələrdən olan miqrasiyanın doğura biləcəyi nəticələrə aid etmək olmaz?

- ☐ heç biri
- ☐ A ölkəsində əmək haqqı səviyyəsində eniş
- ☐ A ölkəsində işçi təklifinin artımı
- ☒ A ölkəsində iş təklifinin artımı
- ☐ A ölkəsində işsizliyin səviyyəsinin artımı

187 Bəndlərdən hansında miqrasiyanın “Cazibə modeli”-nə görə bölgələr arasındakı miqrasiya səviyyəsinə təsir göstərən amillər tam qeyd olunub? 1. Dini aidlik 2. Məsafə 3. İqtisadi sistem uyğunluğu 4. Təhsil səviyyəsi 5. Əhali sayı

- ☐ 1, 5
☐ 2, 3
☐ 1, 3
☒ 2, 5
☐ 3, 4

188 Emiqrasiyanın səviyyəsinin daha yüksək olduğu ölkə hansıdır?

- ☐ Almaniya
☐ Kanada
☐ ABŞ
☒ Meksika
☐ Rusiya

189 İmmiqrasiyanın daha yüksək olduğu ölkə hansıdır?

- ☐ Pakistan
☐ İndoneziya
☐ Hindistan
☒ Avstraliya
☐ Çin

190 Hansı məcburi miqrasiya nümunəsinə aiddir?

- ☐ hamısı
☐ Neftlə zəngin Körfəz ölkələrinə xarici işçi axını
☐ Türklərin Almaniyaya mühacirəti
☒ Vətəndaş müharibəsi zamanı Nikaraquadan ABŞ-a olan miqrasiya
☐ ABŞ-ın cənub-qərbində meksikalıların məskunlaşması

191 Təbii artım səviyyəsinin daha yüksək olduğu ölkələrə aiddir?

- ☐ ABŞ, Rusiya
☐ Portuqaliya, Rusiya
☐ Kanada, Türkiyə
☒ Misir, Səudiyyə Ərəbistanı
☐ Urquvay, Argentina

192 Aşağıdakı bölgələrdən hansında orta ömür müddəti digərlərindən daha yüksəkdir:

- ☐ Somali
☐ Konqo
☐ Rusiya
☒ Kanada
☐ Azərbaycan

193 Demografik keçid nəzəriyyəsi aşağıdakılardan birini post-sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- ☐ Heç biri
☐ Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım
☐ Aşağı ölüm, yüksək doğum səviyyəsi
☒ Aşağı ölüm, aşağı doğum səviyyəsi, və aşağı təbii artım
☐ Yüksək ölüm və yüksək doğum səviyyəsi

194 Aşağıdakı müddəalardan hansını Maltusçu nəzəriyyəyə aid etmək olmaz?

- ☐ Hamısı
- ☐ Ərzaq istehsalı ədədi silsilə ilə artır
- ☐ Əhali həndəsi silsilə ilə artır
- ☒ Əhali artımı sosial-ictimai amildir
- ☐ Əhali artımı təbii amildir

195 Aşağıdakı ölkələrdən hansında əhali sıxlığının daha yüksək səviyyəsi müşahidə olunur?

- ☐ Avstraliya
- ☒ Türkiyə
- ☐ Heç biri
- ☐ Qazaxstan
- ☐ Kanada

196 Sənaye inqilabından sonra ərzaq istehsalında nə baş verdi?

- ☐ doğru cavab yoxdur
- ☐ Ərzaq istehsalı stabil qaldı
- ☐ Ərzaq istehsalı zəifləməyə başladı
- ☒ Ərzaq istehsalı əhali artımına nəzərən daha yüksək sürətlə artdı
- ☐ Bütün cavablar doğrudur

197 Resurslar hansı iki hissəyə ayrılır?

- ☐ heç biri
- ☐ Səmərəli və səmərəsiz
- ☐ Faydalı və faydasız
- ☒ Bərpa olunan və bərpa olunmayan
- ☐ Gəlirli və gəlirsiz

198 Təbii resursların tükənməsi ilə bağlı dünya iqtisadiyyatının gələcəyi barədə pessimist düşünən kəsimin fikri nədir?

- ☒ Onlar düşünürlər ki, təbii resursların qeyri-səmərəli istifadəsi doğru deyil
- ☐ hamısı
- ☐ Onlar düşünürlər ki, təbii resursların tükənməsi iqtisadi artımı sürətləndirəcək
- ☐ Onlar düşünürlər ki, təbii resursların qeyri-səmərəli istifadəsi doğrudur
- ☐ heç biri

199 Təbii resursların tükənməsi ilə bağlı dünya iqtisadiyyatının gələcəyi barədə optimist düşünən kəsimin fikri nədir?

- ☐ doğru cavab yoxdur
- ☐ Texnoloji inkişafın zəif təsirinin olacağını düşünürlər
- ☐ Onlar düşünürlər ki, təbii resursların istifadəsinə limit tətbiq etmək vacibdir
- ☒ Onlar düşünürlər ki, təbii resursların istifadəsinə limit tətbiq etmək lazım deyil
- ☐ Bütün cavablar doğrudur

200 Təbii resurslardan səmərəli istifadə ölkənin iqtisadiyyatının gələcəyi üçün nə vəd edir?

- ☐ doğru cavab yoxdur
- ☐ Təbii resursların artması
- ☐ Uzun müddətdə təbii resursların tükənməsi
- ☒ Dayanıqlı və davamlı inkişaf
- ☐ İdxaldan asılılıq

201 Hansı alternativ enerji növü hesab olunur

- ☐ hamısı

- ☐ Təbii qaz
- ☐ Neft
- ☒ Külək
- ☐ Kömür

202 Dünya neft bazarında neft qiymətlərinin enməsinə təsir edən səbəbləri göstərin. 1. İran üzərindən embarqoların qaldırılması 2. Neft bazarında təklifin aşağı düşməsi 3. ABŞ-ın 40 illik fasilədən sonar neft ixracatına başlaması 4. OPEK-in neft hasilatını azaltması

- ☐ 3, 4
- ☐ 2, 4
- ☐ 1, 2, 3
- ☒ 1, 3
- ☐ 1, 3, 4

203 İqtisadiyyatın hansı sahəsində su ehtiyatlarından daha çox istifadə edilir?

- ☐ heç biri
- ☐ Neft sənayesi
- ☐ Qaz sənayesi
- ☒ Kənd təsərrüfatı
- ☐ Sənaye istehsalı

204 Dünyada ən çox təbii qaz ehtiyatına malik ölkələr qrupu hansıdır?

- ☐ Azərbaycan, Türkiyə, Türkmənistan
- ☐ İran, Türkiyə, Çin
- ☐ Venesuela, Türkiyə, Azərbaycan
- ☒ Rusiya, İran, Qətər
- ☐ Türkmənistan, Özbəkistan, Qazaxstan

205 Dünya üzrə xam neft ticarətində üstünlüyə malik region hansıdır?

- ☐ Heç biri
- ☐ Avropa
- ☐ Avstraliya
- ☒ Orta Şərq
- ☐ Afrika

206 Ən çox xam neft rezervinə sahib olan region hansıdır?

- ☐ Avrasiya regionu
- ☐ Şimali Amerika regionu
- ☐ Avropa regionu
- ☒ Orta Şərq regionu
- ☐ Mərkəzi və Cənubi Amerika regionu

207 Solar radiasiya hansı enerji növünü yarada bilər?

- ☐ Heç biri
- ☐ Geotermal enerji
- ☐ Hidrotermal enerji
- ☒ Külək enerjisi
- ☐ Atom enerjisi

208 Aşağıdakılardan hansı bərpa olunmayan enerji növüdür?

- ☐ Dalğa
- ☐ Geotermal enerji

- ☐ Külək enerjisi
- ☒ Kömür
- ☐ Günəş enerjisi

209 Dünyada ən çox ehtiyatı olan yanacaq növü hansıdır?

- ☐ Metan
- ☐ Qaz
- ☐ Neft
- ☒ Kömür
- ☐ Biodizel

210 Ərzaq resursu ilə bağlı problemlər hansılardır? 1. Yoxsulluq 2. Əhalinin azalması 3. Müharibələr 4. Urbanizasiya

- ☐ 1, 3
- ☐ 2, 3, 4
- ☐ 1, 2, 3
- ☒ 1, 3, 4
- ☐ 1, 4

211 Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində üçüncü sektora aid deyil?

- ☐ Heç biri
- ☐ ticarət
- ☐ nəqliyyat
- ☒ emal sənayesi
- ☐ istehlakçı xidmətləri

212 Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində üçüncü sektora aiddir?

- ☐ hamısı
- ☐ emal sənayesi
- ☐ inşaat
- ☒ istehlakçı xidmətləri
- ☐ kommunal xidmətlər

213 Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində ikinci sektora aid deyil?

- ☐ heç biri
- ☐ inşaat
- ☐ emal sənayesi
- ☒ ictimai xidmətlər
- ☐ kommunal xidmətlər

214 Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində ikinci sektora aiddir?

- ☐ balıqçılıq
- ☐ kənd təsərrüfatı
- ☐ ictimai xidmətlər
- ☒ emal sənayesi
- ☐ bölüşdürmə kanalı

215 Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində birinci sektora aid deyil?

- ☐ dağ-mədən sənayesi
- ☐ balıqçılıq
- ☐ kənd təsərrüfatı
- ☒ nəqliyyat

☐ meşə təsərrüfatı

216 Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində birinci sektora aiddir?

- ☐ heç biri
☐ ictimai xidmətlər
☐ emal sənayesi
☒ kənd təsərrüfatı
☐ bölüşdürmə kanalı

217 Atmosferin çirklənməsinə aid olanları seçin: 1. Nəqliyyat vasitələrinin ixrac etdiyi qazlar 2. Sənaye tullantıları 3. Turşulu yağışlar 4. Kənd təsərrüfatı tullantıları

- ☐ heç biri
☐ 1,4
☐ 2,3
☒ 1,2,3
☐ 1,2,4

218 Hidrosferin çirklənməsinə aid olanları seçin: 1. Çaylara və göllərə tullantıların atılması 2. Kimyəvi maddələrin tullantıları 3. Dənizlərə tullantıların atılması 4. Kənd təsərrüfatı tullantıları

- ☐ heç biri
☐ 1,3,4
☐ 1,2,3
☒ hamısı
☐ 1, 4

219 Litosferin çirklənməsinə aid olanları seçin: 1. Sənaye və tikinti tullantıları 2. Radioaktiv maddələrin tullantıları 3. Çaylara və göllərə tullantıların atılması 4. Kimyəvi maddələrin tullantıları

- ☐ Heç biri
☐ 2,3
☐ 1,2,3
☒ 1,2,4
☐ Hamısı

220 Dünya neft bazarında son 2 ildə baş verən hadisələri seçin: 1. Neftin qiymətində yüksəliş müşahidə olunmuşdur 2. ABŞ 40 ildən sonra ilk dəfə neft ixaracatını həyata keçirmişdir 3. İran uzun müddətdən sonra ilk dəfə Avropaya neft ixrac etməyə başlamışdır 4. ABŞın neft bazarına təsiri zəifləmişdir

- ☐ heç biri
☐ 1, 2, 3
☐ 1, 2
☒ 2, 3
☐ 3, 4

221 Dünyanın ən böyük neft yataqları hansı körfəzdə yerləşir?

- ☐ Alyaska Körfəzi
☐ Meksika Körfəzi
☐ Benqal Körfəzi
☒ Fars Körfəzi
☐ Oman Körfəzi

222 Neft ixrac edən ölkələrin birliyi hansıdır?

- ☐ heç biri
☐ ASEAN

- ☐ DTT
- ☒ OPEK
- ☐ NAFTA

223 Ən az neft rezervlərinə sahib region hansıdır?

- ☐ Mərkəzi Amerika
- ☐ Şimali Amerika
- ☒ Qərbi Avropa
- ☐ Afrika
- ☐ Orta Şərq

224 OPEK üzvü olan ölkələrin sırasını seçin

- ☐ Norveç, Kanada, Əlcəzair
- ☐ ABŞ, İran, Venesuela
- ☐ Səudiyyə Ərəbistanı, İraq, Rusiya
- ☒ Venesuela, Nigeriya, Qətər
- ☐ Qətər, Rusiya, BƏƏ

225 Aşağıdakılardan hansı hava çirklənməsinin səbəblərinə aid edilmir?

- ☐ Radiaktiv maddələr
- ☐ Zavodların hasil etdiyi tüstülər
- ☐ Avtomobillərdən yaranan zərərli qazlar
- ☒ Yeni enerji istehsal edən stansiyaların tikilməsi
- ☐ Metallar və onların tullantıları

226 Resurs probleminin həlli yolları hansılardır? 1. Texnologiyanın dəyişilməsi 2. Əhəlinin sayının dəyişilməsi 3. İstehlakın strukturunun dəyişilməsi 4. İctimai hədəflərin dəyişilməsi

- ☐ heç biri
- ☐ 2, 3, 4
- ☐ 1, 2, 4
- ☒ hamısı
- ☐ 1, 2, 3

227 Alternativ enerjiden ən çox istifadə edən ölkələr qrupu:

- ☐ Türkiyə, Niderland, Taivan
- ☐ Niderland, İtaliya, Rusiya
- ☐ Yaponiya, Çili, Meksika
- ☒ ABŞ, Çin, Almaniya
- ☐ Avstraliya, Belçika, Tailand

228 Staretji materialların istehsalında 6 əsas məhsulun istehsalçısı olan ölkələrdən birini seçin.

- ☐ heç biri
- ☐ Fransa
- ☐ Almaniya
- ☒ Rusiya
- ☐ Braziliya

229 Yaşıl inqilabdan faydalanan ölkələr:

- ☐ heç biri
- ☐ Hindistan, Braziliya, Nigeriya, Yaponiya
- ☐ Türkiyə, Hindistan, Kolumbiya, Meksika
- ☒ Türkiyə, İran, Çin, Meksika

- ☐ İran, Misir, Türkiyə, Argentina

230 Əhali sıxlığı necə hesablanır?

- ☐ heç biri
☐ Əhalinin illik artımı vurulsun sahə
☐ Sahə bölünsün əhalinin sayı
☒ Əhalinin sayı bölünsün sahə
☐ Əhalinin sayı vurulsun sahə

231 Əhalinin təbii artımı necə hesablanır?

- ☐ ölənlərin sayı : doğulanların sayı
☐ doğulanların sayı x ölənlərin sayı
☐ doğulanların sayı + ölənlərin sayı
☒ doğulanların sayı - ölənlərin sayı
☐ doğulanların sayı : ölənlərin sayı

232 Yalnız fikri seçin:

- ☐ Bəzi inkişaf etmiş ölkələrdə əhali artıq çəkiddən əziyyət çəkir
☐ Qlobal ərzaq istehsalı əhalinin sayına uyğun şəkildədir
☐ Ərzaq istehsalı əhalinin sayından daha çox sürətlə artır
☒ Asiya regionu ərzaq təhlükəsizliyində kritik həddi yaşayır
☐ Afrika üzrə qida təklifi problem mövcuddur

233 Aşağıdakı fikirlərdən hansılar doğrudur? 1. Ərzaq istehsalı əhalinin sayından daha çox sürətlə artır, 2. Sənayeləşmiş ölkələrdə ərzaq problem yaşanır, 3. Bəzi inkişaf etmiş ölkələrdə əhali artıq çəkiddən əziyyət çəkir

- ☐ Heç biri
☐ 2, 3
☐ 1, 2
☒ 1, 3
☐ Hamısı

234 Bərpa oluna bilən resurslara hansılar aiddir?

- ☐ Dalğa
☒ Hamısı
☐ Günəş
☐ Su
☐ Külək

235 Göstərilən ölkələrdən hansı Dünya üzrə ərzaq təhlükəsizliyində nisbətən aşağı mərhələni yaşayır?

- ☒ Peru
☐ Bolqarıstan
☐ hamısı
☐ Serbiya
☐ Çin

236 Göstərilən ölkələrdən hansı Dünya üzrə ərzaq təhlükəsizliyində kritik mərhələni yaşayır?

- ☒ Somali
☐ heç biri
☐ Tailand
☐ Türkiyə
☐ Argentina

237 Aşağıdakılardan hansı Qərbin mövcud enerji və material tutumlu istehsal sistemlərinə alternativlərə aiddir?

- ☐ bərpa olunan enerji mənbələri
- ☐ yerli özünütəminatın payını artırmaq və nəqliyyat fəaliyyətlərini azaltmaq məqsədilə istehsalın desentralizasiyası
- ☐ yerli xammaldan və əmək tutumlu texnologiyalardan asılılıq
- ☒ hamısı
- ☐ günəşə əsaslanan təbii (organic) kənd təsərrüfatı

238 Hansı alternativ enerji növü hesab olunur

- ☐ Neft
- ☒ Külək
- ☐ hamısı
- ☐ Kömür
- ☐ Təbii qaz

239 Dünya neft bazarında neft qiymətlərinin enməsinə təsir edən səbəbləri göstərin. 1. İran üzərindən embarqoların qaldırılması 2. Neft bazarında təklifin aşağı düşməsi 3. ABŞ-ın 40 illik fasilədən sonar neft ixracatına başlaması 4. OPEK-in neft hasilatını azaltması

- ☐ 1, 2, 3
- ☒ 1, 3
- ☐ 3, 4
- ☐ 1, 3, 4
- ☐ 2, 4

240 İqtisadiyyatın hansı sahəsində su ehtiyatlarından daha çox istifadə edilir?

- ☐ heç biri
- ☐ Neft sənayesi
- ☐ Qaz sənayesi
- ☐ Sənaye istehsalı
- ☒ Kənd təsərrüfatı

241 Dünyada ən çox təbii qaz ehtiyatına malik ölkələr qrupu hansıdır?

- ☐ Azərbaycan, Türkiyə, Türkmənistan
- ☐ Türkmənistan, Özbəkistan, Qazaxstan
- ☒ Rusiya, İran, Qətər
- ☐ Venesuela, Türkiyə, Azərbaycan
- ☐ İran, Türkiyə, Çin

242 Dünya üzrə xam neft ticarətində üstünlüyə malik region hansıdır?

- ☐ Avstraliya
- ☒ Orta Şərq
- ☐ Heç biri
- ☐ Afrika
- ☐ Avropa

243 Ən çox xam neft rezervinə sahib olan region hansıdır?

- ☐ Mərkəzi və Cənubi Amerika regionu
- ☐ Avropa regionu
- ☒ Orta Şərq regionu
- ☐ Şimali Amerika regionu
- ☐ Avrasiya regionu

244 Solar radiasiya hansı enerji növünü yarada bilir?

- ☐ Heç biri
- ☐ Hidrotermal enerji
- ☐ Geotermal enerji
- ☐ Atom enerjisi
- ☒ Külək enerjisi

245 Aşağıdakılardan hansı bərpa olunmayan enerji növüdür?

- ☐ Dalğa
- ☐ Günəş enerjisi
- ☒ Kömür
- ☐ Külək enerjisi
- ☐ Geotermal enerji

246 Dünyada ən çox ehtiyatı olan yanacaq növü hansıdır?

- ☐ Neft
- ☒ Kömür
- ☐ Biodizel
- ☐ Metan
- ☐ Qaz

247 Ərzaq resursu ilə bağlı problemlər hansılardır? 1. Yoxsulluq 2. Əhalinin azalması 3. Müharibələr 4. Urbanizasiya

- ☒ 1, 3, 4
- ☐ 1, 2, 3
- ☐ 2, 3, 4
- ☐ 1, 4
- ☐ 1, 3

248 Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində üçüncü sektora aid deyil?

- ☐ Heç biri
- ☐ nəqliyyat
- ☐ ticarət
- ☐ istehlakçı xidmətləri
- ☒ emal sənayesi

249 Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində üçüncü sektora aiddir?

- ☐ hamısı
- ☐ kommunal xidmətlər
- ☒ istehlakçı xidmətləri
- ☐ inşaat
- ☐ emal sənayesi

250 Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində ikinci sektora aid deyil?

- ☐ emal sənayesi
- ☒ ictimai xidmətlər
- ☐ heç biri
- ☐ kommunal xidmətlər
- ☐ inşaat

251 Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində ikinci sektora aiddir?

- ☐ balıqçılıq
- ☒ emal sənayesi
- ☐ ictimai xidmətlər
- ☐ kənd təsərrüfatı
- ☐ bölüşdürmə kanalı

252 Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində birinci sektora aid deyil?

- ☐ dağ-mədən sənayesi
- ☒ nəqliyyat
- ☐ kənd təsərrüfatı
- ☐ balıqçılıq
- ☐ meşə təsərrüfatı

253 Aşağıdakılardan hansı iqtisadi sistemin sektoral perspektivində birinci sektora aiddir?

- ☐ emal sənayesi
- ☒ kənd təsərrüfatı
- ☐ heç biri
- ☐ bölüşdürmə kanalı
- ☐ ictimai xidmətlər

254 Atmosferin çirklənməsinə aid olanları seçin: 1. Nəqliyyat vasitələrinin ixrac etdiyi qazlar 2. Sənaye tullantıları 3. Turşulu yağışlar 4. Kənd təsərrüfatı tullantıları

- ☐ 2,3
- ☒ 1,2,3
- ☐ heç biri
- ☐ 1,2,4
- ☐ 1,4

255 Hidrosferin çirklənməsinə aid olanları seçin: 1. Çaylara və göllərə tullantıların atılması 2. Kimyəvi maddələrin tullantıları 3. Dənizlərə tullantıların atılması 4. Kənd təsərrüfatı tullantıları

- ☐ 1,3,4
- ☐ 1,2,3
- ☐ heç biri
- ☒ 1,4
- ☐ hamısı

256 Litosferin çirklənməsinə aid olanları seçin: 1. Sənaye və tikinti tullantıları 2. Radioaktiv maddələrin tullantıları 3. Çaylara və göllərə tullantıların atılması 4. Kimyəvi maddələrin tullantıları

- ☐ Heç biri
- ☒ 1,2,4
- ☐ 1,2,3
- ☐ 2,3
- ☐ Hamısı

257 Dünya neft bazarında son 2 ildə baş verən hadisələri seçin: 1. Neftin qiymətində yüksəliş müşahidə olunmuşdur 2. ABŞ 40 ildən sonra ilk dəfə neft ixaracatını həyata keçirmişdir 3. İran uzun müddətdən sonra ilk dəfə Avropaya neft ixrac etməyə başlamışdır 4. ABŞ-ın neft bazarına təsiri zəifləmişdir

- ☐ heç biri
- ☐ 3, 4
- ☒ 2, 3
- ☐ 1, 2
- ☐ 1, 2, 3

258 Dünyanın ən böyük neft yataqları hansı körfəzdə yerləşir?

- ☐ Alyaska Körfəzi
- ☒ Fars Körfəzi
- ☐ Benqal Körfəzi
- ☐ Meksika Körfəzi
- ☐ Oman Körfəzi

259 Neft ixrac edən ölkələrin birliyi hansıdır?

- ☐ heç biri
- ☒ OPEK
- ☐ DTT
- ☐ ASEAN
- ☐ NAFTA

260 Ən az neft rezervlərinə sahib region hansıdır?

- ☐ Mərkəzi Amerika
- ☐ Afrika
- ☒ Qərbi Avropa
- ☐ Şimali Amerika
- ☐ Orta Şərq

261 OPEK üzvü olan ölkələrin sırasını seçin

- ☐ Norveç, Kanada, Əlcəzair
- ☐ ABŞ, İran, Venesuela
- ☐ Səudiyyə Ərəbistanı, İraq, Rusiya
- ☒ Venesuela, Nigeriya, Qətər
- ☐ Qətər, Rusiya, BƏƏ

262 Aşağıdakılardan hansı hava çirklənməsinin səbəblərinə aid edilir?

- ☐ Radiaktiv maddələr
- ☐ Zavodların hasil etdiyi tüstülər
- ☐ Avtomobillərdən yaranan zərərli qazlar
- ☒ Yeni enerji istehsal edən stansiyaların tikilməsi
- ☐ Metallar və onların tullantıları

263 Resurs probleminin həlli yolları hansılardır? 1. Texnologiyanın dəyişilməsi 2. Əhəlinin sayının dəyişilməsi 3. İstehlakın strukturunun dəyişilməsi 4. İctimai hədəflərin dəyişilməsi

- ☐ heç biri
- ☐ 2, 3, 4
- ☐ 1, 2, 4
- ☒ hamısı
- ☐ 1, 2, 3

264 Alternativ enerjiden ən çox istifadə edən ölkələr qrupu:

- ☐ Türkiyə, Niderland, Taivan
- ☐ Niderland, İtaliya, Rusiya
- ☐ Yaponiya, Çili, Meksika
- ☒ ABŞ, Çin, Almaniya
- ☐ Avstraliya, Belçika, Tailand

265 Staretji materialların istehsalında 6 əsas məhsulun istehsalçısı olan ölkələrdən birini seçin.

- ☐ heç biri
- ☐ Fransa
- ☐ Almaniya
- ☒ Rusiya
- ☐ Braziliya

266 Yaşıl inqilabdan faydalanan ölkələr:

- ☐ heç biri
- ☐ Hindistan, Braziliya, Nigeriya, Yaponiya
- ☐ Türkiyə, Hindistan, Kolumbiya, Meksika
- ☒ Türkiyə, İran, Çin, Meksika
- ☐ İran, Misir, Türkiyə, Argentina

267 Əhali sıxlığı necə hesablanır?

- ☐ heç biri
- ☐ Əhalinin illik artımı vurulsun sahə
- ☐ Sahə bölünsün əhalinin sayı
- ☒ Əhalinin sayı bölünsün sahə
- ☐ Əhalinin sayı vurulsun sahə

268 Əhalinin təbii artımı necə hesablanır?

- ☐ ölənlərin sayı : doğulanların sayı
- ☐ doğulanların sayı x ölənlərin sayı
- ☐ doğulanların sayı + ölənlərin sayı
- ☒ doğulanların sayı - ölənlərin sayı
- ☐ doğulanların sayı : ölənlərin sayı

269 Yalnız fikri seçin:

- ☐ Bəzi inkişaf etmiş ölkələrdə əhali artıq çəkidən əziyyət çəkir
- ☐ Qlobal ərzaq istehsalı əhalinin sayına uyğun şəkildədir
- ☐ Ərzaq istehsalı əhalinin sayından daha çox sürətlə artır
- ☒ Asiya regionu ərzaq təhlükəsizliyində kritik həddi yaşayır
- ☐ Afrika üzrə qida təklifi problem mövcuddur

270 Aşağıdakı fikirlərdən hansılar doğrudur? 1. Ərzaq istehsalı əhalinin sayından daha çox sürətlə artır, 2. Sənayeləşmiş ölkələrdə ərzaq problem yaşanır, 3. Bəzi inkişaf etmiş ölkələrdə əhali artıq çəkidən əziyyət çəkir

- ☐ Heç biri
- ☐ 2, 3
- ☐ 1, 2
- ☒ 1, 3
- ☐ Hamısı

271 Bərpa oluna bilən resurslara hansılar aiddir?

- ☐ Dalğa
- ☐ Su
- ☐ Günəş
- ☒ Hamısı
- ☐ Külək

272 Göstərilən ölkələrdən hansı Dünya üzrə ərzaq təhlükəsizliyində nisbətən aşağı mərhələni yaşayır?

- ☐ hamısı

- ☐ Serbiya
- ☐ Çin
- ☒ Peru
- ☐ Bolqarıstan

273 Göstərilən ölkələrdən hansı Dünya üzrə ərzaq təhlükəsizliyində kritik mərhələni yaşayır?

- ☐ Türkiyə
- ☒ Somali
- ☐ heç biri
- ☐ Argentina
- ☐ Tailand

274 Aşağıdakılardan hansı Qərbin mövcud enerji və material tutumlu istehsal sistemlərinə alternativlərə aiddir?

- ☐ yerli özünütəminatın payını artırmaq və nəqliyyat fəaliyyətlərini azaltmaq məqsədilə istehsalın desentralizasiyası
- ☐ bərpa olunan enerji mənbələri
- ☐ günəşə əsaslanan təbii (organic) kənd təsərrüfatı
- ☒ hamısı
- ☐ yerli xammaldan və əmək tutumlu texnologiyalardan asılılıq

275 2015-ci ildə pambıq istehsalına görə dünyada lider olan ölkə

- ☐ Türkiyə
- ☐ ABŞ
- ☐ Hindistan
- ☒ Çin
- ☐ Braziliya

276 XX əsrin əvvəlləri ilə istehsal prosesi indiki zamanda hansı formadadır

- ☐ azalıb
- ☐ hamısı
- ☐ məhsul çeşidləri azalıb
- ☐ stabil qalıb son 16 ildə azalıb
- ☒ daha mürəkkəbdir

277 Firmanın uğurlu yerləşmə siyasəti nəyə təsir edə bilər

- ☐ istehsal prosesinə təsir edə bilər
- ☐ istehlakçılar üçün münbit şərait yaradar
- ☐ mənfəətə təsir edə bilər
- ☒ hamısı
- ☐ işçilərin sayına təsir edə bilər

278 Siyasi iqtisad baxımından istehsal necə prosesdir

- ☐ hamısı
- ☐ mədəni
- ☐ iqtisadi
- ☒ sosial-iqtisadi
- ☐ sosial-iqtisadi

279 XX əsrdə dünyada texnoloji inkişaf baxımından lider olan ölkəni seçin

- ☐ Kanada
- ☐ Almaniya

- ☐ Litva
- ☒ ABŞ
- ☐ Avstraliya

280 Texniki bilik və bacarıqlar adətən hansı formada kateqoriyalaşdırılır

- ☐ müasir avadanlıqların istehsalda tətbiqi
- ☐ yerləşmə məntəqələri
- ☐ marketinq
- ☒ inkişaf və araşdırma
- ☐ maliyyə mənbələri

281 İnvestisiya kapitalının müxtəlis mənbələrini seçin

- ☐ kredit assosiasiyaları
- ☐ ailə və dostlar
- ☐ şəxsi fondlar
- ☒ hamısı
- ☐ kredit institutları

282 Kapital-əmək konfliktı harada özünü büruzə verir

- ☐ heç biri
- ☐ işçi mübahisələrində
- ☐ sosializm mübahisələrində
- ☒ sənaye mübahisələrində
- ☐ texnoloji istehsal prosesində

283 Sendikalaşmanın böyük dərəcəsi nə ilə ölçülür

- ☐ işçilərin sayı ilə
- ☐ investisiya gücü ilə
- ☐ istehsal gücü ilə
- ☒ yüksək əmək haqqı ilə
- ☐ yerləşmə yernin optimallığı ilə

284 Fiskal siyasət nəyi müəyyən edir

- ☐ hamısını
- ☐ bazar araşdırmalarını
- ☐ bankların fəaliyyətini
- ☒ dövlətin pulu necə xərcləməyini
- ☐ ölkənin iqtisadi əsas göstəricilərini

285 Təsisatların yerləşməsində əsas dəyişən hansıdır

- ☐ avadanlıqlar
- ☐ nəqliyyat vasitələri
- ☐ kapital
- ☒ əmək
- ☐ ərazi

286 Məhsulun həyat dövrünün 3-cü mərhələsi nəyi ifadə edir

- ☐ məhsulun dəyərində artım
- ☐ mövsümi təsir dövrü
- ☐ istehsal prosesində son mərhələ
- ☒ tənəzzül
- ☐ məhsulun son dəyəri

287 Məhsulun həyat dövründə 2-ci mərhələ nəyi ifadə edir

- ☐ heç biri
- ☐ məhsulun bazara çatdırılması dövrünü
- ☐ məhsulun ilkin istehsal dövrünü
- ☒ məhsulun yetkinlik dövrünü
- ☐ məhsulun üzərinə yeni dəyər əlavə edilməsi

288 Məhsulun həyat dövründə 1-ci mərhələ nəyi ifadə edir

- ☐ hamısını
- ☐ investisiya xərclərini
- ☐ maliyyəni
- ☒ araşdırma və inkişafı
- ☐ nəqliyyat xərclərini

289 Məhsulun həyat dövrü nəyi göstərir

- ☒ texnologiyanın istehsal prosesinə təsir etməsini
- ☐ istehsalın müəyyən bir sahəsinə texnoloji yeniliyin tətbiqi
- ☐ istehsal prosesində işçilərin artırılması
- ☐ nəqliyyat xərclərinin azalmasından əmələ gələn təsir
- ☐ hamısı

290 Beynəlxalq əmək bölgüsü neçənci illərdə baş tutdu

- ☐ XX əsrin sonlarında
- ☐ XIX əsrin ortalarında
- ☐ XIX əsrin əvvəllərində
- ☒ XIX əsrin sonlarında
- ☐ XIX əsrin 1-ci yarısında

291 Artıq və ya izafi dəyər nədir

- ☐ əlavə iş yerlərinin yaradılması nəticəsində yaranan dəyər
- ☐ istehsalın həcmindən əmələ gələn dəyər
- ☐ işçilərə verilən əlavə əmək haqqı
- ☒ işçilərin əmək haqqılarında yaratdığı dəyər
- ☐ nəqliyyat xərclərinin azalması fonunda yaranan dəyər

292 1-ci təşkilati format hansıdır

- ☐ müştəri oriyentasiya
- ☐ matriks strukturu
- ☐ istehsal oriyentasiya
- ☒ funksional oriyentasiya

293 2-ci təşkilati format hansıdır

- ☐ müştəri oriyentasiyası
- ☐ funksional oriyentasiya
- ☐ coğrafi oriyentasiya
- ☒ istehsal oriyentasiya
- ☐ matriks strukturu

294 3-cü təşkilati format hansıdır

- ☐ müştəri oriyentasiyası
- ☐ istehsal oriyentasiyası

- ☐ funksional oriyentasiya
- ☒ coğrafi oriyentasiya
- ☐ matriks strukturu

295 Korporativ funksiyalara əsaslanan təşkilati formatlara aiddir

- ☐ istehsal
- ☐ maliyyə
- ☐ marketinq
- ☒ hamısı
- ☐ araşdırma və inkişaf

296 Hiyerarxik olaraq kompaniyanın təşkilatlanmasının neçə forması var

- ☐ 1.0
- ☐ 3.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 2.0

297 Şirkət təşkilatçılığında 5-ci forma necə adlanır?

- ☐ hamısı
- ☐ maliyyə strukturu
- ☐ funksional struktur
- ☒ matriks strukturu
- ☐ kapital strukturu

298 İrəli integrasiya nədir

- ☐ heç biri
- ☐ yeni istehsal ərazilərinin salınması
- ☐ yeni iş imkanlarının artırılması
- ☒ istehsal prosesində irəliləyib
- ☐ mərkəzdənqəçmə prosesi

299 Geri integrasiya nədir

- ☐ hamısı
- ☐ istehsal prosesində texnoloji avadanlıqlardan istifadə
- ☐ şəhəkənarına genişlənmə
- ☒ istehsal prosesində geriləmə
- ☐ yerləşmə qərarlarında problemlərin olması

300 Urbanizasiya iqtisadiyyatı

- ☐ xüsusi yerlərdə cəmləşmiş iqtisadiyyat
- ☐ ucqar şəhər və rayonlarda ərazilərdə cəmləşmiş iqtisadiyyat
- ☐ şəhərdən kənarda formalaşan iqtisadiyyat
- ☒ hamısı
- ☐ ölkənin mərkəzi coğrafi yerlərində cəmləşmiş iqtisadiyyat

301 Miqyas iqtisadiyyatında eyni və ya əlaqəli sahələrdə firma qruplarına müraciəti zamanı

- ☐ heç biri
- ☐ texnoloji tətbiqə yönümlü iqtisadiyyat
- ☐ integrasiyalı iqtisadiyyat yaranır
- ☒ aqlomerasiya iqtisadiyyatı yaranır
- ☐ istehlak yönümlü iqtisadiyyat yaranır

302 Şirkətin bazar payı artanda və ya oliqopolik bazar olanda nə baş verir

- ☒ üfüqi integrasiya
- ☐ xarici integrasiya
- ☐ daxili integrasiya
- ☐ şaquli integrasiya
- ☐ heç biri

303 Bəzi firmalar xammal resursları və ya distribyutor obyektləri alırsa o zaman nə baş verir

- ☐ hamısı
- ☐ daxili integrasiya
- ☐ üfüqi integrasiya
- ☒ şaquli integrasiya
- ☐ xarici integrasiya

304 Miqyas iqtisadiyyatı bu istiqamətə yönəlir

- ☐ istehlakı azaldır
- ☐ iqtisadiyyat miqyasının genişləndirir
- ☐ istehsalı artırır
- ☒ böyük miqdarda istehsala sərf olunan xərci azaldır
- ☐ xərcləri artırır

305 Əməyin bölgüsü həmçinin

- ☐ hamısı
- ☐ işçilərin sayın azaldır
- ☐ işçilərin yaş məhdudiyyəti məsələsini asanlaşdırır
- ☒ ixtisaslaşmamış əməyin istifadəsini asanlaşdırır
- ☐ işçilərin sayını artırır

306 Kütləvi istehsalın əsas xüsusiyyətlərindən birini seçin

- ☐ tələbə yönəlmiş istehsal
- ☐ istehsal ərazisi
- ☐ kapital
- ☒ əməyin bölgüsü
- ☐ böyük şirkətlərin birgə istehsalda əlaqəsi

307 Qabaqcıl sənaye mərkəzləri, şirkətlər, universitetlərin araşdırma mərkəzləri ABŞ-ın hansı ərazisində yerləşir

- ☐ hamısı
- ☐ Florida ştatı
- ☐ Vaşinqton ərazisi
- ☒ Silikon vadisi
- ☐ Los - Angeles ərazisi

308 Kapital intensiliyi mənfi nəticəsi nə ola bilər

- ☐ heç biri
- ☐ daha yaxşı ərazilərə yerdəyişmə etmək mümkün olar
- ☐ yeni iş imkanları yarada bilər
- ☒ işçiləri işsiz qoya bilər
- ☐ nəqliyyat xərclərini azaldar

309 II dünya müharibəsindən sonra Yaponiya və Almaniyanın iqtisadiyyatının irəli getmə səbəbi nə idi

- ☐ heç biri
- ☐ kənd təsərrüfatının inkişafı
- ☐ böyük kapitala sahiblik
- ☒ cihaz və maşınlardan istehsalatda istifadə etmələri
- ☐ texnoloji sənayenin inkişafı

310 Bazar iqtisadiyyatında hər hansısa bir zavodun qurulması üçün hansı qərarlar önəmlidir

- ☐ Heç biri
- ☐ nəqliyyat və investisiya
- ☐ kapital və yerləşmə
- ☒ miqyas və texnika
- ☐ texnika və yerləşmə

311 İdarəetmə korporativ hissə ilə yanaşı həm də bu sahələrdə önəmlidir

- ☐ hamısı
- ☐ ictimaiyyətlə əlaqələr
- ☐ kapitalın qaldırılması və maliyyə bazarları ilə danışıqlar
- ☒ resursların toplanması
- ☐ investisiya qərarları

312 Firmalar xərcləri azaltmaq və məhsuldarlığı artırmaq məqsədilə

- ☐ istehsal sahəsini genişləndirir
- ☐ işçilərin sayın azaldır
- ☐ işçilərin sayın artırır
- ☒ işçiləri maşınlarla əvəz edir
- ☐ maşınların sayın çoxaldır

313 Əsas kapitala hansılar aiddir

- ☐ hamısı
- ☐ yerləşmə ərazisi
- ☐ binalar
- ☒ avadanlıqlar
- ☐ maşınlar, cihazlar

314 Quraşdırma və tikinti xərclərinin arxasında hansı xərclər dayanır

- ☐ yerləşmə xərcləri
- ☐ texnologiya xərcləri
- ☐ investisiya xərcləri
- ☒ təmir amortizasiya xərcləri
- ☐ nəqliyyat xərcləri

315 Firmaların mərkəzdənqaçma prosesləri nə zaman başlayıb

- ☐ 1990-cı illərdən sonra
- ☐ 1980-ci illərdən sonra
- ☐ 1975-ci illərdən sonra
- ☒ 1970-ci illərdən sonra
- ☐ 1985-ci illərdən sonra

316 Torpağın qiyməti nəyi əks etdirir

- ☐ tələb və təklifi
- ☐ lokallaşmış təklifi
- ☐ lokallaşmış tələbi

- ☒ yüksək lokallaşmış tələb və təklifi
☐ tələbi

317 Sənaye ölkələrində sendikalaşma

- ☐ 1920-ci illərdən sonra yaranıb
☐ XVII-XVIII əsrlərdə yaranıb
☐ XV-XVI əsrlərdə yaranıb
☒ yeni sənayeləşmiş ölkələrə daha nisbətən tez yaranıb
☐ 3-cü sənaye inqilabından öncə yaranıb

318 Differensial əmək haqqı dərəcələri nəyə əsaslanır

- ☐ hamısı
☐ dövlət müəssisələrinin işçi təşkilatları dərəcələrinə
☐ həmkarlar ittifaqlarının dərəcələrinə
☒ işçi təşkilatlarının dərəcələrinə
☐ özəl müəssisələrin işçi təşkilatlarının dərəcələrinə

319 Kapitalın intensivləşməsi prosesi və ya əməyin kapitalla əvəzlənməsi prosesinə aid deyil

- ☐ əmək xərcləri aşağıdırsa və ya işləri avtomatlaşdırmaq cətidirsə, onda kapital əvəzlənməsi prosesi də baş verməyə bilər
☐ istehsalda işçiləri maşınlarla əvəzləyirlər
☐ Firmalar xərcləri azaldır və məhsuldarlığı artırır
☒ hamısı
☐ istehsal olunmuş hər vahid məhsulun maya dəyərində tədricən əməyin payı azalır

320 Kondratievin dalğaların əhat etdiyi fazalara aid deyil

- ☐ bərpa
☐ Resesiya
☐ Bum
☒ İnkişaf
☐ Depresiya

321 Firmanın diversifikasiyası nədir?

- ☐ heç biri
☐ firmaların xammal mənbələrini və ya bölüşdürmə kanallarını satın alması yolu ilə böyüməsinə deyildir
☐ firmanın miqyasını satınalma, inşa etmə və ya məhsul istehsalının eyni mərhələsində olan digər firmalarla birləşmə yolu ilə genişləndirməyi nəzərdə tutan biznes strategiyasıdır
☒ Diversifikasiya firmanın ənənəvi məşğul olduğu bir məhsul bazarından muxtəlif məhsul bazarlarına daxil olması strategiyasıdır
☐ istehsalat prosesinin genişlənməsi

322 Məhsulun həyat dövrü konsepsiyasında I mərhələyə aiddir

- ☐ hamısı
☐ Məhsulun satışları artmasına baxmayaraq, ilk mərhələdəki yüksək mənfəət azalır məhsul əvəz edilməyə başlanır
☐ rəqibləri yeni ideyanı satın alırlar və ya oğurlayırlar və standart, ucuz kütləvi istehsal başlayır
☒ Bu mərhələdə ixtiracı firma məhsulu ixtira edir, inkişaf etdirir və satışa başlayır
☐ məhsul əvəz edilməyə başlanır. Bazarları yeni məhsulları itirir və istehsal azalır

323 İqtisadi fəaliyyətin Kondratiev dalğalarında 3-cü dalğa hansıdır?

- ☐ İnformasiya texnologiyaları
☐ Dəmir polad
☐ Buxar enerjisi
☒ Elektrik, telefon

- ☐ Mikroelektronika, sintetik material

324 Firmalar arasındakı miqyas effektinə aid olmayanı seçin

- ☐ Heç biri
☐ Klasterlərdə məhsul vahidinə düşən xərclər bütün firmalar üçün müxtəlif ərazilərdə fəaliyyət göstərmələri ilə müqayisədə azala bilər
☐ miqyas effekti eyni sektorda və ya əlaqəli sektorlardakı firmaların klasterlərinin yaradılması ilə də ortaya çıxır
☒ Nəqliyyat xərcləri əsas kimi götürülür
☐ Bu effektə aqlomerasiya effekti də deyilir

325 Təşkilati strukturu funksional yönümlü olan şirkət hansıdır?

- ☐ Heç biri
☐ Exxon
☐ Westinghouse
☒ Ford Avtomobil Şirkəti
☐ Citibank

326 “Əmək”lə bağlı fikirlərdən hansı doğrudur

- ☐ Əmək xərclərində regional variasiya yaranır
☒ Hamısı
☐ Əmək yerləşmənin əsas determinantlarından biridir
☐ Kapital əməyin uzunmüddətli əvəzedicisi
☐ Bütün iqtisadi fəaliyyətlərdə tələb olunur

327 ABŞ-da üfüqi inteqrasiya hansı dövrdə başlayıb?

- ☐ XX əsrin sonlarında
☐ 1950-ci illər
☐ 1920-ci illərdə
☒ 1890-cı illərdən 1900-cü illərin əvvəllərinə qədər
☐ 1820-ci illər

328 Korporasiyaların daxili coğrafiyasını qiymətləndirmək üçün neçə nüans nəzərə alınmalıdır?

- ☐ 4.0
☐ 6.0
☐ 1.0
☒ 2
☐ 3.0

329 Məhsulun həyat dövrü ilə bağlı hansı fikir doğrudur?

- ☐ Bu coğrafi baxımdan əhəmiyyətlidir
☐ Məhsulun həyat dövrü korporasiyaların məkanbaxımından təşkilində texnoloji proseslərin əhəmiyyətini qiymətləndirməyə imkan verir
☐ Məhsulun həyat dövrü məhsulun meydana çıxmasından daha yaxşısı ilə əvəz olunaraq bazarı tərk etməsinə qədər olan dövrü əhatə edir
☐ istehsalın müxtəlif mərhələləri korporativ sistemin müxtəlif məkanlarında istehsal olunmaq məcburiyyətində qalır
☒ hamısı

330 Məhsulun həyat dövrünün 3 mərhələsinə aiddir?

- ☐ satışın artmasına baxmayaraq ilk mərhələdəki yüksək mənfəət azalır
☐ yeni ideyalar satın alınır və ya oğurlanır və standart, ucuz kütləvi istehsal başlayır
☒ məhsul əvəz edilməyə başlanır. Bazarlar yeni məhsulları itirir və istehsal azalır
☐ ixtiraçı firma məhsulu ixtira edir, inkişaf etdirir və satışa başlayır
☐ inhisarçılıqdan və bütün xüsusi imtiyazlardan yükək qazanc əldə olunur

331 İqtisadi fəaliyyətin neçə Kondratiev dalğası var?

- ☐ 2
- ☒ 5
- ☐ 3.0
- ☐ 7.0
- ☐ 4.0

332 Dövlət və iqtisadi coğrafiya ilə bağlı fikirlərə aiddir?

- ☐ Dövlət əsasən fiskal və monetar siyasətlə iqtisadiyyatı tənzimləyir
- ☒ Hamısı
- ☐ Ümumi qəbul olunmuş düşüncənin əksinə olaraq, kapitalizmin iqtisadi landşaftları təkcə “azadbazarlar” tərəfindən yaradılmışdır, bunda dövlətin də rolu vardır
- ☐ Dövlətin bu prosesdəki rolu tarixi və coğrafi olaraq dəyişmişdir, ancaq heç vaxt sıfır olmamışdır
- ☐ Dövlət ilk növbədə iqtisadiyyatı qəbul və tətbiq etdiyi hüquq sistemi ilə formalaşdırır

333 Məhsulun həyat dövrü ilə bağlı 3 mərhələ konsepsiyasını hansı alim irəli sürüb?

- ☐ Max Veber
- ☒ Simon Kuznets
- ☐ Krugman
- ☐ Salvadore
- ☐ Alfred Veber

334 Kapital ilə əmək münasibətlərinə aiddir

- ☐ Kapitala əmək arasındakı münasibətlərə əməkdaşlıq və ziddiyyət xarakteri daşıyır
- ☒ hamısı
- ☐ Əsas ziddiyyət yaradılmış izafi dəyərin bölüşdürülməsi ilə bağlıdır
- ☐ Ancaq əməkdaşlıq tez-tez düşmənçiliyə çevrilə bilər
- ☐ İşçilərlə əməkdaşlıq etmədən istehsalı təşkil etmək mümkün deyildir

335 Firmaların idarə edilməsində iyerarxik olaraq tətbiq etdiyi formalara aiddir?

- ☐ Funksional yönümlü
- ☒ Hamısı
- ☐ Müştəri yönümlü
- ☐ Coğrafi yönümlü
- ☐ Məhsul yönümlü

336 Firmalar nə üçün genişlənilir?

- ☐ Rəqabətqabiliyyətli olmaq üçün
- ☐ Mənfəət əldə etmək üçün
- ☐ Heç biri
- ☒ Həyatda qalmaq üçün
- ☐ Xarici bazarda önəmli mövqe tutmaq üçün

337 Sektor yerləşmə nəzəriyyəsinin təkamülünə aid deyil?

- ☐ Optimal yerləşmə yerinin hesablamaları hökumət subsidiyaları, kreditləri və ya vergi güzəştləri ilə dəyişdirilə bilər
- ☒ Firmanın öz yerləşmə yerini meqapolislər ətrafında qurmalıdır
- ☐ Firma müxtəlif yerləri təklif edən 1-dən çox əsas mövqe və ya amillə qarşılaşa bilər.
- ☐ Firma açıq şəkildə özünün əsas amilini müəyyən etsə belə, 1-dən çox əsas yer ortaya çıxa bilər
- ☐ Firma informasiya yetərsizliyindən firmadaxilində və ya müxtəlif yerlərdə yerləşmə xərcləri və faktorlarını həmişə açıq şəkildə hesablamağa bilmir

338 Veber modeli neçəci ildə aşkar edilib?

- ☐ 1927.0
- ☐ 1926.0
- ☒ 1929.0
- ☐ 1924.0
- ☐ 1925.0

339 Bunlardan hansıları miqyas mülahizələrinə uyğun gəlir?

- ☐ böyük firmalar xammala kiçik firmalara nisbətən daha az xərc çəkir
- ☒ hamısı
- ☐ İstehsalçılar məhsul vahidinin xərcini azaltmağa çalışırlar
- ☐ əmək bölgüsü kütləvi istehsalın başlıca xüsusiyyətidir
- ☐ işçilərin sayının çoxluğu əmək bölgüsü böyük miqyas tələb edir

340 Weber modelində FP xətti nəyi əks etdirir

- ☐ əsas xərclər
- ☒ son məhsulun bölüşdürmə xərclərini
- ☐ xammalın toplanması xərclərini
- ☐ məcmu nəqliyyat xərcləri
- ☐ yerləşdirmə xərcləri

341 Weber modelində RM xətti nəyi əks etdirir?

- ☐ əsas xərclər
- ☒ xammalın toplanması xərclərini
- ☐ son məhsulun bölüşdürmə xərclərini
- ☐ məcmu nəqliyyat xərcləri
- ☐ yerləşdirmə xərcləri

342 Weber modelinə əsasən hansı doğru deyil?

- ☐ İstehsal prosesində meydana gələn ilk xərc muxtəlif xammalların toplanmasıdır
- ☒ material ilə bazaryonumlu sektorlar arasında məsafə haqqında düşünməyə çağırمامışdır
- ☐ istehsalçılar nə risk, nə də qeyrimüəyyənliklə üzləşir
- ☐ məhsula tələb verilmiş qiymət səviyyəsində sonsuzdur
- ☐ istehsalçılar sabit qiymət səviyyəsində çoxlu sayda məhsul istehsal edib sata bilərlər

343 Weberin sektor yerləşmə nəzəriyyəsi nəyəəsaslanır?

- ☐ firmaların yerləşmə qərarlarında kommunal xərclərin roluna
- ☒ firmaların yerləşmə qərarlarında nəqliyyat xərclərinin roluna
- ☐ firmaların yerləşmə qərarlarında maliyyə xərclərinin roluna
- ☐ firmaların yerləşmə qərarlarında coğrafi məkan anlayışı
- ☐ heç biri

344 Klassik sektor yerləşdirmə modeli nəzəriyyəsi kimə məxusdur?

- ☐ İrving Kravis
- ☒ Alfred Weber
- ☐ Adam Smit
- ☐ E. Hekşer
- ☐ W. Leontief

345 Bunlardan hansıları idarəetmə və texniki biliklərə aiddir? 1) Bütün biznes novlərində bu bacarıqlar tələb olunur 2) Onların paylanması və formallığı firmanın miqyasından asılı olaraq mühüm dərəcədə dəyişir 3) İri şirkətlərin qərarqahları iri şəhərlərdə təmərküzləşir, lakin əks-təmərküzləşmə vəəksmərkəzləşdirmə də baş vermişdir 4) Sektora məxsus qərarqahların klasterləri 5) heç biri

- ☐ 2,3,4
- ☒ 1,2,3,4
- ☐ 2,5
- ☐ 4.5
- ☐ 1,2,3

346 Torpaq və kapitalla bağlı qeyd olunanlardan hansı doğrudur? 1) Yerli torpağın dəyəri onun münasib yerdə olmasından asılıdır 2) Şəhər daxili yerləşmə və nəqliyyat sisteminin inkişafı 3) Heç biri 4) Məkan təchizatı / kapital ucun tələb şərtləri 5) Kapital-əmək əvəzetməsi

- ☐ 2,3
- ☐ 1,2,3
- ☐ 2,4,5
- ☐ 2,3,4,5
- ☒ 1,2,4,5

347 Aşağıdakılardan hansı yerləşmə faktoruna aid deyil?

- ☐ idarəetmə və texniki bacarıqlar
- ☐ torpaq
- ☒ coğrafi bazar
- ☐ əmək
- ☐ kapital

348 Aşağıdakılardan hansı yerləşmə faktorlarına aiddir? 1) əmək 2) torpaq 3) kapital 4) heç biri 5) texnologiya

- ☐ 1.2
- ☒ 1,2,3
- ☐ 3.5
- ☐ 3,4,2
- ☐ 2,3,5

349 Veberin modelində TTC oxu nəyi göstərir

- ☐ heç biri
- ☒ məcmu nəqliyyat xərclərini
- ☐ xammalların toplanması xərclərini
- ☐ son məhsulun bölüşdürmə xərclərini
- ☐ məhsulların paylanması xərcləri

350 Federal dövlət torpaqları ABŞ-da milli ərazinin neçə faizini təşkil edir

- ☐ 42.0
- ☒ 40
- ☐ 28
- ☐ 55.0
- ☐ 70.0

351 Məhsulun həyat dövrünün 1-ci mərhələsinə aiddir

- ☐ rəqabətə daxil olma mərhələsidir
- ☒ inhisarçı mərhələdir
- ☐ heç biri
- ☐ kütləvi istehsal və qiymətin ucuzlaşması
- ☐ bazar payının firmaların lehinə itirilməsi

352 Kapitalın intensivləşməsi prosesi və ya əməyin kapitalla əvəzlənməsi prosesinə aid deyil

- ☐ Firmalar xərcləri azaldır və məhsuldarlığı artırır
- ☒ hamısı
- ☐ əmək xərcləri aşağıdırsa və ya işləri avtomatlaşdırmaq cətidirsə, onda kapital əvəzləməsi prosesi də baş verməyə bilər
- ☐ istehsal olunmuş hər vahid məhsulun maya dəyərində tədricən əməyin payı azalır
- ☐ istehsalda işçiləri maşınlarla əvəzləyirlər

353 Kondratievin dalğaların əhat etdiyi fazalara aid deyil

- ☐ Depresiya
- ☐ Resesiya
- ☐ Bum
- ☒ İnkişaf
- ☐ bərpa

354 Firmanın diversifikasiyası nədir?

- ☒ Diversifikasiya firmanın ənənəvi məşğul olduğu bir məhsul bazarından müxtəlif məhsul bazarlarına daxil olması strategiyasıdır
- ☐ heç biri
- ☐ firmanın miqyasını satınalma, inşa etmə və ya məhsul istehsalının eyni mərhələsində olan digər firmalarla birləşmə yolu ilə genişləndirməyi nəzərdə tutan biznes strategiyasıdır
- ☐ firmaların xammal mənbələrini və ya bölüşdürmə kanallarını satın alması yolu ilə böyüməsinə deyilir
- ☐ istehsalat prosesinin genişlənməsi

355 Məhsulun həyat dövrü konsepsiyasında I mərhələyə aiddir

- ☒ Bu mərhələdə ixtiracı firma məhsulu ixtira edir, inkişaf etdirir və satışa başlayır
- ☐ rəqibləri yeni ideyanı satın alırlar və ya oğurlayırlar və standart, ucuz kütləvi istehsal başlayır
- ☐ hamısı
- ☐ məhsul əvəz edilməyə başlanır. Bazarlaryeni məhsulları itirir və istehsal azalır
- ☐ Məhsulun satışları artmasına baxmayaraq, ilk mərhələdəki yüksək mənfəət azalır məhsul əvəz edilməyə başlanır

356 İqtisadi fəaliyyətin Kondratiev dalğalarında 3-cü dalğa hansıdır?

- ☒ Elektrik, telefon
- ☐ İnformasiya texnologiyaları
- ☐ Mikroelektronika, sintetik material
- ☐ Dəmir polad
- ☐ Buxar enerjisi

357 Firmalar arasındakı miqyas effektinə aid olmayanı seçin

- ☒ Nəqliyyat xərcləri əsas kimi götürülür
- ☐ Heç biri
- ☐ Bu effektə aqlomerasiya effekti də deyilir
- ☐ Klasterlərdə məhsul vahidinə düşən xərclər bütün firmalar üçün müxtəlif ərazilərdə fəaliyyət göstərmələri ilə müqayisədə azala bilər
- ☐ miqyas effekti eyni sektorda və ya əlaqəli sektorlardakı firmaların klasterlərinin yaradılması ilə də ortaya çıxır

358 Təşkilati strukturu funksional yönümlü olan şirkət hansıdır?

- ☒ Ford Avtomobil Şirkəti
- ☐ Heç biri
- ☐ Citibank
- ☐ Exxon
- ☐ Westinghouse

359 “Əmək”lə bağlı fikirlərdən hansı doğrudur

- ☐ Əmək yerləşmənin əsas determinantlarından biridir
- ☐ Əmək xərclərində regional variasiya yaranır
- ☒ Hamısı
- ☐ Bütün iqtisadi fəaliyyətlərdə tələb olunur
- ☐ Kapital əməyin uzunmüddətli əvəzedicisi

360 ABŞ-da üfüqi integrasiya hansı dövrdə başlayıb?

- ☒ 1890-cı illərdən 1900-cü illərin əvvəllərinə qədər
- ☐ XX əsrin sonlarında
- ☐ 1820-ci illər
- ☐ 1950-ci illər
- ☐ 1920-ci illərdə

361 Korporasiyaların daxili coğrafiyasını qiymətləndirmək üçün neçə nüans nəzərə alınmalıdır?

- ☒ 2
- ☐ 6.0
- ☐ 1.0
- ☐ 4.0
- ☐ 3.0

362 Məhsulun həyat dövrü ilə bağlı hansı fikir doğrudur?

- ☐ Məhsulun həyat dövrü məhsulun meydana çıxmasından daha yaxşısı ilə əvəz olunaraq bazartərk etməsinə qədər olan dövrü əhatə edir
- ☐ Bu coğrafi baxımdan əhəmiyyətliidir
- ☐ istehsalın müxtəlif mərhələləri korporativ sistemin müxtəlif məkanlarında istehsal olunmaq məcburiyyətində qalır
- ☒ hamısı
- ☐ Məhsulun həyat dövrü korporasiyaların məkanbaxımından təşkilində texnoloji proseslərin əhəmiyyətini qiymətləndirməyə imkan verir

363 Məhsulun həyat dövrünün 3 mərhələsinə aiddir?

- ☒ məhsul əvəz edilməyə başlanır. Bazarlar yeni məhsulları itirir və istehsal azalır
- ☐ satışın artmasına baxmayaraq ilk mərhələdəki yüksək mənfəət azalır
- ☐ inhisarçılıqdan və bütün xüsusi imtiyazlardan yükək qazanc əldə olunur
- ☐ yeni ideyalar satın alınır və ya oğurlanır və standart, ucuz kütləvi istehsal başlayır
- ☐ ixtiraçı firma məhsulu ixtira edir, inkişaf etdirir və satışa başlayır

364 İqtisadi fəaliyyətin neçə Kondratiev dalğası var?

- ☐ 4.0
- ☐ 7.0
- ☐ 3.0
- ☐ 2
- ☒ 5

365 Dövlət və iqtisadi coğrafiya ilə bağlı fikirlərə aiddir?

- ☐ Dövlət əsasən fiskal və monetar siyasətlə iqtisadiyyatı tənzimləyir
- ☒ Hamısı
- ☐ Ümumi qəbul olunmuş düşüncənin əksinə olaraq, kapitalizmin iqtisadi landşaftları təkcə “azadbazarlar” tərəfindən yaradılmışdır, bunda dövlətin də rolu vardır
- ☐ Dövlətin bu prosesdəki rolu tarixi və coğrafi olaraq dəyişmişdir, ancaq heç vaxt sıfır olmamışdır
- ☐ Dövlət ilk növbədə iqtisadiyyatı qəbul və tətbiq etdiyi hüquq sistemi ilə formalaşdırır

366 Məhsulun həyat dövrü ilə bağlı 3 mərhələ konsepsiyasını hansı alim irəli sürüb?

- ☐ Max Veber

- ☐ Salvadore
- ☐ Krugman
- ☒ Simon Kuznets
- ☐ Alfred Veber

367 Kapital ilə əmək münasibətlərinə aiddir

- ☐ Əsas ziddiyyət yaradılmış izafi dəyərin bölüşdürülməsi ilə bağlıdır
- ☐ İşçilərlə əməkdaşlıq etmədən istehsalı təşkil etmək mümkün deyildir
- ☐ Kapitala əmək arasındakı münasibətlər əməkdaşlıq və ziddiyyət xarakteri daşıyır
- ☒ hamısı
- ☐ Ancaq əməkdaşlıq tez-tez düşmənçiliyə çevrilə bilər

368 Firmaların idarə edilməsində iyerarxik olaraq tətbiq etdiyi formalara aiddir?

- ☐ Müştəri yönümlü
- ☐ Məhsul yönümlü
- ☐ Funksional yönümlü
- ☒ Hamısı
- ☐ Coğrafi yönümlü

369 Firmalar nə üçün genişlənilir?

- ☐ Heç biri
- ☐ Rəqabətqabiliyyətli olmaq üçün
- ☐ Mənfəət əldə etmək üçün
- ☒ Həyatda qalmaq üçün
- ☐ Xarici bazarda önəmli mövqe tutmaq üçün

370 Sektor yerləşmə nəzəriyyəsinin təkamülünə aid deyil?

- ☐ Firma açıq şəkildə özünün əsas amilini müəyyən etsə belə, 1-dən çox əsas yer ortaya çıxa bilər
- ☒ Firmanın öz yerləşmə yerini meqapolislər ətrafında qurmalıdır
- ☐ Optimal yerləşmə yerinin hesablamaları hökumət subsidiyaları, kreditləri və ya vergi güzəştləri ilə dəyişdirilə bilər
- ☐ Firma informasiya yetərsizliyindən firmadaxilində və ya müxtəlif yerlərdə yerləşmə xərcləri və faktorlarını həmişə açıq şəkildə hesablamağa bilmir
- ☐ Firma müxtəlif yerləri təklif edən 1-dən çox əsas mövqe və ya amillə qarşılaşa bilər.

371 Veber modeli neçəci ildə aşkar edilib?

- ☐ 1927.0
- ☐ 1925.0
- ☐ 1924.0
- ☒ 1929.0
- ☐ 1926.0

372 Bunlardan hansıları miqyas mülahizələrinə uyğun gəlir?

- ☐ böyük firmalar xammala kiçik firmalara nisbətən daha az xərc çəkir
- ☐ əmək bölgüsü kütləvi istehsalın başlıca xüsusiyyətidir
- ☐ İstehsalçılar məhsul vahidinin xərcini azaltmağa çalışırlar
- ☒ hamısı
- ☐ işçilərin sayının çoxluğu əmək bölgüsü böyük miqyas tələb edir

373 Weber modelində FP xətti nəyi əks etdirir

- ☐ əsas xərclər
- ☐ məcmu nəqliyyat xərcləri
- ☐ xammalın toplanması xərclərini

- ☒ son məhsulun bölüşdürmə xərclərini
- ☐ yerləşdirmə xərcləri

374 Weber modelində RM xətti nəyi əks etdirir?

- ☐ əsas xərclər
- ☐ məcmu nəqliyyat xərcləri
- ☐ son məhsulun bölüşdürmə xərclərini
- ☒ xammalın toplanması xərclərini
- ☐ yerləşdirmə xərcləri

375 Weber modelində əsasən hansı doğru deyil?

- ☐ İstehsal prosesində meydana gələn ilk xərc müxtəlif xammalların toplanmasıdır
- ☐ məhsula tələb verilmiş qiymət səviyyəsində sonsuzdur
- ☐ istehsalçılar nə risk, nə də qeyrimüəyyənliklə üzləşir
- ☒ material ilə bazaryonumlu sektorlar arasında məsafə haqqında düşünməyə çağırnamışdır
- ☐ istehsalçılar sabit qiymət səviyyəsində çoxlu sayda məhsul istehsal edib sata bilirlər

376 Weberin sektor yerləşmə nəzəriyyəsi nəyə əsaslanır?

- ☐ firmaların yerləşmə qərarlarında kommunal xərclərin roluna
- ☐ firmaların yerləşmə qərarlarında coğrafi məkan anlayışı
- ☐ firmaların yerləşmə qərarlarında maliyyə xərclərinin roluna
- ☒ firmaların yerləşmə qərarlarında nəqliyyat xərclərinin roluna
- ☐ heç biri

377 Klassik sektor yerləşdirmə modeli nəzəriyyəsi kimə məxusdur?

- ☐ İrving Kravis
- ☐ E. Hekşer
- ☐ Adam Smit
- ☒ Alfred Weber
- ☐ W. Leontief

378 Bunlardan hansıları idarəetmə və texniki biliklərə aiddir? 1) Bütün biznes novlərində bu bacarıqlar tələb olunur 2) Onların paylanması və formallığı firmanın miqyasından asılı olaraq mühüm dərəcədə dəyişir 3) İri şirkətlərin qərarqəhləri iri şəhərlərdə təmərkəzləşir, lakin əks-təmərkəzləşmə və əksmərkəzləşdirmə də baş vermişdir 4) Sektora məxsus qərarqəhlərin klasterləri 5) heç biri

- ☐ 2,5
- ☐ 1,2,3
- ☐ 2,3,4
- ☒ 1,2,3,4
- ☐ 4,5

379 Torpaq və kapitalla bağlı qeyd olunanlardan hansı doğrudur? 1) Yerli torpağın dəyəri onun münasib yerdə olmasından asılıdır 2) Şəhər daxili yerləşmə və nəqliyyat sisteminin inkişafı 3) Heç biri 4) Məkan təchizatı / kapital ucun tələb şərtləri 5) Kapital-əmək əvəzetməsi

- ☐ 2,3
- ☒ 1,2,4,5
- ☐ 1,2,3
- ☐ 2,4,5
- ☐ 2,3,4,5

380 Aşağıdakılardan hansı yerləşmə faktoruna aid deyil?

- ☐ əmək

- ☒ coğrafi bazar
- ☐ idarəetmə və texniki bacarıqlar
- ☐ torpaq
- ☐ kapital

381 Aşağıdakılardan hansı yerləşmə faktorlarına aiddir? 1) əmək 2) torpaq 3) kapital 4) heç biri 5) texnologiya

- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 3,5
- ☐ 3,4,2
- ☐ 2,3,5

382 Böyük coğrafi kəşflər dövrünə kimi dünya kənd təsərrüfatı istehsalında dominant mövqeyə malik olan əraziləri göstərin

- ☐ Şimali Asiya
- ☐ Şimali Amerika və Qərbi Avropa
- ☐ Cənubi Amerika və Afrika
- ☒ Asiya(Çin,Hindistan və ."köhnə dünya" ölkələri)
- ☐ Şimali Afrika(Misir,Liviya) və Yeni Zelandiya

383 Avropa kolonizmi nəticəsində hansı istehsal tipləri formalaşmışdır?

- ☐ doğru cavab yoxdur
- ☐ kommersiya və özünü təmin edən istehsal tipləri
- ☐ intensiv və ekstensiv istehsal tipləri
- ☒ plantasiya və ailə- fermer təsərrüfatı istehsal tipləri
- ☐ köçmə və oturaq təsərrüfat tipləri

384 Yerdəyişmə ilə becərilmə istehsal sisteminin neçə mərhələsi var?

- ☐ 5.0
- ☐ 2.0
- ☐ 1.0
- ☒ 3.0
- ☐ 4.0

385 Yerdəyişmə ilə becərilmə hansı regionlar üçün xarakterik hesab olunur?

- ☐ Mərkəzi Asiya,Mərkəzi Amerika, Mərkəzi Avropa
- ☐ Şimali Asiya,Şimali Amerika,Cənubi Avstraliya
- ☐ Qərbi Avropa,Şərqi Avropa,Ön Asiya
- ☒ Mərkəzi Afrika, Amazon hövzəsi,Cənub-Şərqi Asiya
- ☐ Mərkəzi Amerika,Şimali Afrika,Mərkəzi Avstraliya

386 Yerdəyişmə ilə becərilmə(shifting cultivation) nədir?

- ☐ Torpaq növünün dəyişməsi
- ☐ İstehsalda bir məhsuldan başqa birinə keçilməsi
- ☒ Əhalinin istehsal dövrüyyəsinə cəlb olunmamış yeni torpaqları antropogen təsirlə istehsalda cəlb etməsi
- ☐ Növbəli əkinə keçmə
- ☐ İstehsal olunmuş kənd təsərrüfatı bitkilərinin bir-birinə dəyişdirilməsi

387 Köçəri kənd təsərrüfatı(pastoral nomadism)nədir?

- ☐ Heç biri
- ☐ İntensiv kənd təsərrüfatı istehsal üsulu

- ☐)Nisbətən kiçik torpaq resurslarına əsaslanan bitkiçilik
- ☒ məskunlaşma və yerləşmənin xarakterik olmadığı kənd təsərrüfatı istehsalı yarım sistemi
- ☐ Bəcilən əkin yerlərinin yerini dəyişməklə həyata keçirilən istehsal üsulu

388 Dəmyə əkinçiliyi ilə bağlı doğru cavabı tapın

- ☐ daha çox istilik alan ərazilərdə inkişaf etmişdir.
- ☐ əsasən Mərkəzi Asiyada geniş yayılmışdır.
- ☐ intensiv suvarma tələb edir
- ☒ suni suvarma tələb etmir
- ☐ yarımsəhra iqlim tipində daha geniş yayılmışdır.

389 Aşağıdakılardan hansı k/t məhsulu istehsalı əməkəutumlu hesab olunur

- ☐ hamısı
- ☐ qarğıdalı, soya
- ☐ buğda,arpa
- ☒ çəltik, pambıq
- ☐ pomidor,üzüm

390 K/t-da məşğulluq səviyyəsi aşağı olan ölkələr qrupunu tapın

- ☐ Azərbaycan,Rusiya,İran
- ☐ Cənubi Koreya,Tayvan,İndoneziya
- ☐ Türkiyə,Hindistan,Misir
- ☒ Belçika,İngiltərə,Fransa
- ☐ Sudan,Konqo,CAR

391 Dünyada toplam k/t istehsalı ilə bağlı olan torpaq sahələri baxımından ən böyük ölkələr hansılardır?

1.Çin 2.ABŞ 3.Hollandiya 4.İspaniya 5.Avstraliya

- ☐ 3,4,5
- ☐ 2,3,4
- ☐ 2,3,5
- ☒ 1,2,5
- ☐ 1,3,5

392 K/t –da məşğulluq səviyyəsinin daha yüksək olduğu ölkələri göstərin 1.ABŞ 2.Yaponiya 3.Keniya 4. Banqladeş 5.Somali 6.Yeni Zellandiya

- ☐ 1,4,5
- ☐ 1,2,6
- ☐ 3,4,6
- ☒ 3,4,5
- ☐ 2,4,6

393 K/t ilə bağlı köçəri həyat tərzi(pastoral nomadism) hansı bölgələrdə geniş yayılmışdır?

- ☐ Cənub-Şərqi Asiya
- ☐ Mərkəzi Avropa
- ☐ Şimali və Mərkəzi Amerika
- ☒ Şimal-Şərqi Afrika,Mərkəzi Asiya
- ☐ Şimali Avropa

394 K/t-na yararlı torpaq sahələrinin azalmasına təsir edən amil kimi götürmək olmaz

- ☐ Şoranlaşma
- ☐ səhrələşmə
- ☐ şəhərləşmə

- ☒ intensiv k/t istehsalına keçid
- ☐ torpaqların eroziyası

395 Plantasiya istehsal üsulu geniş yayılmış ölkələr qrupunu göstərin. 1.Səudiyyə Ərəbistanı 2.Türkiyə 3.Braziliya 4.Qazaxıstan 5.ABŞ 6.Malayziya 7.Şri-lanka

- ☐ 2,3,4
- ☐ 4,5,6,
- ☐ 1,2,5
- ☒ 3,6,7
- ☐ 5,6,7

396 Adambaşına düşən k/t yararlı torpaq sahələrinə görə daha yüksək göstəriciyə malik olan dövlətləri göstərin. 1.Çin 2.Rusiya 3.Hindistan 4.Yeni Zelandiya 5.Avstraliya 6.Argentina 7.İndoneziya 8.ABŞ

- ☐ 1,4,5,6,7
- ☐ 2,3,4,5,6
- ☐ 1,2,3,5,7
- ☒ 2,4,5,6,8
- ☐ 2,3,4,6,8

397 Döşmə qiyməti(price floor) nədir?

- ☐ qiymətin tələb əsasında formalaşmasıdır
- ☐ qiymətlərin bazarda formalaşmasıdır
- ☐ qiymətlərin maksimum səviyyəsidir
- ☒ hər hansı bir məhsulun müəyyən bir qiymət səviyyəsindən aşağı satıla bilməyəcəyini göstərən ifadədir.
- ☐ monopoliya qiymətidir

398 Von Thünen modelinin öz aktuallığını itirməsinə səbəb olan faktor kimi qeyd etmək olar 1.1826-cı illərdəki şərtlərə görə hazırlanması 2.Nəqliyyat vasitələrindəki inkişaf 3.Yanacaq kimi odunun yerinə neft ,təbii qaz və s. kimi resursların keçməsi 4.Müasir texnoloji inkişafı nəzərə alması. 5.Əmək məhsuldarlığını nəzərə alması

- ☐ 1,3,5
- ☐ 1,4,5
- ☐ 2,3,4
- ☒ 1,2,3
- ☐ 3,4,5

399 Von Thünen modeli ilə bağlı doğru olan cavabı seçin.

- ☐ İstehlak mərkəzindən uzaqlaşdıqca əkilən məhsul növlərinin gətirdiyi gəlir arasında heç bir fərq qalmır.
- ☒ Tez xarab olan məhsul istehsalı bazara yaxın yerləşdirilməlidir.
- ☐ Bütün cavablar doğrudur.
- ☐ İstənilən yerdə istənilən məhsul növü əkilə bilər.
- ☐ İri həcmə malik olan məhsulların əkilməsi satış bazarına uzaq yerləşdirilməlidir.

400 K/t-da intensiv istehsal üsulunu tətbiq edən ölkələr hansılardır? 1.Hollandiya 2.Danimarka 3.Banqladeş 4.Misir 5.Rusiya 6. Yaponiya

- ☐ 2,3,4
- ☐ 1,3,6
- ☐ 1,2,5
- ☒ 1,2,6
- ☐ 4,5,6

401 Beynəlxalq ticarəti daha geniş yayılmış olan k/t məhsulları hansılardır? 1.pomidor 2.qarğıdalı 3.buğda 4.soya 5.noxud 6.pambiq

- ☐ 1,4,6
- ☐ 1,4,5
- ☐ 2,3,4
- ☒ 2,3,6
- ☐ 1,3,5

402 K/t –da ekstensiv istehsal üsulu ilə bağlı olan doğru cavabları seçin 1.Kimyalaşdırmadan geniş istifadə 2.Mexanikləşdirmənin tətbiqi 3.Yeni növ toxumlardan istifadə 4.Əkilən torpaq sahələrinin genişləndirilməsi 5.Əl əməyindən istifadənin geniş yayılması

- ☐ 1.5
- ☐ 3.4
- ☐ 2.3
- ☒ 4,5
- ☐ 2.5

403 K/t istehsalı üsullarından biri olan plantasiya metodu ilə bağlı doğru olan fikri seçin

- ☐ Bütün cavablar doğrudur.
- ☐ mexanikləşdirmə və kimyalaşdırma geniş miqyasda tətbiq olunur
- ☐ Məhsuldarlıq ən aşağı olan k/t istehsalı üsuludur.
- ☒ Tropik qurşaqlarda ticarət məqsədi ilə ,çox geniş ərazilərdə bir və ya bir neçə məhsul istehsalı ilə bağlı olan istehsal üsuludur.
- ☐ K/t üçün yararlı torpaq sahələri az olan ölkələrdə tətbiq olunur

404 K/t məhsulları ixracı ilə fərqlənən ölkələr qrupunu göstərin

- ☐ Bütün variantlar doğrudur
- ☐ Braziliya, Qətər, Küveyt
- ☐ Mali,Çad,Nepal
- ☒ Çin,Hindistan,ABŞ
- ☐ Türkiyə, Tacikistan, Sinqapur

405 Aşağıdakılardan hansı mexanikləşdirmənin gətirdiyi “-“ effekt hesab oluna bilər?

- ☐ əkin və yığım daha asan olar
- ☐ məhsuldarlıq artır
- ☐ insan əməyi azalır
- ☒ kəndlərdən şəhərlərə köç artır
- ☐ sulama və dərmanlama potensialı artır

406 Aşağıdakılardan biri k/t istehsalında məhsuldarlığa “+” yöndə təsir etmir

- ☐ mexanikləşdirmə
- ☐ torpaqların münbitləşdirilməsi
- ☐ sulama
- ☒ eroziya
- ☐ gübrələmə

407 Dövlət bəzi məhsullarda “dəstək alımı” həyata keçirir.Bununla bağlı olaraq aşağıdakılardan hansı yanlışdır?

- ☐ istehsalçı(fermer) əlverişsiz bazar şərtlərindən çox ziyan çəkməz
- ☐ növbəti ildə eyni məhsulun istehsalı artır
- ☐ istehsaldakı dalğalanmalar azalar
- ☒ sulama və gübrələməyə ehtiyac duyulmaz
- ☐ məhsulun keyfiyyəti yüksəlir

408 Sahə vahidinə düşən məhsul miqdarını artırmaq üçün intensiv k/t istehsalı üsulu tətbiq olunur. Aşağıdakılardan hansı intensiv k/t istehsal üsuluna aid deyil?

- ☐ dərmanlama
- ☐ gübrələmə
- ☐ mexanikləşdirmə
- ☒ torpaq sahəsinin genişləndirilməsi
- ☐ məhsuldar toxum növlərinin tətbiqi

409 Buxarlaşmanın az və yağıntıların çox olduğu ərazilərdə bu bitkilərdən hansın yetişdirilməsi üçün münbit şərait vardır?

- ☐ pambıq
- ☐ noxud
- ☐ tütün
- ☒ çay
- ☐ buğda

410 Əkin yerlərinin müəyyən olunması və istehsala başlanılması üçün mütləq şəkildə sənaye müəssisəsini qurulmasını tələb edən məhsul hansıdır?

- ☐ pomidor
- ☐ kartof
- ☐ zeytun
- ☒ şəkər çuğunduru
- ☐ alma

411 Kiçik k/t ərazilərində bütün texnoloji imkanlardan istifadə etməklə təşkil olunan k/t istehsalına intensiv k/t deyilir. Buna görə “intensiv k/t istehsalı” ilə bağlı olaraq aşağıdakılardan hansı yanlıştır.

- ☐ modern istehsal üsulu olduğundan daha az əmək sərf olunur
- ☒ əhalisi daha çox olan ərazilərdəki tələbi ödəməyə istiqamətlənir
- ☐ yüksək məhsuldarlıq hədəflənir
- ☐ modern k/t istehsalı üsuludur
- ☐ daha çox gəlir əldə edilir

412 K/t-da mexanikləşmə müasir k/t istehsalında ən önəmli faktorlardan biri hesab olunur. Aşağıdakılardan hansı mexanikləşməyə təsir göstərən amillərdən hesab olunmur?

- ☐ yerin relyefi
- ☐ İstifadə olunan ərazinin böyüklüyü
- ☐ k/t-da istifadə olunan maşın və avadanlıqların qiyməti
- ☐ ucuz işçi qüvvəsinin olması
- ☒ məhsulun çeşidi

413 Dəmyə əkinçiliyi ilə bağlı doğru cavabı tapın

- ☐ intensiv suvarma tələb edir
- ☐ yarımsəhra iqlim tipində daha geniş yayılmışdır.
- ☐ daha çox istilik alan ərazilərdə inkişaf etmişdir.
- ☒ süni suvarma tələb etmir
- ☐ əsasən Mərkəzi Asiyada geniş yayılmışdır.

414 Aşağıdakılardan hansı k/t məhsulu istehsalı əməkətmə hesab olunur

- ☐ hamısı
- ☐ qarğıdalı, soya
- ☐ buğda, arpa
- ☒ çəltik, pambıq

- ☐ pomidor,üzüm

415 K/t-da məşğulluq səviyyəsi aşağı olan ölkələr qrupunu tapın

- ☐ Azərbaycan,Rusiya,İran
☐ Cənubi Koreya,Tayvan,İndoneziya
☐ Türkiyə,Hindistan,Misir
☒ Belçika,İngiltərə,Fransa
☐ Sudan,Konqo,CAR

416 Dünyada toplam k/t istehsalı ilə bağlı olan torpaq sahələri baxımından ən böyük ölkələr hansılardır?
 1.Çin 2.ABŞ 3.Hollandiya 4.İspaniya 5.Avstraliya

- ☐ 3,4,5
☐ 2,3,4
☐ 2,3,5
☒ 1,2,5
☐ 1,3,5

417 K/t –da məşğulluq səviyyəsinin daha yüksək olduğu ölkələri göstərin 1.ABŞ 2.Yaponiya 3.Keniya 4. Banqladeş 5.Somali 6.Yeni Zelandiya

- ☐ 1,4,5
☐ 1,2,6
☐ 3,4,6
☒ 3,4,5
☐ 2,4,6

418 K/t ilə bağlı köçəri həyat tərzı(pastoral nomadism) hansı bölgələrdə geniş yayılmışdır?

- ☐ Cənub-Şərqi Asiya
☐ Mərkəzi Avropa
☐ Şimali və Mərkəzi Amerika
☒ Şimal-Şərqi Afrika,Mərkəzi Asiya
☐ Şimali Avropa

419 K/t-na yararlı torpaq sahələrinin azalmasına təsir edən amil kimi götürmək olmaz

- ☐ Şoranlaşma
☐ səhrələşmə
☐ şəhərləşmə
☒ intensiv k/t istehsalına keçid
☐ torpaqların eroziyası

420 Plantasiya istehsal üsulu geniş yayılmış ölkələr qrupunu göstərin. 1.Səudiyyə Ərəbistanı 2.Türkiyə 3.Braziliya 4.Qazaxıstan 5.ABŞ 6.Malayziya 7.Şri-lanka

- ☐ 2,3,4
☐ 4,5,6,
☐ 1,2,5
☒ 3,6,7
☐ 5,6,7

421 Adambaşına düşən k/t yararlı torpaq sahələrinə görə daha yüksək göstəriciyə malik olan dövlətləri göstərin. 1.Çin 2.Rusiya 3.Hindistan 4.Yeni Zelandiya 5.Avstraliya 6.Argentina 7.İndoneziya 8.ABŞ

- ☐ 1,4,5,6,7
☐ 2,3,4,5,6
☐ 1,2,3,5,7

- ☒ 2,4,5,6,8
☐ 2,3,4,6,8

422 Döşəmə qiyməti(price floor) nədir?

- ☐ qiymətin tələb əsasında formalaşmasıdır
☐ qiymətlərin bazarda formalaşmasıdır
☐ qiymətlərin maksimum səviyyəsidir
☒ hər hansı bir məhsulun müəyyən bir qiymət səviyyəsindən aşağı satıla bilməyəcəyini göstərən ifadədir.
☐ monopoliya qiymətidir

423 Von Thünen modelinin öz aktuallığını itirməsinə səbəb olan faktor kimi qeyd etmək olar 1.1826-cı illərdəki şərtlərə görə hazırlanması 2.Nəqliyyat vasitələrindəki inkişaf 3.Yanacaq kimi odunun yerinə neft ,təbii qaz və s. kimi resursların keçməsi 4.Müasir texnoloji inkişafı nəzərə alması. 5.Əmək məhsuldarlığını nəzərə alması

- ☐ 1,3,5
☐ 1,4,5
☐ 2,3,4
☒ 1,2,3
☐ 3,4,5

424 Von Thünen modeli ilə bağlı doğru olan cavabı seçin.

- ☐ Bütün cavablar doğrudur.
☐ İstehlak mərkəzindən uzaqlaşdıqca əkilən məhsul növlərinin gətirdiyi gəlir arasında heç bir fərq qalmır.
☐ İri həcmə malik olan məhsulların əkilməsi satış bazarına uzaq yerləşdirilməlidir.
☒ Tez xarab olan məhsul istehsalı bazara yaxın yerləşdirilməlidir.
☐ İstənilən yerdə istənilən məhsul növü əkilə bilər.

425 K/t-da intensiv istehsal üsulunu tətbiq edən ölkələr hansılardır? 1.Hollandiya 2.Danimarka 3.Banqladeş 4.Misir 5.Rusiya 6. Yaponiya

- ☐ 2,3,4
☐ 1,3,6
☐ 1,2,5
☒ 1,2,6
☐ 4,5,6

426 Beynəlxalq ticarəti daha geniş yayılmış olan k/t məhsulları hansılardır? 1.pomidor 2.qarğıdalı 3.buğda 4.soya 5.noxud 6.pambıq

- ☐ 1,4,6
☐ 1,4,5
☐ 2,3,4
☒ 2,3,6
☐ 1,3,5

427 K/t –da ekstensiv istehsal üsulu ilə bağlı olan doğru cavabları seçin 1.Kimyalaşdırmadan geniş istifadə 2.Mexanikləşdirmənin tətbiqi 3.Yeni növ toxumlardan istifadə 4.Əkilən torpaq sahələrinin genişləndirilməsi 5.Əl əməyindən istifadənin geniş yayılması

- ☐ 1.5
☐ 3.4
☐ 2.3
☒ 4.5
☐ 2.5

428 K/t istehsalı üsullarından biri olan plantasiya metodu ilə bağlı doğru olan fikri seçin

- ☐ Bütün cavablar doğrudur.
- ☐ mexanikləşdirmə və kimyalaşdırma geniş miqyasda tətbiq olunur
- ☐ Məhsuldarlıq ən aşağı olan k/t istehsalı üsuludur.
- ☒ Tropik qurşaqlarda ticarət məqsədi ilə ,çox geniş ərazilərdə bir və ya bir neçə məhsul istehsalı ilə bağlı olan istehsal üsuludur.
- ☐ K/t üçün yararlı torpaq sahələri az olan ölkələrdə tətbiq olunur

429 K/t məhsulları ixracı ilə fərqlənən ölkələr qrupunu göstərin

- ☐ Bütün variantlar doğrudur
- ☐ Braziliya, Qətər, Küveyt
- ☐ Mali,Çad,Nepal
- ☒ Çin,Hindistan,ABŞ
- ☐ Türkiyə, Tacikistan, Sinqapur

430 Aşağıdakılardan hansı mexanikləşdirmənin gətirdiyi “-“ effekt hesab oluna bilər?

- ☐ əkin və yığım daha asan olar
- ☐ məhsuldarlıq artır
- ☐ insan əməyi azalır
- ☒ kəndlərdən şəhərlərə köç artır
- ☐ sulama və dərmanlama potensialı artır

431 Aşağıdakılardan biri k/t istehsalında məhsuldarlığa “+” yöndə təsir etmir

- ☐ mexanikləşdirmə
- ☐ torpaqların münbitləşdirilməsi
- ☐ sulama
- ☒ eroziya
- ☐ gübrələmə

432 Dövlət bəzi məhsullarda “dəstək alımı” həyata keçirir.Bununla bağlı olaraq aşağıdakılardan hansı yanlışdır?

- ☐ istehsalçı(fermer) əlverişsiz bazar şərtlərindən çox ziyan çəkməz
- ☐ növbəti ildə eyni məhsulun istehsalı artır
- ☐ istehsaldakı dalğalanmalar azalar
- ☒ sulama və gübrələməyə ehtiyac duyulmaz
- ☐ məhsulun keyfiyyəti yüksəlir

433 Sahə vahidinə düşən məhsul miqdarını artırmaq üçün intensiv k/t istehsalı üsulu tətbiq olunur.Aşağıdakılardan hansı intensiv k/t istehsal üsuluna aid deyil?

- ☐ dərmanlama
- ☐ gübrələmə
- ☐ mexanikləşdirmə
- ☒ torpaq sahəsinin genişləndirilməsi
- ☐ məhsuldar toxum növlərinin tətbiqi

434 Buxarlaşmanın az və yağıntıların çox olduğu ərazilərdə bu bitkilərdən hansın yetişdirilməsi üçün münbit şərait vardır?

- ☐ pambıq
- ☐ noxud
- ☐ tütün
- ☒ çay
- ☐ buğda

435 Əkin yerlərinin müəyyən olunması və istehsala başlanılması üçün mütləq şəkildə sənaye müəssisəsini qurulmasını tələb edən məhsul hansıdır?

- ☐ pomidor
- ☐ kartof
- ☐ zeytun
- ☒ şəkər çuğunduru
- ☐ alma

436 Kiçik k/t ərazilərində bütün texnoloji imkanlardan istifadə etməklə təşkil olunan k/t istehsalına intensiv k/t deyilir. Buna görə "intensiv k/t istehsalı" ilə bağlı olaraq aşağıdakılardan hansı yanlıştır.

- ☐ modern istehsal üsulu olduğundan daha az əmək sərf olunur
- ☐ modern k/t istehsalı üsuludur
- ☐ yüksək məhsuldarlıq hədəflənir
- ☒ əhalisi daha çox olan ərazilərdəki tələbi ödəməyə istiqamətlənir
- ☐ daha çox gəlir əldə edilir

437 K/t-da mexanikləşmə müasir k/t istehsalında ən önəmli faktorlardan biri hesab olunur. Aşağıdakılardan hansı mexanikləşməyə təsir göstərən amillərdən hesab olunmur?

- ☐ yerin relyefi
- ☐ ucuz işçi qüvvəsinin olması
- ☐ k/t-da istifadə olunan maşın və avadanlıqların qiyməti
- ☐ İstifadə olunan ərazinin böyüklüyü
- ☒ məhsulun çeşidi

438 Aşağıdakı ölkələrdən hansı həm investisiya və texnologiya, həm də təbii ehtiyatlar baxımından zəngin olan ölkələrdən biridir?

- ☐ Səudiyyə Ərəbistanı
- ☐ İsveçrə
- ☐ Yaponiya
- ☒ ABŞ
- ☐ Nigeriya

439 Aşağıdakılardan hansı istehsala təsir edən bəşəri faktorlardan biri deyil?

- ☐ Texnoloji inkişaf
- ☐ Əmək ehtiyatları
- ☐ İnvestisiya yığımı
- ☒ Müasir marketinq üsulları
- ☐ Kənd təsərrüfatı fəaliyyəti

440 Aşağıdakı ölkələrdən hansı digərlərinə görə təbii ehtiyatlar baxımından daha kasıbdır?

- ☐ Avstraliya
- ☐ Kanada
- ☐ ABŞ
- ☒ İsrail
- ☐ Rusiya

441 Aşağıdakılardan hansı təbii resursların istifadəsinin davamlı artmasında təsirli deyil? I. Əhalinin artması II. Texnologiyanın inkişafı III. Qlobal istiləşmənin artması IV. Sənayenin inkişafı

- ☐ II və IV
- ☐ IV
- ☐ I
- ☒ III

☐ I və III

442 ərqli iqtisadi quruluşdakı ölkələrin təbii ehtiyatlardan faydalanma yolları ilə əlaqədar verilən aşağıdakı ölkələrdən hansı nümunə olaraq göstərilə bilər? I. Təbii ehtiyatlar baxımından kasıb olan inkişaf etmiş ölkələr ehtiyac duyduqları xammalı başqa ölkələrdən satın alırlar. II. Təbii ehtiyatlar baxımından zəngin olan inkişaf etmiş ölkələr bu mənbələrdən səmərəli bir şəkildə faydalanırlar. III. Təbii resurs baxımından zəngin olan geri qalmış ölkələr bu qaynaqlarını xammal kimi satır, ehtiyac duyduqları sənaye məhsullarını isə idxal edirlər.

- ☐ ABŞ, Rusiya, Nigeriya
- ☐ Avstraliya, Yaponiya, İran
- ☐ Yaponiya, İsveçrə, Fransa
- ☒ Yaponiya, Kanada, Nigeriya
- ☐ Rusiya, Nigeriya, Braziliya

443 Şimali Amerika Sənaye Zonasına aiddir?

- ☐ Cənub-qərbi Kanada və cənub-şərqi Meksika
- ☐ Cənub-qərbi və mərkəzi-şərqi ABŞ və cənub-qərbi Meksika
- ☐ Şimal-qərbi və mərkəzi-şərqi ABŞ və cənub-qərbi Kanada
- ☒ Şimal-şərqi və mərkəzi-qərbi ABŞ və cənub-şərqi Kanada
- ☐ Cənub-şərqi və mərkəzi-qərbi ABŞ və cənub-şərqi Meksika

444 Hansı səbəbə görə İEO-lərdə sənayenin payı aşağı düşür?

- ☐ Heç biri
- ☐ Milliləşdirmə
- ☐ Özəlləşdirmə
- ☒ Əks-sənayeləşmə
- ☐ Outsorsinq

445 M.Porterin Dəyər Zəncirində beş əsas fəaliyyət hansılardır?

- ☐ Giriş Logistikası, Texnoloji inkişaf, Çıxış Logistikası, Marketing and Satış, Tədarük
- ☐ Giriş Logistikası, Əməliyyatlar, Çıxış Logistikası, Marketing and Satış, Firmanın infrastruktur
- ☒ Giriş Logistikası, Əməliyyatlar, Çıxış Logistikası, Marketing and Satış, Xidmət
- ☐ Giriş Logistikası, İnsan resurslarının idarə edilməsi, Əməliyyatlar, Çıxış Logistikası, Marketing and Satış, Xidmət
- ☐ Giriş Logistikası, Texnoloji inkişaf, Çıxış Logistikası, Marketing and Satış, Firmanın infrastruktur

446 M.Porterin Dəyər Zəncirində dəstək fəaliyyətləri hansılardır?

- ☐ Giriş Logistikası, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Marketing and Satış
- ☐ Firmanın infrastruktur, Əməliyyatlar, Marketing and Satış, Xidmət
- ☐ Firmanın infrastruktur, İnsan resurslarının idarə edilməsi, Marketing and Satış, Xidmət
- ☒ Firmanın infrastruktur, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Tədarük
- ☐ Giriş Logistikası, İnsan resurslarının idarə edilməsi, Çıxış Logistikası, Tədarük

447 M.Porterin Dəyər Zəncirində hansı növ dəstək fəaliyyətində material, təchizat və avadanlıqlar alınır?

- ☐ Marketing and Satış
- ☐ İnsan resurslarının idarə edilməsi
- ☐ Giriş Logistikası
- ☒ Tədarük
- ☐ Çıxış Logistikası

448 M.Porterin Dəyər Zəncirinin analizində neçə addım mövcuddur?

- ☐ 2.0
- ☐ 1.0

- ☐ 4
☒ 3
☐ 7.0

449 Aşağıdakılardan hansı M.Porterin Millətlərin Rəqabət Üstünlüyü Üçün “Brilyant Modeli”nin determinatlarından biri deyil?

- ☐ Firma strategiyası, Struktur və Rəqabət
☐ Əlaqədar və dəstək sənayelər
☐ Amil şərtləri
☒ Etik şərtlər
☐ Tələb şərtləri

450 Aşağıdakılardan hansı istehsal prosesinin ünsürlərindən biri deyil?

- ☐ İstehsal amillərinin dəyişdirilməsi
☐ Məhsulun marketinqi
☐ Məhsulun dizaynı
☒ İstehsal amillərinin satışı
☐ İstehsal amillərinin toplanması

451 Aşağıdakılardan hansı “Porterin Dəyər Zənciri”də dəstək fəaliyyətlərə aiddir? 1. Giriş logistikası 2. Tədarük 3. Texnoloji inkişaf 4. Xidmət 5. Marketing və satış

- ☐ Heç biri
☐ 2, 5
☐ 1, 3
☒ 2, 3
☐ Hamısı

452 Sənayeləşmiş ölkələrdə işçi qüvvəsinin hansı sahələrə axını müşahidə olunmur? 1. Maliyyə sahəsi 2. Maşınqayırma 3. Metallurgiya 4. Kənd təsərrüfatı 5. Sığorta sahəsi

- ☐ 4, 5
☐ 2, 5
☐ 1, 3
☒ 2, 3
☐ 3, 5

453 ABŞ-ın xarici birbaşa investisiyalarının hərəkəti hansı ardıcılıqla baş vermişdir?

- ☐ Şimali Afrika – Latın Amerikas – Çin
☐ Qlobal – Yaxın Şərq – Çin
☐ Kanada – Çin – Yaxın Şərq
☒ Kanada, Latın Amerikas – Qərbi Avropa – Qlobal
☐ Kanada, Latın Amerikas – Qərbi Avropa – Şərqi Asiya

454 Qlobal avtomobil istehsalında əsas pay sahibi olan ölkələr?

- ☐ Cənubi Afrika, Singapur, İran, Kanada
☐ Kanada, Almaniya, ABŞ, Argentina
☐ Almaniya, ABŞ, Şimali Koreya
☒ Hindistan, Almaniya, ABŞ
☐ Rusiya, Meksika, Kanada, İsveç

455 Fordist Paradiqması?

- ☐ İstehsalın üfüqi inteqrasiya etmiş korporasiyalardan şaquli inteqrasiya etmiş korporasiyalara hərəkəti
☐ İstehsalın böyük miqyaslı müəssisələrdən üfüqi inteqrasiya etmiş korporasiyalar hərəkəti

- ☐ İstehsalın şaquli integrasiya etmiş korporasiyalardan üfüqi integrasiya etmiş korporasiyalara hərəkəti
- ☒ İstehsalın kiçik miqyaslı müəssisələrdən şaquli integrasiya etmiş korporasiyalara hərəkəti
- ☐ İstehsalın kiçik miqyası müəssisələrdən böyük miqyaslı müəssisələrə hərəkəti

456 Fordist paradigması əsaslanır?

- ☐ İstehlak və cəmiyyət/xidmət
- ☐ İstehsal və cəmiyyət/istehlak
- ☐ İstehlak və istehsal
- ☒ İstehlak və cəmiyyət/istehlak
- ☐ İstehsal və xidmət

457 Şimal-şərqi Amerika, şimal-qərbi Avropa və şərqə Asiya regionlarının dünya iqtisadiyyatındakı ümumi səciyyəvi xüsusiyyəti hansıdır?

- ☐ Heç biri
- ☐ Azad ticarət zonalarıdır
- ☐ Kənd təsərrüfatı məhsullarının 87%-i bu regionların payına düşür
- ☒ Ümumi istehsalın əsas hissəsi bu regionların payına düşür
- ☐ İşçi qüvvəsi ən ucuz regionlardır

458 ABŞ TMK-ının işçi qüvvəsi hansı ölkələrdə daha çox cəmlənmişdir?

- ☐ Kanada, Türkiyə
- ☒ Meksika, Çin
- ☐ Avstraliya, İraq
- ☐ ABŞ, Qazaxıstan
- ☐ Argentina, Rusiya

459 ABŞ istehsalçıları üçün açar trendlərdən deyil?

- ☐ Hamısı aiddir
- ☐ Regional ticarət razılaşmaları investisiya strategiyalarını müəyyən edir
- ☐ Geniş xarici bazar ABŞ istehsalçılarını özünə cəlb edir
- ☒ Aşağı əmək qabiliyyətli regionlarda fabriklər daha davamlıdır.
- ☐ Yeni istehsal metodları istehsal həcmi yenidən müəyyənləşdirir

460 Ayaqqabıdan yüksək texnologiya məhsullarına qədər bir çox məhsulun istehsal olunduğu Avropanın ən böyük konqlomerasiyası hansı ölkədə və regionunda yerləşir?

- ☐ Kuznetsk Basin, Ukraniya
- ☐ Leon, İspaniya
- ☐ Cilesia, Polşa
- ☒ Emilia – Romagna, İtaliya
- ☐ Ruhr, Niderland

461 Fordism və Post-Fordism arasındakı fərqlər?

- ☐ Hamısı düzgündür
- ☐ Fordismdə istehlakçı tələbi əsas idi, Post-fordismdə standart təkliflər
- ☐ Fordism mərkəzi planlaşdırma hakim idi, post-fordismdə şaquli və üfüqi integrasiya
- ☒ Fordism aşağı texnoloji innovasiya, post-fordism sürətli innovasiyanı dəstəkləyirdi
- ☐ Fordismdə bazar diversifikasiyası mövcud idi, post-fordismdə kütləvi və vahid bazar

462 Silikon vadisinin yaranmasına təkan verən amil?

- ☐ Kosmos sənayesinin inkişafı
- ☒ II Dünya müharibəsi dövründə hərbi sənayenin bura köçürülməsi
- ☐ Cənubi Amerikadan köç edən ucuz işçi qüvvəsi

- ☐ Metallurgiya sənayesinin yüksək inkişafı
- ☐ Dünyaca məşhur təhsil ocaqlarının bu regionda yerləşməsi

463 1973-cü ildə Şimali Amerika və Avropa dünya polad istehsalının 90%-nə sahib idi. 2008-ildən etibarən hansı regionlarda daha çox polad istehsal edilir?

- ☐ Cənubi Amerika, Mərkəzi Asiya və Şərqi Asiya
- ☒ Latın Amerikası, Cənubi Asiya və Şərqi Asiya
- ☐ Şimali Amerika, Cənubi Amerika və Qərbi Avropa
- ☐ Latın Amerikası, Mərkəzi Asiya və Qərbi Avropa
- ☐ Şimali Amerika, Cənubi Asiya və Qərbi Avropa

464 II Dünya Müharibəsindən sonra dünya polad istehsalında ABŞ-ın payının azalmasında təsir edən amillərə aiddir?

- ☐ Heç biri düzgün deyil
- ☒ Polad istehsalı sahəsinə Çin və İEOÖ-in ucuz işçi qüvvəsi ilə daxil olması
- ☐ II Dünya Müharibəsində ABŞ-ın məğlub olması
- ☐ Müharibədən sonra polad istehsalına ehtiyacın olmaması
- ☐ Əhəlinin xidmət sahəsinə meyli

465 I Dünya Müharibəsindən sonra Yaponiyanın sürətli inkişafına təsir edən amillərə aiddir: 1. Təbii resursların bolluğu 2. Təhsilin səviyyəsi 3. Beynəlxalq tranzit qovşağında yerləşməsi 4. İxtisaslı əmək qüvvəsi 5. Hökumətin yenilikçi siyasəti 6. Ölkəyə "beyin axını"

- ☐ 1, 3
- ☐ 1, 5
- ☒ 2, 5
- ☐ 2, 6
- ☐ 3, 4

466 Gələcəkdə ABŞ maquiladorları daha ucuz əmək qüvvəsi mənbəyi üçün daha cənuba hərəkət edəcək. Aşağıdakı amillərdən hansı ABŞ şirkətlərinin daha cənuba köçürülməsini asanlaşdırmışdır?

- ☐ Hamısı düzgündür
- ☒ NAFTA
- ☐ Cənubda yaşayış şəraitinin yaxşılaşması
- ☐ Güclü Kanada iqtisadiyyatı
- ☐ Güclü ABŞ iqtisadiyyatı

467 "Mikroelektronik hesablama gücü və yaddaşda böyük inkişaf sənaye və informasiya emalı fəaliyyətlərini də əhatə etməklə müasir kapitalizmi inqilabiləşdirmişdir." – kimi fikirlər hansı qanuna aiddir?

- ☐ Brake qanunu
- ☒ Moore qanunu
- ☐ IBM qanunu
- ☐ Intel qanunu
- ☐ CBT qanunu

468 Aşağıdakı ölkələrdən hansı həm investisiya və texnologiya, həm də təbii ehtiyatlar baxımından zəngin olan ölkələrdən biridir?

- ☐ Səudiyyə Ərəbistanı
- ☐ İsveçrə
- ☐ Yaponiya
- ☒ ABŞ
- ☐ Nigeriya

469 Aşağıdakılardan hansı istehsala təsir edən bəşəri faktorlardan biri deyil?

- ☐ Texnoloji inkişaf
- ☐ Əmək ehtiyatları
- ☐ İnvestisiya yığımı
- ☒ Müasir marketinq üsulları
- ☐ Kənd təsərrüfatı fəaliyyəti

470 Aşağıdakı ölkələrdən hansı digərlərinə görə təbii ehtiyatlar baxımından daha kasıbdır?

- ☐ Avstraliya
- ☐ Kanada
- ☐ ABŞ
- ☒ İsrail
- ☐ Rusiya

471 Aşağıdakılardan hansı təbii resursların istifadəsinin davamlı artmasında təsirli deyil? I. Əhalinin artması II. Texnologiyanın inkişafı III. Qlobal istiləşmənin artması IV. Sənayenin inkişafı

- ☐ II və IV
- ☐ IV
- ☐ I
- ☒ III
- ☐ I və III

472 ərqli iqtisadi quruluşdakı ölkələrin təbii ehtiyatlardan faydalanma yolları ilə əlaqədar verilən aşağıdakı ölkələrdən hansı nümunə olaraq göstərilə bilər? I. Təbii ehtiyatlar baxımından kasıb olan inkişaf etmiş ölkələr ehtiyac duyduqları xammal başqa ölkələrdən satın alırlar. II. Təbii ehtiyatlar baxımından zəngin olan inkişaf etmiş ölkələr bu mənbələrdən səmərəli bir şəkildə faydalanırlar. III. Təbii resurs baxımından zəngin olan geri qalmış ölkələr bu qaynaqlarını xammal kimi satır, ehtiyac duyduqları sənaye məhsullarını isə idxal edirlər.

- ☐ ABŞ, Rusiya, Nigeriya
- ☐ Avstraliya, Yaponiya, İran
- ☐ Yaponiya, İsveçrə, Fransa
- ☒ Yaponiya, Kanada, Nigeriya
- ☐ Rusiya, Nigeriya, Braziliya

473 Şimali Amerika Sənaye Zonasına aiddir?

- ☐ Cənub-qərbi Kanada və cənub-şərqi Meksika
- ☐ Cənub-qərbi və mərkəzi-şərqi ABŞ və cənub-qərbi Meksika
- ☐ Şimal-qərbi və mərkəzi-şərqi ABŞ və cənub-qərbi Kanada
- ☒ Şimal-şərqi və mərkəzi-qərbi ABŞ və cənub-şərqi Kanada
- ☐ Cənub-şərqi və mərkəzi-qərbi ABŞ və cənub-şərqi Meksika

474 Hansı səbəbə görə İEO-lərdə sənayenin payı aşağı düşür?

- ☐ Outsorsinq
- ☐ Özəlləşdirmə
- ☒ Əks-sənayeləşmə
- ☐ Heç biri
- ☐ Milliləşdirmə

475 M.Porterin Dəyər Zəncirində beş əsas fəaliyyət hansılardır?

- ☐ Giriş Logistika, İnsan resurslarının idarə edilməsi, Əməliyyatlar, Çıxış Logistika, Marketinq and Satış, Xidmət
- ☐ Giriş Logistika, Texnoloji inkişaf, Çıxış Logistika, Marketinq and Satış, Firmanın infrastruktur
- ☐ Giriş Logistika, Əməliyyatlar, Çıxış Logistika, Marketinq and Satış, Firmanın infrastruktur
- ☒ Giriş Logistika, Əməliyyatlar, Çıxış Logistika, Marketinq and Satış, Xidmət
- ☐ Giriş Logistika, Texnoloji inkişaf, Çıxış Logistika, Marketinq and Satış, Tədarük

476 M.Porterin Dəyər Zəncirində dəstək fəaliyyətləri hansılardır?

- ☐ Giriş Logistikası, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Marketing and Satış
- ☐ Firmanın infrastruktur, Əməliyyatlar, Marketing and Satış, Xidmət
- ☐ Firmanın infrastruktur, İnsan resurslarının idarə edilməsi, Marketing and Satış, Xidmət
- ☒ Firmanın infrastruktur, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Tədarük
- ☐ Giriş Logistikası, İnsan resurslarının idarə edilməsi, Çıxış Logistikası, Tədarük

477 M.Porterin Dəyər Zəncirində hansı növ dəstək fəaliyyətində material, təchizat və avadanlıqlar alınır?

- ☐ Marketing and Satış
- ☐ İnsan resurslarının idarə edilməsi
- ☐ Giriş Logistikası
- ☒ Tədarük
- ☐ Çıxış Logistikası

478 M.Porterin Dəyər Zəncirinin analizində neçə addım mövcuddur?

- ☐ 2.0
- ☐ 1.0
- ☐ 4
- ☒ 3
- ☐ 7.0

479 Aşağıdakılardan hansı M.Porterin Millətlərin Rəqabət Üstünlüyü Üçün “Brilyant Modeli”nin determinatlarından biri deyil?

- ☐ Firma strategiyası, Struktur və Rəqabət
- ☐ Əlaqədar və dəstək sənayelər
- ☐ Amil şərtləri
- ☒ Etik şərtlər
- ☐ Tələb şərtləri

480 Aşağıdakılardan hansı istehsal prosesinin ünsürlərindən biri deyil?

- ☐ İstehsal amillərinin dəyişdirilməsi
- ☐ Məhsulun marketinqi
- ☐ Məhsulun dizaynı
- ☒ İstehsal amillərinin satışı
- ☐ İstehsal amillərinin toplanması

481 Aşağıdakılardan hansı “Porterin Dəyər Zənciri”də dəstək fəaliyyətlərə aiddir? 1. Giriş logistikası 2. Tədarük 3. Texnoloji inkişaf 4. Xidmət 5. Marketing və satış

- ☐ Heç biri
- ☐ 2, 5
- ☐ 1, 3
- ☒ 2, 3
- ☐ Hamısı

482 Sənayeləşmiş ölkələrdə işçi qüvvəsinin hansı sahələrə axını müşahidə olunmur? 1. Maliyyə sahəsi 2. Maşınqayırma 3. Metallurgiya 4. Kənd təsərrüfatı 5. Sığorta sahəsi

- ☐ 4, 5
- ☐ 2, 5
- ☐ 1, 3
- ☒ 2, 3
- ☐ 3, 5

483 ABŞ-ın xarici birbaşa investisiyalarının hərəkəti hansı ardıcılıqla baş vermişdir?

- ☐ Şimali Afrika – Latın Amerikas – Çin
- ☐ Qlobal – Yaxın Şərq – Çin
- ☐ Kanada – Çin – Yaxın Şərq
- ☒ Kanada, Latın Amerikas – Qərbi Avropa – Qlobal
- ☐ Kanada, Latın Amerikas – Qərbi Avropa – Şərqi Asiya

484 Qlobal avtomobil istehsalında əsas pay sahibi olan ölkələr?

- ☐ Cənubi Afrika, Sinqapur, İran, Kanada
- ☐ Kanada, Almaniya, ABŞ, Argentina
- ☐ Almaniya, ABŞ, Şimali Koreya
- ☒ Hindistan, Almaniya, ABŞ
- ☐ Rusiya, Meksika, Kanada, İsveç

485 Fordist Paradigması?

- ☐ İstehsalın üfüqi inteqrasiya etmiş korporasiyalardan şaquli inteqrasiya etmiş korporasiyalara hərəkəti
- ☐ İstehsalın böyük miqyaslı müəssisələrdən üfüqi inteqrasiya etmiş korporasiyalar hərəkəti
- ☐ İstehsalın şaquli inteqrasiya etmiş korporasiyalardan üfüqi inteqrasiya etmiş korporasiyalara hərəkəti
- ☒ İstehsalın kiçik miqyaslı müəssisələrdən şaquli inteqrasiya etmiş korporasiyalara hərəkəti
- ☐ İstehsalın kiçik miqyaslı müəssisələrdən böyük miqyaslı müəssisələrə hərəkəti

486 Fordist paradigması əsaslanır?

- ☐ İstehlak və cəmiyyət/xidmət
- ☐ İstehsal və cəmiyyət/istehlak
- ☐ İstehlak və istehsal
- ☒ İstehlak və cəmiyyət/istehlak
- ☐ İstehsal və xidmət

487 Şimal-şərqi Amerika, şimal-qərbi Avropa və şərq Asiya regionlarının dünya iqtisadiyyatındakı ümumi səciyyəvi xüsusiyyəti hansıdır?

- ☐ Azad ticarət zonalarıdır
- ☐ İşçi qüvvəsi ən ucuz regionlardır
- ☐ Heç biri
- ☒ Ümumi istehsalın əsas hissəsi bu regionların payına düşür
- ☐ Kənd təsərrüfatı məhsullarının 87%-i bu regionların payına düşür

488 ABŞ TMK-ının işçi qüvvəsi hansı ölkələrdə daha çox cəmlənmişdir?

- ☐ Kanada, Türkiyə
- ☒ Meksika, Çin
- ☐ Avstraliya, İraq
- ☐ ABŞ, Qazaxıstan
- ☐ Argentina, Rusiya

489 ABŞ istehsalçıları üçün açar trendlərdən deyil?

- ☐ Hamısı aiddir
- ☒ Aşağı əmək qabiliyyətli regionlarda fabriklər daha davamlıdır.
- ☐ Geniş xarici bazar ABŞ istehsalçılarını özünə cəlb edir
- ☐ Regional ticarət razılaşmaları investisiya strategiyalarını müəyyən edir
- ☐ Yeni istehsal metodları istehsal həcmi yenidən müəyyənləşdirir

490 Ayaqqabıdan yüksək texnologiya məhsullarına qədər bir çox məhsulun istehsal olunduğu Avropanın ən böyük konqlomerasiyası hansı ölkədə və regionunda yerləşir?

- ☐ Kuznetsk Basin, Ukraniya
- ☒ Emilia – Romagna, İtaliya
- ☐ Cilesia, Polşa
- ☐ Leon, İspaniya
- ☐ Ruhr, Niderland

491 Fordism və Post-Fordism arasındakı fərqlər?

- ☐ Fordism mərkəzi planlaşdırma hakim idi, post-fordismdə şəquli və üfqi integrasiya
- ☒ Fordism aşağı texnoloji innovasiya, post-fordism sürətli innovasiyanı dəstəkləyirdi
- ☐ Hamısı düzgündür
- ☐ Fordismdə bazar diversifikasiyası mövcud idi, post-fordismdə kütləvi və vahid bazar
- ☐ Fordismdə istehlakçı tələbi əsas idi, Post-fordismdə standart təkliflər

492 Silikon vadisinin yaranmasına təkan verən amil?

- ☐ Dünyaca məşhur təhsil ocaqlarının bu regionda yerləşməsi
- ☐ Cənubi Amerikadan köç edən ucuz işçi qüvvəsi
- ☒ II Dünya müharibəsi dövründə hərbi sənayenin bura köçürülməsi
- ☐ Metallurgiya sənayesinin yüksək inkişafı
- ☐ Kosmos sənayesinin inkişafı

493 1973-cü ildə Şimali Amerika və Avropa dünya polad istehsalının 90%-nə sahib idi. 2008-ildən etibarən hansı regionlarda daha çox polad istehsal edilir?

- ☐ Latın Amerikas, Mərkəzi Asiya və Qərbi Avropa
- ☒ Latın Amerikas, Cənubi Asiya və Şərqi Asiya
- ☐ Cənubi Amerika, Mərkəzi Asiya və Şərqi Asiya
- ☐ Şimali Amerika, Cənubi Asiya və Qərbi Avropa
- ☐ Şimali Amerika, Cənubi Amerika və Qərbi Avropa

494 II Dünya Müharibəsindən sonra dünya polad istehsalında ABŞ-ın payının azalmasında təsir edən amillərə aiddir?

- ☐ Heç biri düzgün deyil
- ☒ Polad istehsalı sahəsinə Çin və İEOÖ-in ucuz işçi qüvvəsi ilə daxil olması
- ☐ II Dünya Müharibəsində ABŞ-ın məğlub olması
- ☐ Müharibədən sonra polad istehsalına ehtiyacın olmaması
- ☐ Əhalinin xidmət sahəsinə meyl

495 I Dünya Müharibəsindən sonra Yaponiyanın sürətli inkişafına təsir edən amillərə aiddir: 1. Təbii resursların bolluğu 2. Təhsilin səviyyəsi 3. Beynəlxalq tranzit qovşağında yerləşməsi 4. İxtisaslı əmək qüvvəsi 5. Hökumətin yenilikçi siyasəti 6. Ölkəyə "beyin axını"

- ☐ 3, 4
- ☒ 2, 5
- ☐ 1, 5
- ☐ 2, 6
- ☐ 1, 3

496 Gələcəkdə ABŞ maquiladorları daha ucuz əmək qüvvəsi mənbəyi üçün daha cənuba hərəkət edəcək. Aşağıdakı amillərdən hansı ABŞ şirkətlərinin daha cənuba köçürülməsini asanlaşdırmışdır?

- ☐ Cənubda yaşayış şəraitinin yaxşılaşması
- ☒ NAFTA
- ☐ Güclü ABŞ iqtisadiyyatı
- ☐ Hamısı düzgündür
- ☐ Güclü Kanada iqtisadiyyatı

497 II Dünya Müharibəsindən sonra ABŞ-da işçilərin həmkarlar təşkilatlarında birləşmə səviyyəsi necə dəyişib?

- ☐ heç biri
- ☒ kəskin şəkildə azalıb
- ☐ stabil qalıb
- ☐ artıb
- ☐ dəyişməyib

498 ABŞ-ın bək ofisləri (backoffice) ən çox hansı ölkəyə köçürülür

- ☐ İspaniya
- ☒ İrlandiya
- ☐ İtaliya
- ☐ Avstriya
- ☐ Aberden

499 Dünyanın başlıca 5 ofşor zonasına aid deyil

- ☐ Karib ətrafı
- ☐ Şərqi Asia
- ☒ Avrasiya
- ☐ Avropa
- ☐ Sakit okean ətrafı

500 Kənardan təmin etmənin nəticələrinə aiddir

- ☐ heç biri
- ☒ riski təchizatçılara ötürür
- ☐ yerləşmə yerlərinin müzakirəsi
- ☐ nəqliyyat xərclərinin önəmi
- ☐ miqyas effekti əldə olunarsa xərclərin artması səbəb olar

501 1950-ci ildə ABŞ-da işçilərin həmkarlar təşkilatlarında birləşmənin səviyyəsi neçə faiz idi?

- ☐ 52.0
- ☒ 45
- ☐ 50
- ☐ 51.0
- ☐ 48.0

502 Maliyyə xidmətlərinə aiddir

- ☐ İnvestisiya bankçılığı
- ☒ hamısı
- ☐ Kommersiya bankçılığı
- ☐ Sığorta
- ☐ Yığım və kreditlər

503 Başlıca istehsalı xidmətlərinə aiddir

- ☐ Mühasibat
- ☒ Hamısı
- ☐ Konsaltin xidmətləri
- ☐ Hüquq xidmətləri
- ☐ Dizayn və innovasiya

504 Kənardan təyinetməyə aparan yollara aid deyil

- ☐ Biznes mühitinin mürəkkəbləşməsi
- ☐ Xidmət resurslarının müxtəlif, dəyişkən və qeyri-standart olması
- ☒ Yeni növ xidmətlər
- ☐ Xidmət məhsulu innovasiyası
- ☐ Xidmət prosesi innovasiyası

505 İstehsalçı xidmətlərində kənardan təminatmə proseslərinə aiddir

- ☐ Yeni növ xidmətlər
- ☐ Çeviklik
- ☐ Əməliyyat xərclərinə yanaşmalar: «et» ya da «al» qərarı
- ☒ Hamısı
- ☐ Riskin azaldılması

506 Xidmətlərin inkişafına təkan verən amillərə aiddir

- ☐ İctimai sektorun inkişafı – xidmətlər və tənzimləmələr
- ☐ Səhiyyəyə tələb
- ☐ Gəlirlərin artması (xüsusilə xidmətlər üçün tələbin gəlirelastikiliyi)
- ☒ Hamısı
- ☐ Əmək bölgüsünün getdikcə mürəkkəbləşməsi – xidmətlərdə innovasiyalar

507 Karib hövzəsində yerləşən ofşor bankçılıq mərkəzinə aiddir?

- ☐ Jersey, Man adaları
- ☐ Baham adaları, Kanarya adaları
- ☐ Panama, Faroe adaları
- ☒ Kayman adaları, Baham adaları
- ☐ Panama, Lanzarote adaları

508 Yaxın Şərqdə yerləşən ofşor bankçılıq mərkəzinə aiddir?

- ☐ Nauru, Vanuatu
- ☐ Livan, Vanuatu
- ☐ Nauru, Əbu Dabi
- ☒ Livan, Bəhreyn
- ☐ Jersey, Bəhreyn

509 ABŞ-da hazırda orta məktəb məzunlarının neçə faizi universitetlərə sənəd verir?

- ☐ 0.5
- ☐ 0.9
- ☐ 60 %
- ☒ 70 %
- ☐ 0.95

510 ABŞ-da 1950-ci ildən ildən etibarən orta məktəb məzunlarının neçə faizi universitetlərə sənəd verməyə başlamışlar?

- ☐ 0.7
- ☐ 0.4
- ☐ 30 %
- ☒ 20 %
- ☐ 0.5

511 2008-ci ildə ABŞ-da sağlamlıqla bağlı xərclər nə qədər olmuşdu?

- ☐ Heç biri
- ☐ 3.2 trilyon dollar

- ☐ 2.3 milyon dollar
- ☒ 2.3 trilyon dollar
- ☐ 3.2 milyon dollar

512 2008-ci ildə ABŞ-da sağamlılıqla bağlı xərclər ÜDM-nin neçə faizini təşkil etmişdi?

- ☐ 0.09
- ☐ 29 %
- ☐ 25 %
- ☒ 17 %
- ☐ 0.35

513 Xidmətlər sənayeden əvvəl “post sənaye” olması göstərilməklə ABŞ-da sənayeni daha da artırdı.

- ☐ Heç biri
- ☐ 1970-ci ilin əvvəllərindən
- ☐ 1940-cı ilin əvvəllərindən
- ☒ 1910-cu ilin əvvəllərindən
- ☐ 1990-cu ilin əvvəllərindən

514 Beynəlxalq bankçılıq ABŞ və onun tərəfdarları İkinci Dünya Müharibəsindən sonra hansı hadisədən sonra stabilləşdirildi?

- ☐ Heç biri
- ☐ Genuya valyuta müqaviləsi ilə
- ☐ Paris valyuta müqaviləsi ilə
- ☒ Bretton-Vuds valyuta müqaviləsi ilə
- ☐ Yamayka valyuta müqaviləsi ilə

515 ABŞ-ın mərkəzi bankı (FED) neçə regional Federal Ehtiyat Bankından ibarətdir?

- ☐ 11.0
- ☐ 14.0
- ☐ 13
- ☒ 12
- ☐ 15.0

516 2008-ci ildə Yaxın Şərqdə beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- ☐ 10.1 milyon
- ☐ 48.3 milyon
- ☐ 21.7 milyon
- ☒ 39.0 milyon
- ☐ 37.3 milyon

517 2008-ci ildə Yaxın Şərq dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.023
- ☒ 4.9 %
- ☐ 0.181
- ☐ 0.107
- ☐ 6.1 %

518 2008-ci ildə Okeaniya dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.053
- ☐ 0.033
- ☐ 2.3 %
- ☒ 1.3 %

☐ 0.043

519 2008-ci ildə Okeaniyada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- ☐ 18.1 milyon
- ☐ 21.7 milyon
- ☐ 7.6 milyon
- ☒ 10.1 milyon
- ☐ 4.9 milyon

520 2008-ci ildə Cənubi Asiya dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.031
- ☐ 0.02
- ☐ 1.5 %
- ☒ 1.0 %
- ☐ 0.025

521 2008-ci ildə Cənubi Asiyada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- ☐ 39.0 milyon
- ☐ 21.7 milyon
- ☐ 10.1 milyon
- ☒ 7.6 milyon
- ☐ 18.1 milyon

522 2008-ci ildə Cənub-Şərqi Asiya dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.098
- ☐ 4.7 %
- ☐ 1.3 %
- ☒ 6.1 %
- ☐ 2.3 %

523 2008-ci ildə Cənub-Şərqi Asiyada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- ☐ 18.1 milyon
- ☐ 21.7 milyon
- ☐ 39.0 milyon
- ☒ 48.3 milyon
- ☐ 87.6 milyon

524 2008-ci ildə Şərqi Asiya dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.124
- ☐ 7.4 %
- ☐ 2.3 %
- ☒ 11.0 %
- ☐ 9.0 %

525 2008-ci ildə Şərqi Asiyada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu

- ☐ 107.2 milyon
- ☐ 10.1 milyon
- ☐ 48.3 milyon
- ☒ 87.6 milyon
- ☐ 39.0 milyon

526 2008-ci ildə Cənubi və Mərkəzi Amerika dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.124
- ☐ 7.4 %
- ☐ 4.7 %
- ☒ 2.3 %
- ☐ 4.9 %

527 2008-ci ildə Cənubi və Mərkəzi Amerikada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- ☐ 7.6 milyon
- ☐ 10.1 milyon
- ☐ 18.1 milyon
- ☒ 21.7 milyon
- ☐ 39.0 milyon

528 2008-ci ildə Karib hövzəsi dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.107
- ☐ 0.061
- ☐ 0.047
- ☒ 0.023
- ☐ 0.049

529 2008-ci ildə Karib hövzəsində beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- ☐ 21.7 milyon
- ☐ 10.1 milyon
- ☐ 7.6 milyon
- ☒ 18.1 milyon
- ☐ 37.3 milyon

530 2008-ci ildə Şimalı Amerika dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.127
- ☐ 0.077
- ☐ 0.157
- ☐ 0.087
- ☒ 0.107

531 2008-ci ildə Şimalı Amerikada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- ☐ 62.4 milyon
- ☐ 39.0 milyon
- ☐ 48.3 milyon
- ☒ 85.8 milyon
- ☐ 71.6 milyon

532 2008-ci ildə Afrika dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.049
- ☐ 0.061
- ☐ 0.023
- ☒ 0.047
- ☐ 0.013

533 2008-ci ildə Afrikada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- ☐ 7.6 milyon
- ☐ 21.7 milyon
- ☐ 18.1 milyon
- ☒ 37.3 milyon
- ☐ 10.1 milyon

534 2008-ci ildə Avropada beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- ☐ 641.5 milyon
- ☐ 541.5 milyon
- ☐ 341.5 milyon
- ☒ 441.5 milyon
- ☐ 241.5 milyon

535 2008-ci ildə Avropa dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.304
- ☐ 0.354
- ☐ 0.454
- ☒ 0.554
- ☐ 0.654

536 2008-ci ildə dünya üzrə beynəlxalq turist qəbulu neçə nəfər olmuşdu?

- ☐ 679 milyon
- ☐ 697 milyon
- ☐ 979 milyon
- ☒ 797 milyon
- ☐ 769 milyon

537 2004-cü ildə Avropa dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.655
- ☐ 0.355
- ☐ 0.455
- ☒ 0.545
- ☐ 0.645

538 2004-cü ildə Şərqi Asiya və Okeaniya dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.35
- ☐ 0.15
- ☐ 0.25
- ☒ 0.2
- ☐ 0.3

539 2004-cü ildə Amerika (Şimalı və Cənubi) dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.325
- ☐ 0.195
- ☐ 0.095
- ☒ 0.165
- ☐ 0.205

540 2004-cü ildə Yaxın Şərq dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.327

- ☐ 0.186
- ☐ 0.072
- ☒ 4.6%
- ☐ 0.203

541 2004-cü ildə Afrika dünya üzrə beynəlxalq turist qəbulunun neçə faizinə malik olmuşdu?

- ☐ 0.256
- ☐ 0.082
- ☐ 0.165
- ☒ 0.044
- ☐ 0.201

542 2004-cü ildə dünya üzrə ən az beynəlxalq turist qəbul edən regionlar hansıdır?

- ☐ Afrika, Şərqi Asiya və Okeaniya
- ☐ Yaxın Şərq, Avropa
- ☐ Afrika, Amerika (Şimalı və Cənubi)
- ☒ Afrika, Yaxın Şərq
- ☐ Avropa, Afrika

543 2004-cü ildə dünya üzrə ən çox beynəlxalq turist qəbul edən regionlar hansıdır?

- ☐ Avropa, Amerika (Şimalı və Cənubi), Avstraliya
- ☐ Avropa, Yaxın Şərq, Afrika
- ☐ Avropa, Amerika (Şimalı və Cənubi), Yaxın Şərq
- ☒ Avropa, Amerika (Şimalı və Cənubi), Şərqi Asiya və Okeaniya
- ☐ Avropa, Amerika (Şimalı və Cənubi), Mərkəzi Asiya

544 2004-cü ildə dünya üzrə ən çox beynəlxalq turist qəbul edən region hansıdır?

- ☐ Şimalı Amerika
- ☐ Cənubi Amerika
- ☐ Yaxın Şərq
- ☒ Avropa
- ☐ Şərqi Asiya

545 2004-cü ildə dünya üzrə ən az beynəlxalq turist qəbul edən region hansıdır?

- ☐ Şərqi Asiya
- ☐ Amerika (Şimalı və Cənubi)
- ☐ Yaxın Şərq
- ☒ Afrika
- ☐ Avropa

546 Aşağıda göstərilən peşələrədən hansı 2005-ci ildə ABŞ-da qadınların məşğul olduğu 20 aparıcı peşə arasında deyil ?

- ☐ Heç biri
- ☐ Ev qulluqçusu
- ☐ Sosial işçi
- ☒ Stüardessa
- ☐ Müştəri xidmətlərində təmsilçi

547 Aşağıda göstərilən peşələrədən hansı 2005-ci ildə ABŞ-da qadınların məşğul olduğu 20 aparıcı peşə arasında deyil ?

- ☐ Heç biri
- ☐ Müəllim köməkçisi

- ☐ Kassir
☒ Dərzi
☐ Maliyyə meneceri

548 Aşağıda göstərilən peşələrədən hansı 2005-ci ildə ABŞ-da qadınların məşğul olduğu 20 aparıcı peşə arasında deyil ?

- ☐ Heç biri
☐ Ofisiant
☐ Pərakəndə satış təmsilçisi
☒ Topdan satış təmsilçisi
☐ Maliyyə meneceri

549 Aşağıda göstərilən peşələrədən hansı 2005-ci ildə ABŞ-da qadınların məşğul olduğu 20 aparıcı peşə arasında deyil ?

- ☐ Heç biri
☐ Mühəsib
☐ Ev qulluqçusu
☒ Vəkil
☐ Ofis işçisi

550 Aşağıda göstərilən peşələrədən hansı 2005-ci ildə ABŞ-da qadınların məşğul olduğu 20 aparıcı peşə arasında deyil ?

- ☐ Heç biri
☐ Katibə
☐ Tibb bacısı
☒ Aşpaz
☐ Kassir

551 Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğru deyil ?

- ☐ Hamısı
☒ Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEO-də gəlir bərabərsizliyi ortaya çıxarmamışdır
☐ Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əməktutumlu olması
☐ İşlərin dəyişkən səviyyəsi – biznes və peşə
☐ Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur

552 Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğru deyil ?

- ☐ Hamısı
☐ Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əməktutumlu olması
☐ Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEO-də gəlir bərabərsizliyi ortaya çıxarmışdır
☒ İşlərin dəyişkən səviyyəsinin olmaması
☐ Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur

553 Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğru deyil ?

- ☐ Hamısı
☐ Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEO-də gəlir bərabərsizliyi ortaya çıxarmışdır
☐ Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur
☒ Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əməktutumlu olmaması
☐ İşlərin dəyişkən səviyyəsi – biznes və peşə

554 Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğrudur ?

- ☐ Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEO-də gəlir bərabərsizliyi ortaya çıxarmışdır
☐ Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əməktutumlu olması

- ☐ İşlərin dəyişkən səviyyəsi – biznes və peşə
- ☒ Hamısı
- ☐ Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur

555 2006-cı ilnən müqayisədə 2016-cı ildə hansı sahədə qadın işçilərin sayı digərləri ilə müqayisədə daha çox artmışdı ?

- ☐ Dərzi
- ☐ Müəllim
- ☐ Süpürgəçi
- ☒ Evdə sağlamlıqla bağlı köməkçi
- ☐ Aşpaz

556 2006-cı ilnən müqayisədə 2016-cı ildə hansı sahədə qadın işçilərin sayı digərləri ilə müqayisədə daha çox artmışdı ?

- ☐ Topdan satış təmsiliçisi
- ☐ Pərakəndə satış təmsiliçisi
- ☐ Tibb işçisi
- ☒ Ev işlərində köməkçi
- ☐ Əczaçı

557 2005-ci ildə ABŞ-da əhalinin ən yuxarı gəlirli 20% hissəsi ilə və əhalinin ən aşağı gəlirli 20% hissəsi arasında gəlir bərabərsizliyi təxminən hansı nisbət olmuşdur ?

- ☒ 15-in 1-ə
- ☐ 1-in 30-a
- ☐ 1-in 10-a
- ☐ 25-in 1-ə
- ☐ 1-in 50-yə

558 1967-ci ildə ABŞ-da əhalinin ən aşağı gəlirli 20% hissəsi ilə və əhalinin ən yuxarı gəlirli 20% hissəsi arasında gəlir bərabərsizliyi təxminən hansı nisbət olmuşdur ?

- ☐ 26-nın 5-ə
- ☐ 2-nin 9-a
- ☐ 5-in 20-yə
- ☒ 1-in 11-ə
- ☐ 16-nın 5-ə

559 2008-ci ilin göstəricilərinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrdən hansı ölkənin adambaşına düşən səhiyyə xərcləri daha yüksək olub ?

- ☐ Türkiyə
- ☐ Macarıstan
- ☐ Polşa
- ☒ Yunanıstan
- ☐ Slovakiya

560 2008-ci ilin göstəricilərinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrdən hansı ölkənin adambaşına düşən səhiyyə xərcləri daha yüksək olub ?

- ☐ Slovakiya
- ☐ Polşa
- ☐ Çexiya
- ☒ Lüksemburq
- ☐ Macarıstan

561 2008-ci ilin göstəricilərinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrdən hansı ölkənin adambaşına düşən səhiyyə xərcləri daha aşağı olub ?

- ☐ İslandiya
- ☐ İsveç
- ☐ Yaponiya
- ☒ Meksika
- ☐ İsveçrə

562 2008-ci ilin göstəricilərinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrdən hansı ölkənin adambaşına düşən səhiyyə xərcləri daha aşağı olub ?

- ☐ Danimarka
- ☐ Lüksemburq
- ☐ Almaniya
- ☒ Polşa
- ☐ Niderland

563 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?

- ☐ Xorvatiya
- ☐ Sinqapur
- ☐ Rumıniya
- ☒ Kanada
- ☐ İran

564 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?

- ☐ Litva
- ☐ Almaniya
- ☐ Hindistan
- ☒ ABŞ
- ☐ İsrail

565 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?

- ☐ Haiti
- ☐ Avstriya
- ☐ Rusiya
- ☒ Böyük Britaniya
- ☐ Belçika

566 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?

- ☐ İslandiya
- ☐ Konqo Respublikası
- ☐ Portuqaliya
- ☒ İspaniya
- ☐ Azərbaycan

567 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?

- ☐ CAR
- ☐ Cənubi Koreya
- ☐ Avstriya
- ☒ Yaponiya
- ☐ İtaliya

568 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?

- ☐ Niderland
- ☐ Polşa
- ☐ Meksika
- ☒ Fransa
- ☐ Sinqapur

569 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?

- ☐ İtaliya
- ☒ Avstraliya
- ☐ Avstriya
- ☐ Argentina
- ☐ Bruney

570 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?

- ☐ Polşa
- ☐ Portuqaliya
- ☐ Danimarka
- ☒ Kanada
- ☐ Türkiyə

571 1970-2005-ci illərdə səhiyyə xərclərinin ÜDM-dəki payı baxımından daha yüksək olan ölkə hansıdır?

- ☐ Peru
- ☒ İsveç
- ☐ Belçika
- ☐ Çexiya
- ☐ Moldova

572 Səhiyyə ilə bağlı mülahizələrdən hansı doğrudur?

- ☐ Əhalisi cavanlaşdıqca, səhiyyə, bütün ölkələrin iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
- ☐ Əhalisi yaşlandıqca, səhiyyə, bütün ölkələrin iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
- ☒ Əhalisi yaşlandıqca, səhiyyə, iqtisadi baxımdan İEO-in iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
- ☐ Əhalisi cavalaşdıqca, səhiyyə, iqtisadi baxımdan İEO-in iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
- ☐ Əhalisi yaşlandıqca, səhiyyə, iqtisadi baxımdan İEOÖ-in iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir

573 ABŞ-da 1965-2008-ci illərdə səhiyyə xərcləri ilə bağlı mülahizələrdən hansı doğrudur?

- ☐ Heç biri
- ☒ Könüllü tibbi sığorta və sığortasız tibbi xərclərin ödənilməsi ilə müqayisədə icbari tibbi sığortaya çəkilən xərclər yüksəlib
- ☐ İcbari tibbi sığorta və sığortasız tibbi xərclərin ödənilməsi ilə müqayisədə könüllü tibbi sığortaya çəkilən xərclər yüksəlib
- ☐ Könüllü tibbi sığorta və icbari tibbi sığorta ilə müqayisədə sığortasız tibbi xərclərin ödənilməsinə çəkilən xərclər yüksəlib
- ☐ İcbari tibbi sığortaya, könüllü tibbi sığortaya və sığortasız tibbi xərclərin ödənilməsinə çəkilən xərclər eyni qalıb

574 ABŞ-da 1988-2008-ci illərdə dayanıqlı və dayanıqsız istehlak malları və xidmətlərə çəkilən fərdi xərclərlə bağlı mülahizələrdən hansı doğrudur?

- ☐ Dayanıqlı istehlak malları və xidmətlərlə müqayisədə dayanıqsız istehlak mallarına çəkilən xərclər yüksəklib
- ☒ Dayanıqlı istehlak malları və dayanıqsız istehlak malları ilə müqayisədə xidmətlərə çəkilən xərclər yüksəlib
- ☐ Xidmətlərlə müqayisədə dayanıqlı istehlak mallarına və dayanıqsız istehlak mallarına çəkilən xərclər yüksəklib
- ☐ Dayanıqlı istehlak mallarına, dayanıqsız istehlak mallarına və xidmətlərə çəkilən xərclər yüksəklib
- ☐ Dayanıqlı istehlak mallarına, dayanıqsız istehlak mallarına və xidmətlərə çəkilən xərclər aşağı düşüb

575 Aşağıdakı mülahizələrdən hansı doğrudur?

- ☐ İEO-də kənd təsərrüfatına tələbin gəlir elastikliyi xidmətlər və sənaye məhsulları ilə müqayisədə yüksəkdir
- ☐ İEOÖ-də xidmətlərə tələbin gəlir elastikliyi kənd təsərrüfatı və sənaye məhsulları ilə müqayisədə yüksəkdir
- ☒ İEO-də xidmətlərə tələbin gəlir elastikliyi kənd təsərrüfatı və sənaye məhsulları ilə müqayisədə yüksəkdir
- ☐ İEO-də sənayeyə tələbin gəlir elastikliyi kənd təsərrüfatı məhsulları və xidmətlərlə müqayisədə yüksəkdir
- ☐ Hamısı

576 ABŞ-da 1950-2008-ci illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox azalmışdı?

- ☐ Topdan satış
- ☐ Pərakəndə satış
- ☐ Tikinti
- ☒ Dağ-mədən
- ☐ Dövlət

577 ABŞ-da 1950-2008-ci illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox azalmışdı?

- ☐ Tikinti
- ☐ Dağ-mədən
- ☐ Sənaye
- ☒ Kənd təsərrüfatı
- ☐ Pərakəndə satış

578 ABŞ-da 1975-2009-cu illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox artmışdı?

- ☐ Heç biri
- ☐ Tikinti
- ☒ Səhiyyə
- ☐ Topdan satış
- ☐ Daşıma və anbar

579 ABŞ-da 1975-2009-cu illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox artmışdı?

- ☐ Kənd təsərrüfatı
- ☒ Dövlət
- ☐ Sənaye
- ☐ Tikinti
- ☐ Dağ-mədən

580 Ölkələrdə xidmət sektorunda çalışan işçilərin payı ilə bağlı mülahizələrdən hansı doğrudur?

- ☐ Bütün ölkələrdə eynidir
- ☒ İEO-də bu göstərici İEOÖ-dən daha yüksəkdir
- ☐ İEOÖ-də bu göstərici İEO-dən daha yüksəkdir
- ☐ YSO-də bu göstərici İEO-dən daha yüksəkdir
- ☐ Heç biri

581 Qlobal televiziya istehsalında hansı region liderdir?

- ☐ heç biri
- ☐ Avropa
- ☐ Cənubi Amerika
- ☐ Şimali Afrika
- ☒ Şərqi Asiya

582 Kənardan təmin etmənin yollarına aiddir

- ☐ hamısı
- ☐ Biznes mühitinin mürəkkəbləşməsi
- ☒ xidmət məhsulu innovasiyası

- ☐ xidmət prosesi innovasiyası
- ☐ xidmət resurslarının müxtəlif, standart və dəyişkən olması

583 II Dünya Müharibəsindən sonra ABŞ-da işçilərin həmkarlar təşkilatlarında birləşmə səviyyəsi necə dəyişib?

- ☐ artıb
- ☒ kəskin şəkildə azalıb
- ☐ heç biri
- ☐ dəyişməyib
- ☐ stabil qalıb

584 ABŞ-ın bərk ofisləri (backoffice) ən çox hansı ölkəyə köçürülür

- ☐ İspaniya
- ☒ İrlandiya
- ☐ İtaliya
- ☐ Avstriya
- ☐ Aberden

585 Dünyanın başlıca 5 ofşor zonasına aid deyil

- ☐ Sakit okean ətrafı
- ☒ Avrasiya
- ☐ Şərqi Asia
- ☐ Avropa
- ☐ Karib ətrafı

586 Kənardan təmin etmənin nəticələrinə aiddir

- ☐ yerləşmə yerlərinin müzakirəsi
- ☒ riski təchizatçılara ötürür
- ☐ heç biri
- ☐ miqyas effekti əldə olunarsa xərclərin artması səbəb olar
- ☐ nəqliyyat xərclərinin önəmi

587 1950-ci ildə ABŞ-da işçilərin həmkarlar təşkilatlarında birləşmənin səviyyəsi neçə faiz idi?

- ☐ 50
- ☒ 45
- ☐ 48.0
- ☐ 52.0
- ☐ 51.0

588 Maliyyə xidmətlərinə aiddir

- ☐ Yığım və kreditlər
- ☐ İnvestisiya bankçılığı
- ☐ Kommersiya bankçılığı
- ☒ hamısı
- ☐ Sığorta

589 Başlıca istehsalı xidmətlərinə aiddir

- ☐ Konsaltin xidmətləri
- ☒ Hamısı
- ☐ Mühasibat
- ☐ Dizayn və innovasiya
- ☐ Hüquq xidmətləri

590 Kənardan təyinetməyə aparan yollara aid deyil

- ☐ Xidmət resurslarının müxtəlif, dəyişkən və qeyri-standart olması
- ☐ Biznes mühitinin mürəkkəbləşməsi
- ☒ Yeni növ xidmətlər
- ☐ Xidmət məhsulu innovasiyası
- ☐ Xidmət prosesi innovasiyası

591 İSTEHSALÇI XİDMƏTLƏRİNDƏ KƏNARDAN TƏMİNƏT MƏ PROSESLƏRİNƏ aiddir

- ☐ Yeni növ xidmətlər
- ☒ Hamısı
- ☐ Əməliyyat xərclərinə yanaşmalar: «et» ya da «al» qərarı
- ☐ Çeviklik
- ☐ Riskin azaldılması

592 Xidmətlərin inkişafına təkan verən amillərə aiddir

- ☐ İctimai sektorun inkişafı – xidmətlər və tənzimləmələr
- ☒ Hamısı
- ☐ Gəlirlərin artması (xüsusilə xidmətlər üçün tələbin gəlirelastikiliyi)
- ☐ Səhiyyəyə tələb
- ☐ Əmək bölgüsünün getdikcə mürəkkəbləşməsi – xidmətlərdə innovasiyalar

593 Şəhərləşmə zamanı işçi qüvvəsinə aid hansı proses sürətləndi?

- ☐ doğru cavab yoxdur
- ☒ Əməyin hərəkəti artdı
- ☐ Əməyin yalnız lokallaşması baş verdi
- ☐ Əməyin hərəkətinə maneələr yarandı
- ☐ İşçi qüvvəsinin qarşısında yeni bariərlər yarandı

594 Tarixən şəhərləşmənin nəticəsində Böyük Britaniyada nələr yarandı?

- ☐ doğru cavab yoxdur
- ☒ Yeni istehsal, sənaye müəssisələri
- ☐ İqtisadi birliklər
- ☐ Texnoloji birliklər
- ☐ hamısı

595 Şəhərləşməyə birbaşa təsir edən iqtisadi proses hansı olmuşdur?

- ☐ hamısı
- ☐ İqtisadi müstəmləkəçilik
- ☒ Sənaye inqilabı
- ☐ İqtisadi inteqrasiya
- ☐ heç biri

596 Dünya üzrə şəhərləşmənin erkən dövrdə və ən sürətlə inkişaf etdiyi region hansıdır?

- ☐ Avstraliya
- ☒ Avropa Regionu
- ☐ Afrika
- ☐ Şimali Amerika
- ☐ Cənubi Amerika

597 Dünyada şəhərləşmə və şəhərlərin inkişafı hansı dövrdən başlayır?

- ☐ IX əsrdən

- ☒ XVI əsrdən
- ☐ XIII əsrdən
- ☐ X əsrdən
- ☐ XII əsrdən

598 2015-ci ildə çay istehsalına görə dünyada lider olan ölkə

- ☐ Yaponiya
- ☐ Argentina
- ☐ Meksika
- ☐ Kenya
- ☒ Çin

599 Kapitalizmin bir-birilə əlaqəli olan determinantını seçin

- ☐ hamısı
- ☐ torpaq və əmək
- ☒ istehsal və istehlak
- ☐ istehsal və maliyyə
- ☐ istehsal və nəqliyyat

600 İstehlakın həcminə təsir edən göstəriciləri seçin

- ☐ mövsüm
- ☒ hamısı
- ☐ bayramlar, xüsusi günlər
- ☐ məhsulun keyfiyyəti
- ☐ istehlakçının gəliri

601 İstehlakın müasir forması olan istehlakçılıq prosesi neçənci əsrlərdə yarandı

- ☐ Heç biri
- ☒ sənaye inqilabı XVIII əsrin sonu XIX əsrin əvvəlləri
- ☐ sənaye inqilabı XVII əsrin sonu XVIII əsrin əvvəlləri
- ☐ sənaye inqilabı XVII əsrin sonu
- ☐ sənaye inqilabı XVI əsrin sonu

602 İstehlakçılıq proses Qərbi Avropada neçənci illərdə inkişaf etməyə başladı

- ☐ XIX əsrin sonlarında
- ☒ XIX əsrdə
- ☐ XIX əsrin əvvəllərində
- ☐ XIX əsrin ortalarında
- ☐ XIX əsrin 1-ci yarısında

603 Coğrafi olaraq istehlak proses olaraq necə öyrənilir

- ☐ maliyyə mənbələri üzərindən
- ☒ müxtəlif məkanlar üzərindən
- ☐ hamısı
- ☐ istehsal xərcləri üzərindən
- ☐ investisiya məsələləri üzərindən

604 Bir amerikalı həyatı boyunca 1 mozambikli uşaqdan təbiətə neçə dəfə daha çox təsir edir?

- ☐ 250 dəfə
- ☒ 200 dəfə
- ☐ 50 dəfə
- ☐ 100 dəfə

☐ 150 dəfə

605 Ekoloji iz nəyi ölçür

- ☐ təbii resursların coğrafi yerləşməsi
- ☐ təbii resursların istifadə limitini
- ☐ heç biri
- ☒ bir fərdin həyat tərzinə kömək olacaq təbii resursların həcmi
- ☐ təbii resursların qorunmasını

606 Bugün dünya əhalisinin neçə faizi yer kürəsinin mühüm resurslarının 80%-ni istehlak edir

- ☐ 0.35
- ☒ 20%
- ☐ 25%
- ☐ 0.15
- ☐ 0.3

607 İstehlak bir kompleks fenomen olaraq hansı ölçüləri var

- ☐ ətraf mühit
- ☐ mədəni
- ☒ hamısı
- ☐ iqtisadi
- ☐ siyasi

608 İstehlakın coğrafiyasında 3-cü mərhələdə coğrafiyaşünaslar nələri analiz edir

- ☐ investisiya mühitini
- ☒ istehlak zəncirlərini
- ☐ istehsal zəncirlərini
- ☐ yerləşmə nöqtələrini
- ☐ maliyyə asılılığını

609 İstehlakın coğrafiyasında 1-ci mərhələdə coğrafiyaşünaslar nələri analiz edir

- ☐ istehlak
- ☒ istehlak ilə şəxsi təcrübə
- ☐ istehlak ilə istehsal
- ☐ əmək haqqı ilə istehlak
- ☐ yerləşmə ilə istehlak

610 Dünyada ilk böyük mağazalar şəbəkəsi (mall) hansı ölkədə yaradılıb?

- ☒ Kanada
- ☐ ABŞ
- ☐ Koreya
- ☐ Fransa
- ☐ Türkiyə

611 Marksist nəzəriyyəsinə görə

- ☐ heç biri
- ☐ istehsal bütövləşməlidir
- ☐ istehlak tam baş tutmalıdır
- ☐ istehsalın həcmi dəyişməlidir
- ☒ istehlak tam baş tutmayınca firma və işçilər gəlir əldə edə bilməz

612 İstehlaka neoklassik baxış nə ilə başlayır

- ☐ hamısı
- ☐ istehsalın maksimumlaşması ilə
- ☒ faydalılığın maksimumlaşması ilə
- ☐ faydalılıq ilə
- ☐ maksimum istehlak göstəricisi ilə

613 Amerikalı uşaq 20 yaşına qədər televiziya da nə qədər reklam görə bilər

- ☐ 500000
- ☒ 1 milyon
- ☐ reklama baxmaz
- ☐ 800000.0
- ☐ 200000.0

614 istehlakın sosioloji anlaşılması üçün kritik determinan hansıdır

- ☐ inkişaf taktikası
- ☒ reklam
- ☐ maliyyə
- ☐ ictimaiyyətlə əlaqələr
- ☐ menecment

615 İstehlak hansı determinantlara görə sinifləşir

- ☐ hamısı
- ☒ gender
- ☐ iş yerlərinin növlərinə görə
- ☐ həyat səviyyəsinə görə
- ☐ istehsalın çeşidliliyinə görə

616 İstehlak hansı determinantlara görə sinifləşir

- ☐ istehsal
- ☒ gəlir
- ☐ heç biri
- ☐ istehsal ərazisi
- ☐ istehsal həcmi

617 İstehlaka neçə nəzəri baxışdan baxmaq olar

- ☐ 2
- ☒ 3
- ☐ nəzəri proses kimi baxmaq olmaz
- ☐ 1.0
- ☐ 4.0

618 II dünya müharibəsindən sonra istehlakın genişlənməsi ən çox nə ilə əlaqədar idi

- ☐ istehsal
- ☐ maliyyə
- ☐ yeni sənaye mərkəzlərinin yaranması
- ☒ kredit
- ☐ yeni şirkətlərin yaradılması

619 İstehlaka təsir edən amillərdən düzgün olanı seçin

- ☐ satış bazarlarının sayı
- ☒ alıcılıq qabiliyyəti
- ☐ minimum əmək haqqı

- ☐ istehsal gücü
- ☐ əhalinin sayı

620 Müasir dünyada istehlak anlayışı

- ☐ hamısı
- ☐ istehsal prosesində mal və xidmətlərin satışı üçün keyfiyyət amili
- ☒ fərdi və kollektiv tələb və istəklər üçün mal və xidmətlərin istifadəsi
- ☐ gəlir əldə etmək üçün baş tutan iqtisadi fəaliyyət
- ☐ mal və xidmətlərin istehsalında müasir texnologiyalardan istifadə

621 İstehlak bir proses olaraq...

- ☐ heç biri
- ☒ sosial-iqtisadi
- ☐ sosial
- ☐ mədəni
- ☐ iqtisadi

622 Yerləşmə qərarlarını çətinləşdirən bölmələri seçin

- ☐ kritik məsələlər
- ☒ hamısı
- ☐ istehsal profilinə görə müxtəlif yerləşmə vacibliyi
- ☐ nəqliyyat xərcləri
- ☐ optimal yerləşmə xərcləri

623 Aşağıdakı ölkələrdən hansı 1976-1984-cü illər arasında “kapital uçuş”-unun yüksək səviyyəsinin müşahidə olunduğu ölkə deyil:

- ☐ Venesuela
- ☐ Braziliya
- ☐ Argentina
- ☒ Kanada
- ☐ Meksika

624 İxracın təşviqi siyasətinə aid deyil:

- ☐ Klasterlərin və texnoloji parkların salınması
- ☐ Subsidiyalar
- ☐ Vergi təfəvütləri
- ☒ Xarici valyutanın üzərində nəzarət
- ☐ Gəlirlərin azad hərəkəti

625 Hansı Yeni Sənayeləşmiş Ölkələr qrupuna aid edilmir?

- ☐ Cənubi Koreya
- ☐ Tayvan
- ☐ Sinqapur
- ☒ Yaponiya
- ☐ Malayziya

626 Hansı yüksək gəlirli ölkə deyil?

- ☐ Hamısı yüksək gəlirli ölkədir
- ☐ Birləşmiş Krallıq
- ☐ Sinqapur
- ☒ Macarstan
- ☐ Yaponiya

627 Hansı keçid iqtisadiyyatlı ölkə deyil:

- ☐ Macarstan
- ☐ Rusiya
- ☐ Azərbaycan
- ☒ Meksika
- ☐ Çin

628 Fikirlərdən hansı asılılıq nəzəriyyəsinə aiddir?

- ☐ Ölkələri periferiya, yarım-periferiya, özək qruplarına ayırır
- ☐ Vallerştayn tərəfindən təqdim edilmişdir
- ☐ Valt Rostou tərəfindən təqdim edilmişdir
- ☒ Heç biri
- ☐ İqtisadi inkişafı beş mərhələyə ayırır

629 Dünya-sistemləri nəzəriyyəsinə aid olmayan fikri seçin:

- ☐ Ölkələrin inkişafına təsir edən daxili və xarici dinamikaları birgə öyrənir
- ☐ Nəzəriyyə hegemon qüvvə anlayışını təqdim edir
- ☐ Dünya ölkələrini periferiya, yarım-periferiya, özək qruplarına ayırır
- ☒ İqtisadi inkişafı beş mərhələyə ayırır
- ☐ İmmanuel Vallerştayn tərəfindən irəli sürülmüşdür

630 Urbanizasiyanın daha yüksək müşahidə olunduğu ölkəni göstərin:

- ☐ Vyetnam
- ☐ Flippin
- ☐ Myanma
- ☒ Cənubi Koreya
- ☐ Laos

631 Orta ömür müddətinin daha aşağı olduğu ölkəni seçin:

- ☐ Çin
- ☐ İran
- ☐ Səudiyyə Ərəbistanı
- ☒ Niger
- ☐ Türkiyə

632 Qadınların savadlılıq səviyyəsinin daha aşağı olduğu ölkəni seçin.

- ☐ Argentina
- ☐ Rusiya
- ☐ Azərbaycan
- ☒ Hindistan
- ☐ Yaponiya

633 Əhalisinin daha böyük hissəsi kənd təsərrüfatında çalışan ölkəni seçin:

- ☐ Yaponiya
- ☐ Birləşmiş Ərəb Əmirliyi
- ☐ Norver
- ☒ Türkmənistan
- ☐ Kanada

634 Fikirlərdən hansı doğrudur?

- ☐ Qərbi Avropa ölkələri artıq özək ölkələr hesab edilmirlər

- ☒ Cənub şərqə Asiyanın yeni sənayeləşən ölkələri ixracın təşviqi siyasəti yürüdürlər
- ☐ Heç biri
- ☐ TMK-ların qərarqahları əsasən inkişaf etməkdə olan ölkələrdə yerləşir
- ☐ Xarici birbaşa investisiya ölkələrdə yoxsulluğa səbəb olur

635 Transmilli korporasiyalar nədir?

- ☐ İnkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə transfer ödəmələri
- ☐ Dünya üzərində iqtisadi problemlərin həlli üçün formalaşdırılan çoxmillətli siyasi təşkilat
- ☐ Zəngin ölkələrdəki səhm bazarları
- ☒ Dünya üzərində bir çox ölkədə fəaliyyət göstərən nəhəng biznes qurumları
- ☐ İnkişaf etmiş ölkələri birləşdirən inteqrasiya birlikləri

636 Ümum Daxili Məhsul nəyin ölçüsüdür?

- ☐ Siyasi sistemin
- ☐ Səhiyyə səviyyəsinin
- ☐ Təhsil səviyyəsinin
- ☒ İqtisadi inkişafın
- ☐ Ətraf mühitin vəziyyətinin

637 ABŞ dünyanın ən böyük iqtisadiyyatına sahibdir. Yaponiya iqtisadi böyüklüyünə görə 3-cüdür. İqtisadi böyüklüyünə görə 2-ci yerdə hansı ölkədir?

- ☐ Hindistan
- ☐ Braziliya
- ☐ Böyük Britaniya
- ☒ Çin
- ☐ Rusiya

638 Cini əmsalının 1-ə yaxın olması nəyi göstərir?

- ☐ Gəlir bərabərliyini
- ☐ Mükəmməl rəqabət şəraitini
- ☐ 1 % gəlir bərabərsizliyini
- ☒ Yüksək gəlir bərabərsizliyini
- ☐ Yüksək inflyasiya həddini

639 Rostounun artım mərhələlərini doğru ardıcılıqla qeyd edin:

- ☐ əənəvi cəmiyyət, iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yüksək istehlak dövrü, yetkinlik dövrü
- ☐ iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, , yüksək istehlak dövrü, əənəvi cəmiyyət, yetkinlik dövrü
- ☐ iqtisadi təkan üçün ilkin şərtlər dövrü, əənəvi cəmiyyət, iqtisadi təkan dövrü, yetkinlik dövrü, yüksək istehlak dövrü
- ☒ əənəvi cəmiyyət, iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yetkinlik dövrü, yüksək istehlak dövrü
- ☐ iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yetkinlik dövrü, yüksək istehlak dövrü, əənəvi cəmiyyət

640 Baş qərarqahı Londonda yerləşən, Şərqi Avropa və keçmiş Sovet İttifaqı ölkələrinə borc ayırmaları edən institut hansıdır?

- ☐ Heç biri
- ☐ BVF
- ☐ Dünya Bankı
- ☒ Avropa Yenidənqurma və İnkişaf Bankı
- ☐ OECD

641 Hansılar BVF-nin maliyyə yardımı edilməsi üçün irəli sürdüyü şərtlərdən qeyd oluna bilməz?

- ☐ Sosial müavinətlərin, dövlət sektoru işçilərinin sayının, əmək haqqılarının azaldılması
- ☐ Ticarətin liberallaşdırılması
- ☐ Fiskal siyasətin sərtləşdirilməsi, büdcə kəsrinin azaldılması
- ☒ Dövlətin iqtisadi müdaxiləsinin genişləndirilməsi
- ☐ Özəlləşdirilmənin həyata keçirilməsi

642 1997-ci ildə Asiya maliyyə krizisinin daha da dərinləşməsinə səbəb olan amil kimi nə qeyd olunur?

- ☐ hamısı
- ☐ İnkişaf etmiş ölkələrdən daxil olan kapital transferi
- ☐ Ticarət balansının profsiti
- ☒ Yüksək miqyaslı kapital uçuşu
- ☐ Maliyyə bazarlarında simmetrik informasiya mühiti

643 2001-ci ildə xarici borc səbəbindən böhranın yaşandığı ölkə hansıdır?

- ☐ hamısı
- ☐ Tailand
- ☐ Böyük Britaniya
- ☒ Argentina
- ☐ Malayziya

644 BVF-nin yaradılmasında məqsəd nə idi?

- ☐ Heç biri
- ☐ 2-ci dünya müharibəsindən sonra ölkələrin rekonstruksiyası üçün uzunmüddətli borclar ayırmaq
- ☐ Səhm bazarlarında və maliyyə bazarlarında texniki problemləri aradan qaldırmaq
- ☒ Ölkələrin tədiyyə balansındakı problemləri aradan qaldırmaq üçün qısa müddətli borclar ayırmaq
- ☐ İnkişaf etməkdə olan ölkələrə dollarla ifadə olunmuş istiqrazların satılması

645 OPEK nədir?

- ☐ İnteqrasiya birliyi
- ☐ Azad ticarət zonası
- ☐ Gömrük İttifaqı
- ☒ Kartel
- ☐ Monopoliya

646 Gəlir bərabərsizliyini ölçmək üçün hansından istifadə olunur?

- ☐ Heç biri
- ☐ İstehsal imkanları əyrisi
- ☐ Filips əyrisi
- ☒ Lorens əyrisi
- ☐ Sen əyrisi

647 Rostounun qeyd etdiyi artım mərhələlərini keçmək üçün zəruri şərt nə idi?

- ☐ Sosialist iqtisadiyyatı
- ☐ Heç biri
- ☐ Proteksionist iqtisadiyyat
- ☐ Kommunist iqtisadiyyatı
- ☒ Kapitalist iqtisadiyyatı

648 Bunlardan hansını yüksək gəlirli ölkə saymaq olmaz?

- ☐ Avstraliya

- ☐ ABŞ
- ☐ Sinqapur
- ☒ Meksika
- ☐ Kanada

649 Aşağıdakılardan hansı inkişaf etməkdə olan ölkələrin xarakteristikaları kimi göstərilə bilər?

- ☐ Heç biri
- ☐ Yoxsul səviyyəsi yaşayan insanların sayının çoxluğu
- ☐ Yüksək əhali artımı səviyyəsi
- ☒ Hamısı
- ☐ Aqrar istehsalın ənənəvi üsullarının tətbiqi

650 Dünyanın iqtisadi cəhətdən ən kasıb bölgəsi haradır?

- ☐ Mərkəzi Asiya
- ☐ Cənub Şərqi Asiya
- ☐ Yaxın Şərq
- ☒ Sub-Saxara Afrikası
- ☐ Latın Amerikası

651 Avropanın hansı bölgəsi digərlərinə nisbətən daha yüksək inkişaf göstəricilərinə malikdir?

- ☐ Bütün bölgələr eyni inkişaf səviyyəsinə malikdir
- ☐ Cənub Qərb
- ☐ Şimal Şərq
- ☒ Şimal Qərb
- ☐ Cənub Şərq

652 “Kapital uçuşu” nədir?

- ☐ heç biri
- ☐ Maliyyə resurslarının fabrik və infrastruktura yatırılması
- ☐ Maliyyə resurslarının dəbdəbəyə xərclənməsi
- ☒ Maliyyə resurslarının xarici ölkələrə çıxarılması
- ☐ Maliyyə resurslarının banklarda yox, evlərdə saxlanması

653 Ölkənin yığım səviyyəsi necə müəyyən olunur?

- ☐ heç biri
- ☐ Şirkətlərin yığımının ÜDM-ə olan nisbəti
- ☐ Fərdlərin yığımının ÜDM-ə olan nisbəti
- ☒ Fərdlərin, şirkətlərin və dövlətin yığımının cəminin ÜDM-ə olan nisbəti
- ☐ Dövlətin yığımının ÜDM-ə olan nisbəti

654 Aşağıdakılardan biri ixrac təşviqi siyasətinin aləti hesab oluna bilməz

- ☐ İnfrastruktur, fabriklər və anbarlardan güzəştli şərtlərlə istifadə şəraitinin yaradılması
- ☐ Kapitalın və gəlirlərin azad hərəkətinə şərait yaradılması
- ☐ İxrac rüsumlarının aradan qaldırılması
- ☒ İstehsal sahələrini milliləşdirmə
- ☐ Vergi təfəvüzü

655 58) Aşağıdakılardan hansılar asılılıq nəzəriyyəsinin periferiya ölkələrinə inkişaf üçün təklif etdiyi addımlar hesab oluna bilər? 1) İxracın təşviqi siyasəti 2) İdxal əvəzləyici siyasət 3) Neoliberal iqtisadi siyasət 4) Proteksionist iqtisadi siyasət 5) Transmilli korporasiyaların geniş fəaliyyətinin təmin edilməsi

- ☐ 3, 5
- ☐ 1, 3

- ☐ 1, 2
☒ 2, 4
☐ 4, 5

656 Aşağıdakılardan hansılar modernləşmə nəzəriyyəsinin təklif etdiyi addımlar hesab oluna bilər? 1) İxracın təşviqi siyasəti 2) İdxal əvəzləyici siyasət 3) Azad bazar münasibətlərinin təmin edilməsi 4) Proteksionist iqtisadi siyasətin tətbiqi 5) Xarici kapitalın fəaliyyətinin məhdudlaşdırılması

- ☐ 1.5
☐ 4.5
☐ 2,3
☒ 1,3
☐ 2.5

657 Aşağıdakılardan hansı modernləşmə nəzəriyyəsinə olan tənqidlərdən biri kimi götürülə bilməz?

- ☐ Müstəmləkəçilik tarixinin təsirlərini nəzərə almır
☐ Kapitalist münasibətlərin üstünlüklərini qeyd edərkən, zərərələrini qeyd etmir
☐ İqtisadi uğursuzluğun səbəblərini yalnızca daxili amillərlə izah edirdi, xarici amilləri nəzərə almırdı
☒ İqtisadi uğursuzluğu və inkişafdan qalmanın səbəblərini bütövlükdə xarici amillərdə görürdü, daxili amilləri nəzərə almırdı
☐ İnkişaf etməmiş ölkələrə Qərbi ölkələrinin keçdiyi tarixi prosesləri təkrarlamağı təklif edir ki, bu da xeyli sadə yanaşmadır

658 Modernləşmə nəzəriyyəsinə aid fikri seçin:

- ☐ Heç biri
☐ Zəif inkişaf etmiş ölkələr iqtisadi uğurlar üçün proteksionist siyasət tətbiq etməlidirlər
☐ Zəif inkişaf etmiş ölkələrin iqtisadi uğursuzluqlarının səbəbi onların istismar olunmasıdır
☒ Zəif inkişaf etmiş ölkələrin uğursuzluqlarının səbəbi irrasional ənənələrdədir
☐ Kapitalist istehsal formasıyısını inkişafın qarşısındakı əngəl hesab edirdi

659 Vallerştaynın Dünya sistemləri nəzəriyyəsində yarım-periferiya ölkələrinə aid etmək olar:

- ☐ Heç biri
☒ Sinqapur
☐ Pakistan
☐ Haiti
☐ Tacikistan

660 Portuqaliya, Böyük Britaniya, Haiti- Bu ölkələrin Valerştaynın Dünya-sistemi nəzəriyyəsindəki uyğun qruplarını düzgün ardıcılıqla göstərin

- ☒ Yarım-periferiya, Özək, Periferiya
☐ Özək, Periferiya, Yarım-periferiya
☐ Periferiya, Özək, Yarım-periferiya
☐ Yarım Periferiya, Periferiya, Özək
☐ Heç biri

661 Asılılıq nəzəriyyəsi bir qrup ölkələrin iqtisadi olaraq geridə qalmasını nə ilə izah edir

- ☐ Heç biri
☐ Həmin ölkələrin idarə etmə sahəsindəki qeyri-səmərəlilik ilə
☐ Həmin ölkələrin innovasiyaların tətbiqinə açıq olmamaları ilə
☒ Həmin ölkələrin müstəmləkə keçmişi ilə
☐ Həmin ölkələrin resurs çatışmazlıqları ilə

662 Fikirlərdən biri asılılıq konsepsiyasına aid deyil:

- ☐ Bütün cavablar doğrudur

- ☐ Qərbi Avropa və Şimali Amerikanın inkişaf etmiş ölkələri müstəmləkə bölgələrini istismar edərək iqtisadi irəliləyişə nail olmuşlar
- ☐ İnkişaf etmiş ölkələrin inkişafı digər ölkələrin inkişafdan qalmasını şərtləndirmişdir
- ☒ İnkişaf etməmiş ölkələr Qərbi Avropa ölkələrinin təcrübəsini tətbiq etmək inkişaf edə bilərlər
- ☐ İnkişafdan qalmış ölkələr daxili istehsalı artırmaq üçün transmilli korporasiyaları ölkələrindən çıxarmalı, idxal əvəzləyici siyasət tətbiq etməlidir.

663 Hansı üçüncü dünya ölkələrinin xarakteristikası kimi göstərilə bilməz?

- ☐ Bütün cavablar doğrudur
- ☐ “Kapital uçuşu”
- ☐ kapitalın və investisiyanın çatışmazlığı
- ☒ ixracın dəyərinin idxalın dəyərindən yüksək olması
- ☐ aşağı əmək məhsuldarlığı

664 Hansı Yeni Sənaye Ölkələrindən biri deyil:

- ☐ Tayvan
- ☐ Malayziya
- ☐ Tailand
- ☒ Myanma
- ☐ Sinqapur

665 Uşaq ölümü səviyyəsinin daha yüksək olduğu ölkəni seçin.

- ☐ Kanada
- ☐ Cənubi Koreya
- ☐ Yaponiya
- ☒ Myanma
- ☐ Avstraliya

666 Savadlılıq səviyyəsi meyarı neçə ölçülür?

- ☐ heç biri
- ☐ Ölkədəki universitetlərin sayına görə
- ☐ Ölkə üzrə ali təhsilli əhali faizi
- ☒ Ölkə üzrə oxuyub yazmaq bilən əhali faizi
- ☐ Ölkə üzrə alimlik dərəcəsi olanların faizi

667 Urbanizasiya səviyyəsinin daha aşağı olduğu ölkələr qrupunu seçin

- ☐ Yaponiya, Cənubi Koreya
- ☐ İran, Səudiyyə Ərəbistanı
- ☐ Braziliya, Argentina
- ☒ Hindistan, Pakistan
- ☐ Qazaxstan, Azərbaycan

668 Beynəlxalq Valyuta Fonduna aiddir:

- ☐ heç biri
- ☐ Maliyyə yardımları ayırır
- ☐ Neoliberal şərtlər irəli sürür
- ☒ Hamısı
- ☐ Borclanan ölkələrdən iqtisadi islahatlar tələb edir

669 Aşağıdakı ölkə qruplarında hansında statistik olaraq 1000 nəfərə düşən həkim sayı 1-dən azdır?

- ☐ heç biri
- ☐ Braziliya, Argentina
- ☐ CAR, BƏƏ

- ☒ Yəmən, Madaqaskar
- ☐ Cin, Monqolustan

670 Qadınların savadlılıq səviyyəsinin 95 faizdən yüksək olduğu ölkələ qrupunu seçin

- ☐ İordaniya, Efiopiya
- ☐ Yəmən, Oman
- ☐ Liviya, Əlcəzair
- ☒ Rusiya, Yaponiya
- ☐ Argentina, Hindistan

671 Savadlılıq səviyyəsinin 50 faizdən aşağı olduğu ölkəni seçin

- ☐ Belçika
- ☐ Qazaxstan
- ☐ Əfqanıstan
- ☒ Monqolustan
- ☐ Argentina

672 Hansı ölkədə işçi qüvvəsinin daha böyük hissəsi kənd təsərrüfatında çalışır?

- ☐ Birləşmiş Krallıq
- ☐ Avstraliya
- ☐ Norveç
- ☒ Özbəkistan
- ☐ Argentina

673 Azərbaycanın əsas ticarət tərəfdaşlarından birini seçin:

- ☐ Uqanda
- ☐ Tailand
- ☐ Kanada
- ☒ Türkiyə Cümhuriyyəti
- ☐ Yeni Zenlandiya

674 Azərbaycanın enerji sahəsində əsas əməkdaşlıq etdiyi region hansıdır?

- ☐ Rusiya
- ☐ Asiya
- ☐ Avstraliya
- ☐ Afrika
- ☒ Avropa, Qərbi ölkələri

675 Azərbaycan iqtisadiyyatında hansı sektor ÜDM-də əsas paya sahibdir?

- ☐ nəqliyyat
- ☒ Sənaye
- ☐ tikinti
- ☐ ticarət
- ☐ Kənd təsərrüfatı

676 Azərbaycan iqtisadiyyatının əsas problemini seçin:

- ☐ heç biri
- ☐ təbii qaz ixracı
- ☐ təhsil sektorunun yüksək inkişafı
- ☐ kənd təsərrüfatının üstün inkişafı
- ☒ Neft və neft məhsullarının ixracının 90%-dən çoxunu təşkil etməsi

677 Azərbaycan iqtisadiyyatının əsas xüsusiyyətlərini seçin:

- ☒ Hamısı
- ☐ ən böyük ticarət dövryyəsi İtaliya ilədir
- ☐ inkişaf etməkdə olan ölkədir
- ☐ neft və neft məhsullarının ixracı böyük paya sahibdir
- ☐ texnoloji sənaye ilə də güclü inkişaf etməmişdir

678 Azərbaycan iqtisadiyyatında 2015-ci il ərzində baş verən ən əsas iqtisadi hadisə hansıdır?

- ☐ Yeni neft müqaviləsinin imzalanması
- ☒ Milli valyutanın 2 dəfə devalvasiyaya uğraması
- ☐ heç biri
- ☐ hamısı
- ☐ Yeni qaz müqaviləsinin imzalanması

679 Azərbaycanda milli valyutanın denominasiyasında miqyası seçin

- ☐ 2000=1
- ☒ 5000=1
- ☐ 10000=1
- ☐ 500=1
- ☐ 2500=1

680 Dövlət büdcəsində kəsrin maliyyələşdirilməsinin hansı mənbələt hesabına həyata keçirilir

- ☐ əvvəlki ilin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı
- ☒ hamısı
- ☐ özəlləşdirmə
- ☐ xarici qrantlar
- ☐ daxili və xarici borclanma

681 Kənd təsərrüfatının inkişafı sahəsində son illər görülmən tədbirlərə aid olanı seçin

- ☐ bu sahənin inkişafı üçün bir neçə dövlət proqramlarının qəbul edilməsi
- ☐ kənd təsərrüfatı istehsalçılarına əvəzsiz maliyyə verilişləri
- ☐ kənd təsərrüfatı texnikasının lizinq yolu ilə verilməsi
- ☒ hamısı
- ☐ kənd təsərrüfatı işçiləri güzəştli kreditlərin verilməsi

682 Ölkənin sənayeləşməsi sahəsində görülməli olan tədbirləri seçin

- ☐ qeyri-neft sənayesinin şaxələndirilməsi
- ☐ sənaye parklarının yaradılması
- ☐ sənayenin modernləşməsi
- ☒ hamısı
- ☐ sənayenin innovativ inkişafının təmin edilməsi

683 Azərbaycanda maliyyə bazarlarına nəzarət edən qurumu qeyd edin

- ☐ hamısı
- ☐ Maliyyə Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Maliyyə bazarlarına nəzarət palatası
- ☐ Azərbaycanın Mərkəzi Bankı

684 2015-ci ildə Azərbaycanın ÜDM istehsalında ən böyük paya sahib olan sektor

- ☐ heç biri

- ☐ kənd təsərrüfatı
- ☐ sənaye
- ☒ Xidmətlər
- ☐ inşaat

685 2016-cı il Azərbaycanda nə ili kimi qeyd edilir

- ☐ Turizm
- ☐ Sənaye
- ☐ İdman
- ☒ Multikulturalizm
- ☐ Təhsil

686 Azərbaycanın ən çox neft hasil etdiyi ili seçin

- ☒ 2011.0
- ☐ 2013.0
- ☐ 2010.0
- ☐ 2012
- ☐ 2008.0

687 Azərbaycan Qlobal Rəqəətlik Hesabatının 2014-2015-ci il hesabatı üçün neçənci yerdə qiymətləndirilir

- ☐ 30.0
- ☐ 36.0
- ☐ 37.0
- ☒ 38.0
- ☐ 35.0

688 İqtisadi siyasəti həyata keçirən qurumlara aid deyil

- ☐ Dövlət Statistika Komitəsi
- ☐ Vergilər Nazirliyi
- ☐ Maliyyə Nazirliyi
- ☒ Mərkəzi Bank
- ☐ Dövlət Gömrük Komitəsi

689 Əsrin müqaviləsi imzalandığı ili seçin

- ☐ heç biri
- ☐ 1995.0
- ☐ 1993.0
- ☒ 1994.0
- ☐ 1996.0

690 Azərbaycanda turizm sənayesinin dövlət tənzimlənməsini həyata keçirən qurum hansıdır

- ☐ Nazirlər kabineti
- ☐ Gənclər və İdman Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Mədəniyyət və Turizm Nazirliyi
- ☐ Milli Məclis

691 Azərbaycanda xaricin investisiyaların ən çox yönəldiyi sahə

- ☐ texnologiya
- ☐ turizm
- ☐ yeyinti
- ☒ yanacaq-energetika

☐ inşaat

692 Azərbaycanca özəlləşdirmə sisteminin qanunvericilik bazasının başlaması neçənci ili əhatə edir

- ☐ 1998.0
- ☐ 1997.0
- ☐ 1995
- ☒ 1996.0
- ☐ 1999.0

693 Hal-hazırda Azərbaycan əhalisinin sayı (mln. nəfər)

- ☐ 7.0
- ☐ 10.0
- ☐ 8.0
- ☒ 9.0
- ☐ 11.0

694 Müasir Azərbaycan iqtisadiyyatı üçün səciyyəvi olan cəhət

- ☐ neft sektorunun inkişafı
- ☐ yoxsulluğun azaldılması
- ☐ regionların inkişafı
- ☒ qeyri-neft sektorunun inkişafı
- ☐ kommunal islahatların gücləndirilməsi

695 Azərbaycan Belorusiyadan ən çox hansı məhsulları idxal edir

- ☐ hamısı
- ☐ kimya məhsulları
- ☐ metallurgiya məhsulları
- ☒ kənd təsərrüfatı malları
- ☐ məişət-sənaye məhsulları

696 Verilənlərdən hansı Azərbaycanda istehsal olunur

- ☐ mobil telefonlar
- ☐ traktor
- ☐ televizor
- ☒ bitki yağları
- ☐ konbayn

697 Azərbaycanın ümumi ticarət dövriyyəsində hansı ölkə ən böyük paya sahibdir

- ☐ Türkiyə
- ☐ İngiltərə
- ☐ Almaniya
- ☒ İtaliya
- ☐ Pakistan

698 Azərbaycan iqtisadiyyatının ixrac potensialında ən çox payı hansı sənaye sahəsi məhsulları tutur

- ☐ nəqliyyat
- ☐ texnoloji
- ☒ neft
- ☐ yeyinti
- ☐ yüngül